

Ayşən Sadıqlı

**ÜMUMMİLLİ LİDER
HEYDƏR ƏLİYEV
və
AZƏRBAYCAN DİLİ**

Bakı - 2011



AYŞƏN SADIQLI

ÜMUMMİLLİ LİDER
HEYDƏR ƏLİYEV
VƏ
AZƏRBAYCAN DİLİ

*Kitab BDU-nun Universitetdaxili “50+50” grant programı
çərçivəsində hazırlanmışdır və
Müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunur.*

M.E. 50+50
Azərbaycan
Kitabxanası

Bakı – Mütərcim – 2011

AzF - 266587

MÜƏLLİFDƏN

Elmi redaktor: filologiya elmləri doktoru,
professor **Yusif Seyidov**

Sadiqlı A.Ə. **Ümummilli lider Heydər Əliyev və Azərbaycan dili.** – Bakı: "Mütərcim" nəşriyyatı, 2011. – 180 s.

Kitabda milli-mənəvi sərvətimiz hesab edilən Azərbaycan dilinin inkişafında əvəzsiz xidməti olan ümummilli liderimiz Heydər Əliyevin çıxışları, nitqləri və məruzələri toplanmış, ulu öndərin Azərbaycan dili haqqında imzaladığı qanun, fərman və sərəncamlar öz əksini tapmışdır. Həmçinin, dilçi-alınımların bu mövzuda çap olunmuş əsərlərinin xülasəsi verilmişdir.

"Ümummilli lider Heydər Əliyev və Azərbaycan dili" adlı kitab ali məktəblərin Filologiya fakültəsinin müəllimləri, doktorantları, tələbə və magistrantları, elmi ictimaliyat, o cümlədən, Azərbaycan dili və ümummilli lider Heydər Əliyevin dil siyasəti ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

ISBN: 978-9952-8022-5-2

© Ayşən Sadiqlı, 2011

Azərbaycanda elmin və təhsilin inkişafı dövlətin xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Programı"nın təsdiq edilməsi haqqında 04 may 2009-cu il tarixli, "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Programı"nın təsdiq edilməsi barədə 2 may 2009-cu il tarixli, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin Inkişafı Fonduun nizamnaməsi"nin təsdiq edilməsi haqqında 19 fevral 2010-cu il tarixli fərمان və sərəncamları bu sahəyə yeni stimul və impuls vermişdir. Bütün bunlara, eyni zamanda, Prezidentin iqtisadi potensialımızı intellekt kapitalına çevirməklə bağlı fikirlərinə hər zaman xüsusi tələbkarlıqla yanaşan Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov tərəfindən Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçirilməsi ilə bağlı ölkə rəhbərinin 24 aprel 2009-cu il tarixli Sərəncamını rəhbər tutaraq, yubiley ərafəsində professor-müəllim heyətinin, əməkdaşların, aspirant, magistrant və tələbələrin elm və təhsildə, universitetin ictimali həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədi ilə universitetdaxili "50+50" grant programı təsis edilmişdir.

2010-cu ildə mənim 2010-2011-ci illər üçün nəzərdə tutulmuş "50+50" grant programı çərçivəsində "Ümummilli liderimiz Heydər Əliyev və Azərbaycan dili" adlı layihəm qalib olmuşdur. Bu kitab həmin grant programı çərçivəsində hazırlanmışdır və Müstəqil liyimizin bərpasının 20 illiyinə həsr olunur.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dilinə hörmət və qayğısı həm sovet hakimiyəti illərində, həm də müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu illərdə çox böyük olmuşdur. Ulu öndərimizin dövlət dilinin inkişafı istiqamətində gördü-

yü işlər haqqında məlumatların, sənədlərin, ulu öndərin doğma dilimizə dair çıxışlarının, fikirlərinin toplanması, ümumiləşdirilməsi, əldə olunmuş bütün materialların kitab şəklində nəşr olunması və onun elektron versiyasının yaradılması əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Ümid edirəm ki, məqsədimə nail olmuşam.

"Ümummilli lider Heydər Əliyev və Azərbaycan dili" kitabına ulu öndərin qiymətli fikirləri, çıxışları ilə yanaşı, dilçi-alımların, ziyyalıların Azərbaycan dili ilə bağlı, ümummilli liderimizin ana dilinin qorunması, inkişafı yolunda gördiyü işləri əks etdirən çap əsərləri də daxil edilmişdir. Belə dilçi-alımlardan Yusif Seyidovu, Tofiq Hacıyevi, Nizami Cəfərovu, Nizami Xudiyevi, Ağamusa Axundovu, Vilayət Əliyevi, Buludxan Xəlilovu və başqalarını göstərmək olar.

Kitabın sonunda mövzu ilə əlaqədar dərc olunmuş çap əsərlərinin bibliografiq göstəricisi tərtib olunmuşdur. Güman edirik ki, bu da tədqiq olunan mövzu ilə əlaqədar istifadəçilərin informasiya təminatında böyük rol oynayacaq.

Bu kitabı hazırlanmaqda məqsədimiz bizim ana dilimiz olan Azərbaycan dili haqqında maraqlanan hər bir oxucunun informasiya tələbatını ödəməkdir. "Ümummilli lider Heydər Əliyev və Azərbaycan dili" kitabının oxucular üçün faydalı olacağına ümidi bəsləyirik.

GİRİŞ

Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.

Heydər Əliyev

Böyük şəxsiyyət, dünya şöhrətli siyasetçi, müstəqil Azərbaycan dövlətinin xilaskarı, ümummilli liderimiz Heydər Əliyev haqqında yazmaq şərəfli və məsuliyyətlidir. Tarixdə özünün yeri olan, xüsusi missiyalar yerinə yetirmək qüdrətinə malik olan dahilər əməllərinə görə bir-birinə bənzəsələr də, onların öz yaradıcılıq əslubları və xüsusi dəst-xətləri olur. Ulu öndər Heydər Əliyevin də orijinal yaşam tərzi olmaqla yanaşı, onda böyük dövlət adamina xas olan nadir keyfiyyətlər cəmləşmişdir. Qədirbilən xalqımız bu böyük insanı tükənməz məhəbbətlə sevir, şair və yazıçılarımız öz əsərlərində, alımlarımız elmi araşdırılmalarında ona layiqli yer verir. Bu nadir şəxsiyyətin fəaliyyət sferası, yaradıcılığı o qədər zəngin və geniş olmuşdur ki, onun ırsinin bütün tərəflərini əhatə etmək çox çətindir. Azərbaycan xalqının milli tarixi və milli diplomatiyası üçün bənzərsiz özür yaşmış Heydər Əliyev XX əsrə vətənimizi təmsil etmiş mahir dövlət başçısı, kamil, aqil, müdrik ümummilli liderimizdir.

Azərbaycanımızı bütün dünyada təmsil edən bu böyük şəxsiyyətin gördüyü işlər gözümüzün önündədir. Fenomenal yaddaşa, yüksək intellektə, geniş dünyagörüşünə, aydın təfəkkürə və dəqiq məntiqə malik olan Heydər Əliyevin siyaset,

iqtisadiyyat, sənaye, maarif, elm, təhsil, səhiyyə, mədəniyyət, tarix, hüquq, ədəbiyyat, incəsənət və s. vacib sahələrin dünəni, bu günü, gələcəyi ilə bağlı fikir, düşüncə və ideyaları sondərəcə önemlidir.

Ulu öndərimizin 80 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: Bibliografik məlumat kitabı”na Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik Abel Məhərrəmovun yazdığı “Azərbaycan intibahının böyük memarı” adlı ön sözdə deyilir: “Zəmanəmizin nadir şəxsiyyətlərindən biri, məhiyyət və mənə etibarılə uca olan Heydər Əliyev ancaq vətən, xalq amalı ilə təkcə Azərbaycanın deyil, bütövlükdə insanlığın həyatında önemli bir şəxsiyyət kimi yaşamaqdadır. Onun Azərbaycana rəhbərliyinin əsrin üçdə biri qədər dövrünü əhatə edən zaman kəsiyi Heydər Əliyev dühasının zirvəsi hesab oluna bilər. Bu dövr Azərbaycan xalqının həyatında intibahdır, böyük bir era – Heydər Əliyev erasıdır. Heydər Əliyev həmin zaman kəsiyində Azərbaycan xalqının adını bütün dünyada uca zirvələrə qaldırmış, özünün şəxsiyyət bütövlüyü ilə doğma vətəni Azərbaycanı bütövləşdirmiş və hər yerdə onu layiqincə təmsil etmişdir”.

Ana dili milli sərvətimizdir, xalqın varlığının təsdiqidir. Bizim eşitdiyimiz və öyrəndiyimiz dil misilsiz xəzinədir. O, özünəxas bir şəkildə xalqın tarixini, mənəvi sərvətini, dövlətçilik yolunu, coğrafi mənzərəsini hifz edib saxlayır.

Tarixi mənbələrdən məlumdur ki, Azərbaycan dilinin dövlət dili kimi hüquqi aktlarda təsbit olunması məsəlesi hələ XX əsrin əvvəllərində – Azərbaycan Xalq Cümhuriyyəti dövründə böyük aktuallıq kəsb etmişdi. O zaman parlamentin istifadə etdiyi dil Azərbaycan türkçəsi idi.

Qeyri millətlərdən olan yerli əhalinin nümayəndələri çıxışlarının rus dilində olmasını təklif edəndə parlamentin iclaslarından birində bu məsələ geniş müzakirə olunmuş və xüsusi

qərar qəbul edilmişdi. Qərara əsasən parlamentin rəsmi dili Azərbaycan dili elan olunmuş, digər millətlərin nümayəndələrinin öz çıxışlarını rus dilində etmələri hələlik məqbul sayılmışdı. Bununla belə, rəsmi sənədlərin hamısı ana dilində tərtib edilirdi. Azərbaycan türkçəsində olmayan sənədlərin üstündə, adətən, parlamentin sədr müavini Həsən bəy Ağayev belə bir məzmunda dərkənar qoyurdu: “Ərizə türkçə lisanda olmadığı üçün əncamsız qalır”. Bu barədə Nazirlər Şurasının 1918-ci il 27 iyun tarixli xüsusi fərمانı da mövcuddur. Həmin fərmana görə, iki il ərzində dövlət orqanlarının işi tamamilə ana dilində aparılmalı idi. Hətta bir sıra hallarda bu dili bilməyənlər üçün mütərcim çağırılması, işlərin Azərbaycan dilinə tərcümə olunması da nəzərdə tutulurdu. Lakin İstiqlal Bəyannaməsində dövlət dili haqqında maddə öz əksini tapmamışdı.

Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu ilk illərdə bu sahədə yenilik baş vermemişdi. 1937-ci ildə qəbul olunmuş Azərbaycan SSR-in yeni Konstitusiyasında da dilimizin hüquqi statusu barədə heç nə yazılmırdı. Şübhəsiz ki, bu, keçmiş sovet rəhbərliyinin apardığı totalitar siyasetin diktə etdiyi reallıq idi. Stalin repressiyalarının geniş vüsət aldığı dövrdə Konstitusiyaya ana dili ilə bağlı hər hansı düzəliş və ya əlavə etmək həm kifayət qədər riskli, həm də perspektivsiz addım idi.

Stalinin ölümündən sonra repressiyaların dayanması və totalitarizmin ən ağır formalarının aradan qaldırılması istiqamətində atılmış addımlar xalqlara qarşı ayrı-seçkilik siyasetini müəyyən qədər məhdudlaşdırıb və nəhayət, belə bir vəziyyətdə 1956-ci ildə Azərbaycan Respublikası Ali Soveti 1937-ci il Konstitusiyasına xüsusi əlavə qəbul etdi. Həmin əlavədə Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması təsbit olunurdu. Lakin bu qərar bir tərəfdən respublikanın özündəki qısqanc qüvvələrin, digər tərəfdən, İttifaq mərkəzindəki müha-

fizkarların müqavimeti ile rastlaşıdı. Azərbaycan dilinə keçilmesi barədə tələblər Moskvada narazılıq doğururdu.

Buna baxmayaraq, Stalin dövrünün sərt qanunlarından azad olmuş xalqlar, onların ziyahları milli məsələyə daha cəsarətlə diqqət verməyə, rus dilinin hakimiyyətinə qarşı çıxmaya başlıdilar. Yaziçi və şairlərimiz, dilçi-filoloqlarımız sosializm dövründə “hər bir millətin öz müqəddərətini təyin etmək hüququ”nu dil sahəsində də tətbiq etməyə çalışırdılar. Bu meyl Bəxtiyar Vahabzadənin şeirlərində, Mirzə İbrahimovun siyasi-ideoloji fəaliyyətində özünü qabarıq şəkildə göstərirdi. O zaman keçmiş sovet imperiyası milli hərəkatın, milli dirçəlişə səbəb olacaq hər hansı tədbirin qarşısını almaq üçün hər cür təxribata hazır idi. Ümummilli lider Heydər Əliyev həmin dövrü xarakterizə edərkən deyirdi ki, ən emosional məsələləri də ancaq ağlın güc ilə həll etmək lazımdı. Azərbaycan cəmiyyətinin o dövrdəki vəziyyəti elə idi ki, dərhal qərar verib bütünlükə Azərbaycan dilinə keçmək çox riskli, mərkəzə meydən oxumaq idi. Azərbaycan dili dövlət-idarəcilik sisteminə tədricən daxil olmalı, milli məmurlar, dəftərxana işçiləri yetişməli idi.

Xalqın həyatında, elmin, mədəniyyətin inkişafında əlifbanın son dərəcə mühüm əhəmiyyəti var. Tarixə müraciət et-sək görərik ki, İslamin yayıldığı dövrlərdən xalqımız ərəb əlifbasından istifadə etmiş, min ildən artıq bir zaman ərzində özünün zəngin mədəni ərsini yaratmışdır. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqəsinə xidmət edən ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmaması XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundov başda olmaqla, dövrün mütərəqqi maarifçi ziyalıları-nı əlifba islahatı problemi üzərində düşünməyə vadar etmişdi. Sonradan XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi və

mədəni proseslərin gedişi mövcud əlifbanı daha münasibi ilə əvəz etmək ideyasını meydana çıxarmışdı. 1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında yeni Əlifba Komitəsi yaradılmışdı. 1923-cü ildən etibarən isə latin qrafikali əlifbaya keçmə prosesi sürətləndirilmişdi. 1926-cı ildə toplanan Birinci Ümumittifaq türkoloji qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən Azərbaycanda kütłəvi şəkildə latin qrafikali əlifba tətbiq edilmişdi. Qısa müddətdə Azərbaycanda bu əlifbanın işlədilməsi geniş kütłələr arasında savadsızlığın ləğvi üçün olduqca əlverişli zəmin yaratmışdı. Ana dilində dərsliklər yazılmış, Azərbaycan folklorunun toplanması və nəşri sahəsində ciddi işlər görülməyə başlanılmışdı. Bu prosesdə Salman Mümtaz, Həmid Arası, Məmmədhüseyn Təhmasib kimi folklorşunas alımların xüsusi əməyi qeyd olunmalıdır. Bütün bu nailiyyətlərə baxmayaraq, həmin əlifba 1940-ci il yanvarın 1-dən kiril yazılışı əsasında tərtib edilmiş yeni qrafikali əlifba ilə əvəz olunmuşdu. Əslində bu işdə siyasi məqsədlər də var idi. Lakin yarıy əsrən çox bir müddət ərzində istifadə olunan kiril qrafikası ilə Azərbaycan mədəniyyətinin qiymətli nümunələri yaradılmışdı. Digər tərəfdən, elmi üslubun təşəkkülü dilçiliyimizin bir elm kimi tərəqqisi yolunda da mühüm rol oynamışdı.

1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində Dilçilik İnstitutu yaradılmışdı. Qısa bir vaxtda dil tarixi, dialektologiya, müasir dilçilik, lüğətçilik sahəsində dəyərli tədqiqatlar aparılmış, görkəmli dilçi alımların – M.Şirəliyev, Ə.Orucov, Ə.Dəmirçizadə, M.Hüseynzadə və başqalarının elmi axtarışları nəticəsində Azərbaycan dilçiliyi türkologiyada öz nüfuzlu yerini tutmuşdu. Dilimizin fonetika, leksika, morfologiya və sintaksi sahəsində ciddi işlər görülmüşdü. Çoxcildlik kollektiv əsərlər yazılmış, dörd cildlik “Azərbaycan dilinin izahlı lüğəti”, “Rusca-Azərbaycanca”, “Azərbaycanca-

rusca” lügətlərin təkmilləşdirilmiş çapları ana dilimizin həqiqi zənginliyini, onun lügət tərkibinin genişliyini üzə çıxarmışdı.

Ötən əsrin 60-70-ci illərində isə Azərbaycan ədəbi dili öz inkişafının yeni bir mərhələsinə qədəm qoydu. Bu prosesdə xüsusilə nəşr dili yenidən Mirzə Cəlilin, “Molla Nəsrəddin” jurnalının ənənələrinə qayıtdı, canlı xalq dilinin yiğcamlığından, leksika və sintaksisindən faydalanağa başladı. Bu gün artıq dilimizin funksional imkanları genişlənmiş, üslublar zənginləşmiş, dilin daxili inkişaf meylləri əsasında yazı qaydaları cilalanmışdır. Dünya ədəbiyyatı klassiklərinin əsərlərinin tərcüməsi və çapı Azərbaycan dilinin elmi-fəlsəfi və bədii üslubunu dolğunlaşdırılmışdır.

1969-cu ildə Azərbaycana rəhbər seçilən ümummilli lider Heydər Əliyev respublikanın iqtisadi, ictimai-siyasi və mədəni-ideoloji həyatında dirçəliş yaratmaqla yanaşı, dil məsələsinə də xüsusi diqqət və qayğı göstərmişdir. Unudulmaz rəhbərin ilk gündən yeritdiyi dil siyasəti bir məqsədə xidmət etmişdir: ana dilini inkişaf etdirmək, onun dövlət statusunu reallaşdırmaq, dünya dilləri içərisində nüfuzunu artırmaq. Lakin həmin dövrdə rus dilinin mövqeyi respublikada hələ çox güclü idi – nəinki dövlət idarəciliyi, cari təsərrüfat, xüsusilə, sənaye sahələrində də rus dilindən geniş istifadə olunur, kənddən şəhərə, respublikanın paytaxtına gələn gənclər bu baxımdan müəyyən çətinliklərə rastlaşırıldılar. Azərbaycan KP-nin qurultayları, MK-nin plenumları bir qayda olaraq rus dilində aparılırdı. Ümummilli lider Heydər Əliyev yaxşı bilirdi ki, Moskva ruslaşdırma siyasəti yürüdür, lakin bu qeyri-humanist, bayağı siyasət müxtəlif yollarla pərdələnir, Azərbaycan dili dövlətçilikdən, inzibati idarə sistemindən, elmdən, mədəniyyətdən, təhsildən sıxışdırılır, yalnız məişət dili səviyyəsinə endirilməyə çalışılırdı. Belə bir siyasət xalqını sevən rəhbərdə daxili etiraz doğurmaya bilməzdi. Ona görə də ötən əsrin 70-ci illərindən

etibarən respublikanın müxtəlif ali məktəblərində ana dili və ədəbiyyatı ixtisası üzrə tələbə qəbulunun həcmi artırıldı, qəbulda ana dilində yazılı imtahanın müxtəlif ixtisaslar üzrə belə məcburi hesab edildi. Tədrisi Azərbaycan dilində aparılan məktəblərin sayı çoxaldıldı. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 50 illiyi münasibətilə keçirilən mərasimdə respublika rəhbəri ana dilində çıxış etdi. Burada məqsəd dilimizin yüksək səviyyədə təbliği idi. Həmin illərdə görkəmli Azərbaycan yazıçılarının, şairlərinin, elm xadimlərinin yubileyləri keçirilir, respublika rəhbərinin özü Azərbaycan yazıçılarının quṛultaylarında iştirak edir, fikir mübadilələri aparırı. Uzaqgörən rəhbər ziyanlılarımızın, xüsusilə, dilçi alımların milli sərvətimizlə bağlı sabit, mənəvi, ideoloji mövqeyinin nədən ibarət olduğunu bir daha yəqin edir və bu, ulu öndərə ana dili barədə daha faal dövlət siyasəti yeritmək imkanı verirdi.

1978-ci ildə Azərbaycan Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması haqqında müddəanın müəllifi Heydər Əliyev olmuşdur. Həmin dövrdə respublika rəhbəri siyasi taleyi riskə qoyaraq Əsas Qanunuzda Azərbaycan dilinin dövlət dili olması barədə müddəanın varlığını təmin etmək üçün təşkilati işlər aparmış, elmi və ziyalı qruplarını da bu işə cəlb etmişdir. Sovet imperiyası şəraitində belə bir davranışın əsl vətənpərvərlik, vətəndaşlıq nümunəsi idi. Uzaqgörən rəhbərin qətiyyəti və iradəsi sayəsində Azərbaycan dilinin dövlət dili olması barədə müddəa Konstitusiyanın 73-cü maddəsində öz təsdiqini tapmışdı.

Azərbaycan müstəqillik əldə etdikdən sonra dil məsələsinə baxışda müxtəlif ziddiyətlər və fikir ayrılıqları meydana çıxmaga başlandı. Bu, xüsusilə, AXC-Müsavat hakimiyyəti dövründə özünü daha qabarlıq şəkildə bürüze verirdi. Bəzi qüvvələr heç bir məntiqi əsasa söykənmədən dövlət dilinin adının dəyişdirilməsini və “Türk dili” adlandırılmasını təklif edirdilər.

Uzun müzakirələrdən sonra 1992-ci ilin dekabrında Milli Məclisdə dövlət dili haqqında qanun müzakirə olunmuş və Azərbaycanda dövlət dilinin "Türk dili" adlandırılması barədə qərar qəbul edilmişdi. Hətta "Türk dili" adlı dərsliklərin çapı da həyata keçirilmişdi.

Qeyd edək ki, bu qanunun əslində heç bir hüquqi qüvvəsi yox idi. Çünkü 1992-ci ildə qüvvədə olan 1978-ci il Konstitusiyasındaki 73-cü maddə hələ hüquqi qüvvəsini itirməmişdi. Konstitusyanın hər hansı maddəsinin dəyişdirilməsi barədə qərar isə, müvafiq qanunvericiliyə görə, üçdə iki səs çoxluğu ilə qəbul edilməli idi. Milli Məclisin dövlət dilinin türk dili olması ilə bağlı qərarın qəbulu zamanı iclasda bu tələb kobud surətdə pozulmuşdu. Belə ki, həmin iclasda 50 deputatdan cəmi 39 nəfər iştirak etmişdi. Onlardan yalnız 26 deputat dilimizin "Türk dili" adlanmasına, 7 nəfər əleyhinə səs vermişdi. Qalan 6 deputat isə bitərəf olmuşdu. Halbuki qərarın qəbul edilməsi üçün deputatların üçdə ikisinin səsi lazım idi.

Ümummilli liderimiz sonralar bu məsələyə toxunarkən demişdir: "Bu böyüklükdə tarixi bir qərar Azərbaycan xalqının iradəsi nəzərə alınmadan qəbul olunubdur. Burada da böyük bir səhv buraxılıbdır..."

Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan Komissyanın noyabrın 2-də keçirilmiş iclasında Heydər Əliyev deyir: "Bilirsiniz ki, mən 1969-cu ildən Azərbaycana rəhbərlik etmişəm, ondan əvvəlki dövrə də əgər bilavasitə Azərbaycana rəhbərlik etməmişəm, tutduğum vəzifələrə görə Azərbaycanda gedən bu prosesləri həmişə izləmişəm, xüsusən, tarix sahəsində, ədəbiyyat sahəsində, elm sahəsində, o cümlədən, dil sahəsində. Ona görə də, keçən dəfə də dedim, mən çox şeylərin şahidiyəm. İndi burada oturanların əksəriyyəti gəncdir, onlar bu şeyləri kitablardan deyirlər, amma mən bunların çoxunun şahidiyəm. Mənim özüm də orta

məktəbdə oxuyanda, həmin 1937-ci ilə qədər, – mən orta məktəbi 1939-cu ildə bitirmişəm, – əlbəttə ki, "Türk dili" yazılırdı. Bunun hamısı məlumdur mənə. Ancaq eyni zamanda bu işlədiyim zaman bir şeyi də müşahidə etmişəm ki, bəzən bizim alımlarımız və o cümlədən, ictimai elmlər sahəsində fəaliyyət göstərən yazıçılarımız bu elmi mübahisələri gətirib şəxsi münasibətlərə bağlayırlar, bəzən bir-birinə kəskin münasibət göstərirlər. Hətta keçmişdə, yadimdadır, bəzən bir-birini təhqir eləyirdilər. Belə şeylərə yol vermək lazım deyil. Hərə öz fikri ni desin, amma bizim də məqsədimiz ondan ibarət olmalıdır ki, həqiqəti axtaraq. Heç kəs hesab etməsin ki, onun bildiyi elə, ruslar demişkən, "absolutnaya istina", mütləq həqiqətdir. Elə deyil. Kim nə qədər çox bilirsə, bir o qədər də bilmir. Bunu yəqin ki, dərk etmək lazımdır. Ona görə mən istəmirəm ki, kəskinləşdirəsiniz və o cür kəskin çıxışların da mən tərəfdarı deyiləm, yəni ifrat çıxışlar, ifrat qiymətlər yaramaz. Biz həqiqəti axtarmalıyıq".

Məlumdur ki, sovet dövrünün ehkamları respublika rəhbərlərindən bütün rəsmi tədbirlərdə yalnız rus dilində danışmayı tələb edirdi. Heydər Əliyev bu qaydanı formal olaraq pozmurdu, həqiqətən də, bütün qurultaylarda, plenumlarda məhz rus dilində çıxış edirdi. Lakin rəsmiyyətçilikdən kənara çıxməq üçün azacıq imkan düşən kimi, o, Azərbaycan dilinə müraciət edirdi və demək olar ki, heç vaxt əvvəlcədən hazırlanmış mətnlərdən istifadə etmir, sözləri sinədən deyirdi. 1972-ci illərin ortalarında yazıçılardan biri ona "yoldaş Əliyev, Siz Azərbaycanca nə gözəl danışırsınız!" deyəndə, Heydər Əliyev gülümsəyərək belə cavab vermişdir: "Sən niyə mənim rusca gözəl danışmağımı deyil, azərbaycanca danışmağımı təəccüb edirsən? Bu dil mənim ana dilimdir, mən bu dili bilməliyəm! Eləcə də hamımız". Bunlar adı sözlər deyildi. Bu sözlərin Azərbaycan ziyalılarının milli tərbiyəsinə təsirinin

gücü ana dilinə uzun müddətdən bəri davam edən çox soyuq münasibətə son qoya bildi.

Ümummilli liderimiz Heydər Əliyevin ana dilinə müraciət etməsi müəyyən mənada sanki gözlənilmədən, bədahətən idi. Sonralar Heydər Əliyev ana dilinə münasibətini, televiziya və informasiya texnologiyaları da daxil olmaqla, həyatımızın bütün sahələrində Azərbaycan dilinin mövqeyinin möhkəmləndirilməsinə dair xüsusi fərmanlarında və tədbirlərində son dərəcə aydın ifadə etmiş, eyni zamanda, öz çıxışlarında da bu mövzuya müraciət etmişdir. Onun bu mövzuda çoxsaylı fikirlərində birini xaturlatmaq faydalı olar: "Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, adəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa Azərbaycan dilində mahnilər olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir".

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olmuşdu və onların çox böyük eksəriyyətdənə ana dilimizin Azərbaycan dili adlandırılması ideyası dəstəklənirdi. Müzakirələrin nəticəsi olaraq 1995-ci il Konstitusiyasının 21-ci maddəsində Azərbaycan Respublikasında dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı.

Azərbaycan dövlətinin tarixində, xalqının yaddaşında əbədi məskən salmış ümummilli lider Heydər Əliyev anadan olduğu torpağı, mənsub olduğu milləti xoşbəxt, firavan görmək üçün ömrünü əməli fəaliyyətə, gərgin işə həsr etmişdir. Azərbaycanın müstəqillik qazandığı ilk illərdə siyasi hakimiyətdə təmsil olunanların qətiyyətsizliyi və düşünülməmiş ad-

dımları Azərbaycanı getdikcə tənəzzülə aparırıdı. Digər tərəfdən də Azərbaycanın Ermənistanla cəbhə xətində uğursuzluqlar ölkədə dərin böhranın yaranmasına gətirib çıxarırdı. Belə bir anda – 1993-cü ilin iyununda xalqın təkidi, tələbi ilə Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyen Heydər Əliyev siyasi rəhbərliyə gəldi. 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev qısa müddət ərzində ölkədəki hərc-mərcliyi aradan qaldırdı. O, tezliklə ölkəni gözləyən felakətdən, Azərbaycanın parçalanmasından, torpaqlarının işgal edilməsindən xilas etməli, müstəqil Azərbaycan dövlətçiliyini qoruyub saxlamalı idi. Büyük dövlətçilik ənənəsinə və siyasi təcrübəyə yiyələnmiş Heydər Əliyev ilk növbədə dövlət idarələrinin möhkəmləndirilməsini təmin etməklə, bölgələrdə baş qaldırmış separatçı qüvvələri xalqın köməyinə arxalanaraq aradan qaldırdı.

Ulu öndərimiz 1994-cü ilin 14 sentyabrında birinci kurs tələbələri ilə görüşdə demişdir: "Xalqımız, cəmiyyətimiz üçün gərəkli olmaq gənclər üçün böyük şərəfdir. Bizim hamımızın bir vətəni var, bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerde yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır".

Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirmişdir. "Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur". Ulu öndər gənclərimizə məhz ana dili əsasında dünyani dərk etməyi məsləhət görürdü. Azərbaycan gənclərinə xarici dilləri öyrənməklə, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi.

Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin qorunmasına və inkişafına xüsusi diqqət yetirmişdir. 2001-ci ilin 18 iyununda ümummilli liderimiz “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır. Bu tarixi sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır. Həmin fərmanda Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırırdı. 2001-ci il avqustun 9-da Azərbaycan Prezidenti yeni fərman – “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” mühüm bir sənəd imzaladı. Bu sənəd dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verdi, yaddaşımıza və milli-mənəvi dəyərlərimizə, eyni zamanda, əlifbamızın bəy-nəlxalq aləmə daha yaxın olan bu qrafika ilə Azərbaycan əlifbasına keçidi süratlandırdı. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələr heç bir istisnaya yol verilmədən bu qrafika ilə aparılmağa başlandı. Yaxın tariximizdən məlumdur ki, müstəqilliyyin ilk ilində, 1991-ci ildə latin qrafikali Azərbaycan əlifbası qəbul olunsa da o, bütün gücü ilə işləyə bilmirdi. Yalnız ümummilli liderimiz bu məsələnin bərdəfəlik həllinə nail olmuşdu.

2003-cü il yanvar ayının 2-də isə Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Həmin qanunda dövlətin ana dilinə qayğısı sahəsindəki əsas vəzifələr dəqiq şəkildə göstərildi. Qanun dövlət dilinin inkişaf programının hazırlanmasını və dövlət bütçesində ayrılmış vəsait hesabına həmin programın həyata keçirilməsinin maliyyələş-

dirilməsini hökumətin başlıca vəzifələrindən biri kimi qarşıya qoymuşdu. Sənəddə qeyd olunan bütün müddəalar Azərbaycanda dövlət dilinin qorunmasını və inkişafını təmin etməyə qadir çox mükəmməl bir hüquqi sistemin mövcud olduğunu bir daha təsdiqləyirdi.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu siyaset hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Prezidentin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latin qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamları da öz ictimai-tarixi əhəmiyyətinə görə kifayət qədər uğurlu bir sənəd kimi qiymətləndirilir. Sənədə uyğun olaraq 2004-cü ildə Azərbaycan dilində latin qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısı da hazırlanmışdı. Burada Azərbaycan Milli ensiklopediyasının, elmimizin və mədəniyyətimizin, ədəbiyyatımızın ən dəyərli nümunələrinin latin qrafikasında nəşrləri nəzərdə tutulmuşdu ki, bu da cənab Prezidentin milli-mənəvi dəyərlərimizə, elmin və mədəniyyətin inkişafına böyük diqqət yetirdiğini göstərir.

Bu gün rəsmi yığıncaqlarda, məclislərdə ana dilimiz qüdrətlə, tətənə ilə səslənir. Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, zənginləşərk nüfuz qazanması, dünyanın mötəbər kursülərindən eşidilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyəti və yürütdüyü dil siyaseti ilə bağlı olmuşdur. Həmin siyaset indi uğurla davam etdirilir. Dövlət dili milli dövlətin ayrılmaz hissəsidir.

Ölkəmizin təhsil sisteminin yenidən qurulmasına, qabaqcıl dövlətlərin təhsil sistemlərinə integrasiya olunmasına geniş imkanlar açılmışdır. İstedadlı gənclərə diqqət və qayğıının artı-

rilməsinin təhsil sahəsində dövlət siyasetinin əsas istiqamətlərində birinə çevrilməsində Heydər Əliyev şəxsiyyətinin böyükliyi və müdrikliyi, zəngin dövlətçilik təcrübəsi öz sözünü demişdir.

Böyük tarixi şəxsiyyətlərin hayat və fəaliyyətinin öyrənilməsi, təbliği gənc nəslin tərbiyəsində böyük rol oynayır. Heydər Əliyev irsi xalqa, gənc nəslə əvəzsiz töhfədir. Heydər Əliyevin şəxsi nümunəsi xalqına, elinə, Vətənə, dövlətinə əsl sədaqətlilik örnəyidir.

Ümummilli lider Heydər Əliyev təkcə öz vətənində deyil, həm də bütün dünyada ümumxalq məhəbbətini qazanmış, dövlət siyasetçiləri tərəfindən yüksək qiymətləndirilmişdir. O, əvəzsiz yeri görünən, müdrik şəxsiyyətdir. Biz bu gün sərbəst yaşayıb işləyə bildiyimizə görə, müstəqilliyimizə, əldə olunan sabitliyə görə, həyatımızdakı inkişafə və tərəqqiyə görə bu böyük, tarixi şəxsiyyətə borcluyuq. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasi ənənə hazırlıda cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN NİTQ VƏ ÇIXIŞLARI

*SOV. İKP MK BÜROSU ÜZVLÜYÜNƏ NAMİZƏD,
AZƏRBAYCAN KP MK-NİN BİRİNCİ KATİBİ
HEYDƏR ƏLİYEVİN RESPUBLİKA YAZIÇILARININ
VII QURULTAYINDAKI NİTQİNDƏN*

Bakı şəhəri,
12 iyun 1981-ci il

Dillərin qarşılıqlı əlaqəsi həmişə faydalıdır, xüsusən bədii söz ustaları üçün. Bu əlaqələr milli ədəbiyyatımızın əsərlərinin rus dilinə tərcüməsi kimi mühüm işdə də böyük yaradıcılıq imkanları açır. Azərbaycan və rus dillərini mükəmməl bilən hər bir yazıçı, ədəbiyyatçı çox böyük fayda verə bilər. Yaziçilərin bu cür inkişafına hər vasitə ilə kömək etmək lazımdır. Biz inanırıq ki, bu, gözəl bəhrələr verər, böyük bədii naiyyətlərə səbəb olar.

Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olma-dan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. Sovet hakimiyyəti illərində Azərbaycan dili görünməmiş zirvələrə qalxmış, müasir poeziyanın və nəsrin, elm və texnikanın, kar-güzarlığın və fəal ictimai-siyasi həyatın hərtərəfli inkişaf etmiş dilinə çevrilmişdir. Biz tam inamlı deyə bilərik ki, çoxəsrlik tariximizdə Azərbaycan dili heç vaxt belə zəngin, nüfuzlu və hörmətli olmamışdır. Lakin mədəniyyət və elmin səviyyəsi yüksəldikcə, həyatın axarı sürətləndikcə dilin təkmilləşməsinə, inkişaf etməsinə və zənginləşməsinə, onun söz ehtiyatının genişlənməsinə daha çox qayğı göstərmək lazımdır. Bu da respublikanın bütün ədəbiyyatçılarının, Yazıçılar İttifaqının ən

mühüm vəzifələrindən biridir. Azərbaycan ədəbi dilinin saflığına, kütłələrin nitq mədəniyyətinə daim qayıq göstərilməlidir. Yaziçi dilin, nitq mədəniyyətinin ədəbi normasının qanunvericisi olmalıdır. Təəssüf, elə yazıçılar var ki, bu tələblər səviyyəsində dura bilmirlər. Üstəlik ayrı-ayrı yazıçılar təkcə danişqlarında yox, həm də əsərlərində dil xətalarına yol verirlər. Bununla əlaqədar olaraq mətbuat, radio, televiziya, kino işçilərinə, mühazirəçilərə və müəllimlərə xüsusi tələbkarlıqla yanaşmaq lazımdır. Mən ümid edirəm ki, bu problemlər sizin yaradıcılıq fəaliyyətinizdə özünün praktik həllini tapacaqdır.

**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
HEYDƏR ƏLİYEVİN BAKI ŞƏHƏRİNİN TƏHSİL
İŞÇİLƏRİ İLƏ GÖRÜŞÜNDƏKİ ÇIXIŞINDAN**

Bakı şəhəri,
1994-cü il, avqust

Bizim məktəblərimiz millidir. Bilirsiniz ki, mən son vaxtlar Azərbaycanın dövlət dili, ana dili, Azərbaycan dili haqqında bir çox fərmanlar vermişəm. Azərbaycanın latin əlifbasına, latin qrafikasına keçməsi haqqında fərman vermişəm. Bu, artıq avqust ayının 1-dən tətbiq olunubdur. Çox məmənunam ki, mən buna nail oldum. Çünkü bəziləri etiraz edirdilər ki, qısa müddətdə buna nail olmaq olmaz. Amma oldu. Bütün dövlət orqanlarında, hakimiyyət orqanlarında, təkcə dövlət, hakimiyyət orqanlarında yox, təhsildə, səhiyyədə, biznes sahəsində, hər yerdə Azərbaycanın dövlət dili, ana dili, Azərbaycan dili hakim olmalıdır.

**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
HEYDƏR ƏLİYEVİN BAKI DÖVLƏT UNIVERSİTETİNİN
75 İLLİK YUBILEYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ
MƏRASİMDƏKİ NİTQİNDƏN**

Respublika sarayı,
26 noyabr 1994-cü il

Bakı Dövlət Universitetinin bütün digər xidmətləri ilə yanşı, Azərbaycan xalqının ana dilinin inkişafındakı xidmətlərini xüsusi qeyd etməliyik. Universitet yaranarkən müəllimlərin əksəriyyəti azərbaycanlı olmamışdır. Ancaq sonrakı mərhələlərdə universitet Azərbaycanda xalqımızın ana dilinin inkişaf etməsi üçün, təbliğ olunması üçün böyük işlər görmüşdür. Biz indi müstəqil dövlət kimi azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Ancaq əger keçmişə nəzər salsaq, bu gün zəngin, yüksək mədəni səviyyədə olan, çox geniş söz ehtiyatına malik olan ədəbi, mədəni dilimiz həmişə belə olmamışdır. Onu yarananlar olub, elmi əsasını quranlar olub, inkişaf etdirənlər olub. Bu, müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə çatdırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Bu baxımdan Bakı Dövlət Universitetinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır.

Bakı Dövlət Universitetinin əsas fakültələri – tarix fakültəsi, filologiya fakültəsi, fəlsəfə fakültəsi, yəni bütün bu humanitar fakültələr Azərbaycan dilinin, Azərbaycan elminin inkişafında müstəsna yer tutur.

Biz bu il dahi şairimiz Məhəmməd Füzulinin 500 illik yubileyini qeyd etdirik. Fəxr edirik ki, 500 il bundan öncə

Məhəmməd Füzuli öz ana dilində əsərlərini yazımışdır. Eyni zamanda onu da unutmayaq ki, elə bu əsrin əvvəlində də, ortasında da ana dilimizdə yazarlarımız çox olmuşdur. Ancaq ana dilini, Azərbaycan dilini yüksəklərə qaldırmaq istəyənlər, zənginləşdirməyə çalışanlar fədakar adamlar olublar.

Xatirimdədir, universitetin 50 illik yubileyində çıkış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. Bu, böyük bir sensasiya kimi qəbul olundu, təəccüb doğurdu, – nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıkış edir və bu dildə heç də pis danışır. Bəziləri məni bu hadisə münasibətilə təbrik edirdilər, minnətdarlığını bildirirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar, doğrudan da, bunu böyük bir hadisə kimi qəbul etdilər. Mən isə onlara dedim ki, burada bir qeyri-adilik yoxdur, nahaq təəccüb edirsınız, bu, mənim ana dilimdir və ana dilində çıkış etmək elə böyük bir qəhrəmanlıq da deyildir. Ana dilini bilməmək isə, ana dilini qiymətləndirməmək isə, şübhəsiz ki, xalq qarşısında qəbahətdir.

Xatırlatmaq istəyirəm ki, universitet həqiqəti axtaran, milli ruhu inkişaf etdirən bir ocaq, mənbə olmuşdur. Təsadüfi deyildir ki, bir də deyirəm, Azərbaycanın müstəqilliyi, milli azadlığı uğrunda mübarizə aparan insanların da çoxu burada təhsil almış, universitet divarları arasında işləmiş, fəaliyyət göstərmişlər və bu gün də göstərirlər. Ona görə də Bakı Dövlət Universitetinin Azərbaycan dilinin inkişafında, milli ruhun, milli şürünün inkişafında, vətənpərvərlik ruhunun inkişafında olan xidmətlərini bir daha xüsusi qeyd edirəm və bu gün müstəqil Azərbaycan dövlətində belə insanlara, belə axtarışlara öz hörmət və ehtiramımı bildirirəm.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN YAZIÇILARININ X QURULTAYINDAKI NİTQİNDƏN

Prezident sarayı,
30 dekabr 1997-ci il

Bir neçə kəlmə də dil haqqında danışmaq istəyirəm. Cünki burada dil haqqında söhbət getdi. Görürsünüz mü, bu gün mən sizə nə qədər təriflər deyirəm. Heç bir tənqid yoxdur. Həmişə də tərifləyirəm. Siz buna layiqsiniz.

Bu gün müstəqil bir dövlət kimi ən fəxr etdiyimiz bir də odur ki, bizim gözəl Azərbaycan dilimiz var. Azərbaycan dilinin formalaşmasında, inkişaf etməsində, bugünkü səviyyəyə çatmasında yazıçılarımızın, şairlərimizin, ədəbiyyatşunaslarımızın, dilçi alımların böyük xidməti var. Bu gün danışdığımız dil 20-ci ildə danışılan dil deyil. Elədir, yoxsa yox? (Yerdən səs: Bəli, tamamilə doğrudur)

Bəli, əsrin əvvəlindəki dil deyil. Amma ondan qat-qat mükəmməl dildir. Bu, bizim ən böyük sərvətimizdir. Xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Layiqli ana dili olmayan, ana dilindən istifadə edə bilməyən, ana dilində bəhərələnə bilməyən xalq, millət ola bilməz. Bizim xoşbəxtliyimiz ondan ibarətdir ki, Şərq ölkəsinin əsarəti altında olduğumuz zaman da, sovet imperiyasının tərkibində olduğumuz zaman da biz bu dilimizi yaşatmışıq. Nəinki yaşatmışıq, onu inkişaf etdirmişik. Bu, xalqımızın, xüsusən, bizim söz ustalarının, ədəbiyyatçıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin ən böyük nailiyyətidir. Doğrudur, vaxt var idi ki, biz dilimizi bugünkü kimi işlədə bilmirdik. Onun da səbəbləri məlumdur.

Yadimdadır, ilk dəfə Yazıçılar İttifaqının qurultayında mən Azərbaycan dilində nitq söyləyəndən sonra tənəffüsə

çıxdıq. Hamı gəlib məni təbrik edirdi. Ona görə ki, mən orada birinci növbədə Azərbaycan dilində danışdım. Dedim ki, əziz qardaşlar, axı burada elə bir şücaət yoxdur. Bu, bizim öz dilimizdir. Mən bunu anladım. Çünkü dövlət adamları Azərbaycan dilində danışmamışdır. Bu dil məişət dili olmuşdu və bir də ədəbiyyatın dili olmuşdu. Amma dövlət dili olmamışdı.

Mənim nitqimi yazıçılar böyük bir hadisə kimi qəbul etdilər. Biz o illərdə çalışdıq ki, dilimiz inkişaf etsin. Bu sahədə çox çalışdıq. Baxmayaraq ki, elə bir dövlətdə yaşayırıq ki, hakim dil rus dili idi. Ancaq biz dilimizi inkişaf etdirdik və siz, sizin əsərləriniz, ədəbiyyat olmasaydı, şübhəsiz ki, dilimiz bu cür inkişaf edə bilməzdi.

İndi bizim çox gözəl dilimiz var. Burada professor Hacıyev çıxış edərək türk yazarlarının qurultayından bir xatirəni yada saldı. Bilirsınız, bu hadisə məni sevindirdi. Çünkü biz dil haqqında müzakirə apararkən professor Hacıyev belə mövqədə idi ki, dilimizin adı başqa cür olmalıdır. Biz isə qəbul etdik ki, Azərbaycan dili olmalıdır. Amma onun sözləri məni ona görə sevindirdi ki, bizim Türkiyədən gələn alimimiz, dostumuz dilimizin qiymətini verə bilibdir. İş onda deyil ki, bunu mən danışıram, sən danışırsan, o biri danışır. İş ondadır ki, dilimizin qiymətini verə bilibdir. Həqiqətən, bizimlə dost, qardaş ölkədə – Türkiyədə də dilimizi-Azərbaycan dilini çox sevirlər. Azərbaycanda mövcud olan Azərbaycan dili çox mükəmməl dildir, çox zəngin dildir, çox inkişaf etmiş dildir, böyük söz ehtiyatına malik dildir.

İndi baxın, dövlətin bütün sahələrində sərf Azərbaycan dilində danışırıq və lazım olan bütün xüsusi terminləri də Azərbaycan dilində ifadə edirik. Azərbaycan dili respublikamızda artıq öz yerini tutubdur. Xarici ölkələrin nümayəndələri də bizim dili bilməyərək, sadəcə onu eşidərək, dəfələrlə mənə deyiblər ki, sizin nə qədər gözəl diliniz var! Doğrudan da bu

belədir. Bəlkə də biz özümüz dilimizin gözəlliyyini bir o qədər dərk edə bilmirik. Azərbaycan dili çox gözəl dildir!

Bilirsiniz, mən bunu dəfələrlə demişəm və bu gün də deyirəm: biz türkdilli xalqların ailəsinə mənsub olan bir xalqımız. Ancaq bunun çox şaxələri var. Bunun bir şaxəsi də Azərbaycan dilidir. Biz bunu təsdiq etmişik və bu, artıq bütün ictimaiyyət tərəfindən qəbul olunubdur. Azərbaycan dilini daha da zənginləşdirmək, daha da inkişaf etdirmək sizin ən müqəddəs borcunuздur. O ki qaldı reklamlara və şəhərdə başqa dillərdə olan yazılarla və yaxud da ki, respublikamızda hansısa kolleclərdə ingilis dilində dərs keçirilir, – bunların hamısına baxmaq lazımdır. Ancaq bu məsələdən bir o qədər də narahat olmaq lazım deyil. Siz ingilis dilində dərs keçilən kolleclərin sayını götürsəniz və bizim Azərbaycan dilində dərs keçilən məktəblərin sayı ilə müqayisə etsəniz, görərsiniz ki, bu kolleclər azlıq təşkil edir. Amma mən bu barədə mübahisə etmək istəmirəm. Bir halda ki, burada belə bir fikir söylənilibdir, buna diqqət yetirmək lazımdır. Reklam və məktəb məsələlərinə diqqət yetirmək lazımdır.

Ancaq biz dünyada öz dilimizlə tək yaşayırıq. Bizim birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil etməliyik. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalıdır. Və bu dili sevməlidir. Bununla yanaşı, biz çalışmalıyıq ki, məktəblərimizdə, universitetlərimizdə gənclərimiz bir neçə dil öyrənsinlər. Mütləq öyrənməlidirlər. Biz artıq dünyaya qovuşmuşuqsa, Dünya Birliyinə daxil olmuşuqsa, gərək insanlarımız bir neçə dil bilsinlər – ingilis dilini də bilsinlər, rus dilini də bilsinlər, fransız dilini də bilsinlər. Bunu yasaq etmək olmaz, bunun qarşısını almaq lazım deyil. Amma birinci öz ana dilini bilməlidirlər. Bəli, Azərbaycanda indi də insanlar var ki, əsasən rus dilində danışırlar, Azərbaycan dilində danışırlar. Bizim dövlət orqanlarında da belələri var. Mən dəfələrlə xəbərdarlıq etmişəm ki, Azərbaycan dilini öyrənin, öyrənməsəniz işdən çıxarıcağam.

Professor Hacıyev mənə deyir ki, siz Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin işçilərini məcbur edin, onlar Azərbaycan dilini öyrənsinlər. Amma sizə deyim ki, onlar artıq öyrənirlər. Xarici ölkələrin respublikamızda olan səfirləri artıq Azərbaycan dilini öyrənirlər. Onlar mənimlə görüşəndə çalışırlar Azərbaycan dilində danışınlar. Mən də bunlara çox sevinirəm. Hətta Rusyanın səfiri cənab Bloxin də burada oturubdur – o, Azərbaycan dilini öyrənir, özü də çox yaxşı öyrənir.

Budur bizim müstəqilliyimizin nəticəsi. Vaxtılıq buraya, mərkəzdən Azərbaycan Kommunist Partiyasının ikinci katibi vəzifəsinə rus millətindən olan adamlar gəldi. Mən onlara Azərbaycan dilini öyrədə bilmirdim. Onlara neçə dəfə deyirdim ki, Azərbaycan dilini öyrənin, ancaq öyrənmək istəmirdilər. Amma bu gün Rusyanın səfiri öyrənir, Amerikanın səfiri öyrənir. Bunların hamısı böyük hadisədir, nailiyyətdir.

O ki qaldı şirkətlərdə hansı dildə danışmaq məsələsinə – bəli, onlar öz işlərini aparmaq üçün o dilləri bilən adamları işə qəbul edirlər. Amma deyə bilmərəm ki, sən öz işini niyə ingilis dilində aparırsan, Azərbaycan dilində apar. O, öz şirkəti ilə yaşışma aparır, başqa sənədlər var və s. Bunu öz dilində aparmalıdır. Eyni zamanda, sizə deyə bilərəm ki, o şirkətlərin nümayəndələri mənə yazdıqları məktubları iki dildə – həm öz dillərində, həm də Azərbaycan dilində yazılırlar. Yəni onların çox yaxşı tərcüməçiləri var. Mən hərdən fikir verirəm – çox dəqiq tərcümə edirlər. Onlar məktubu mənə iki dildə göndərirlər və bəzən də özləri mənə təklif edirlər ki, dərhal bunu oxuya bilim.

Beləliklə, görüsünüz, dil məsələsi ilə əlaqədar nə qədər məsələlər meydana çıxır. Ancaq yənə də ən əsas nəticə ondan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan dilini əbədi edibdir və bu gün də Azərbaycan dilimiz yaşayır və yaşayacaqdır. Qoy Azərbaycan dili müstəqil Azərbaycanda, eləcə də dünyada yaşayan bütün azərbaycanlıların dili olsun!

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN RESPUBLİKAMIZIN VƏ XARİCİ ÖLKƏLƏRİN ALI MƏKTƏBLƏRİNƏ QƏBUL OLUNMUS TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜNDƏKİ NİTQİNDƏN

Prezident sarayı,
29 avqust 1997-ci il

Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini – dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. Bəlkə də biz bu dildə danışmağımıza görə öz dilimizin zənginliyini və gözəlliyini hələ tam dərk edə bilməmişik. Ancaq bilin ki, bu, həqiqətdir. Ona görə də bunu heç bir şəyə dəyişmək olmaz.

Xarici dil bilmək, əlbəttə ki, lazımdır, vacibdir. Mən bir daha arzu edirəm ki, vətəndaşlarımız ingilis dilini də, rus dilini də, fransız dilini də, alman dilini də, türk dilini də, ərəb dilini də, fars dilini də, hətta Çin dilini də bilsinlər. Gənclərimiz nə qədər çox dil bilsələr bir o qədər zəngin dünyagörüşünə malik olacaqlar. Bu, müasir dünyanın tələbləridir. Amma ən əsası ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir. Gənclərə tövsiyə edirəm ki, əgər kiminsə bu barədə çatışmazlığı varsa, çalışın, bunu aradan qaldırın. Xarici ölkələrdə təhsil alarkən, həmin ökənin dilini öyrənərkən, eyni zamanda, başqa dilləri öyrənərkən öz dilinizi heç vaxt unutmayın və öz ana dilinizi heç bir başqa dilə dəyişmeyin. Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz.

Hətta öz dilimizdə danışmayı başqalarına da öyrədin. Ümumiyyətlə, mən fikir verirəm, – respublikamiza başqa ölkə-

lərdən gəlib işləyənlər, dövlət nümayəndələri, səfirliklərdə çalısanlar Azərbaycan dilini öyrənməyə çalışırlar. Bu, çox sevindirici haldür. Bunun özü də yenilikdir.

Mənim xatırımdədir, keçmiş zamanda ədəbiyyat tarixini öyrənərkən fəxri edirdik ki, vaxtilə Lermontov bir müddət Azərbaycanda olmuş, Quba zonasında yaşamışdır. O, öz dos-tuna yazmışdı ki, mən burada Azərbaycan dilini öyrənirəm. Avropada fransız dili kimi, Qafqazda da Azərbaycan dili çox məşhur və mötəbər bir dildir. Hətta Lermontovun belə bir yazısı da var. Biz bunu böyük iftخار hissi ilə qeyd edirdik ki, görün, Lermontov burada yaşayıb, dilimizə belə böyük hörmət edib və bizim dilimizi öyrənməyə çalışıb. Bunun özü tarixdə nadir bir hadisədir. İndinin özündə də bizim dili öyrənməyə çalışırlar. Bəziləri artıq bizim dilda danışırlar. Bu, çox gözəldir. Çünkü biz öz dilimizin hörmətini qaldırmalıyıq. Ona görə ki, bizim dilə hörmət edilsin, dilimizi öyrənsinlər, mənimsəsin-lər. Mən əminəm ki, başqa ölkələrdə də bizim dilimiz nə qədər geniş yayılsa, öyrənilsə Azərbaycan ədəbiyyatını, mədəniyyətini ana dilimizdə oxuyanlar, öyrənənlər, respublikamızın necə zəngin mənəviyyata, ədəbiyyata, mədəniyyətə malik olduğunu dərk edəcəklər. Mən bu məsələ ilə əlaqədar öz fikirlərimi sizə çatdırıram və güman edirəm ki, bu tövsiyələrimi unutmayacaqsınız.

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN YENİ DÖRS İLİNİN BAŞLANMASI MÜNASİBƏTİLƏ KEÇİRİLƏN YİĞİNCAQDAKİ NİTQİNDƏN

Bakı, 18 №-li orta məktəb
1 sentyabr 1997-ci il

Biz yeni əlifbaya – latin əlifbasına keçmişik. Mən hiss edirəm ki, latin əlifbasının tətbiqi çox ləng gedir. Hesab edirəm ki, bu işləri də sürətləndirmək lazımdır. Yaşlı nəsil kiril əlifbası ilə oxuduğuna görə latin əlifbasını oxumaqda çətinlik çəkir. Bildirmək istəyirəm ki, burada heç bir çətin iş yoxdur. Latin əlifbası ilə kiril əlifbası arasında fərq o qədər də böyük deyildir. Sadəcə, mən yaşlı nəslə müraciət edib deyirəm ki, bir balaca özünüüzü əziyyətə salın və tezliklə bu kiril əlifbasından xilas olun.

Əgər biz tezliklə bütün sahələrdə latin əlifbasına keçməsək, gecikmiş olacaqıq. Bu işlər məktəblərdə xüsusilə təşkil olunmalıdır. Mən Təhsil Nazirliyindən, bütün məktəblərdən bunu tələb edirəm.

**AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN YENİ
DƏRS İLİNİN BAŞLANMASI VƏ BİLİK GÜNU
MÜNASİBƏTİLƏ KEÇİRİLƏN TƏNTƏNƏLİ
TOPLANTIDA NİTQİNDƏN**

Bakı, Nərimanov rayonu,
82 sayılı pilot orta məktəbi
1 sentyabr 2000-ci il

Məktəbimiz həm dəqiq elmlərin mənimsənilməsində da-
ha da inkişaf etməlidir, eyni zamanda, ictimai elmlər –
Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı, Azərbaycan dili –
bunların hamısı təhsilin çox vacib sahələridir.

Azərbaycan dili! Bu gün iftخار hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək olan bir dildir. Sizə deyə bilərem ki, başqa ökələrdə müxtalif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.

**DÜNYA AZƏRBAYCANLILARININ I QURULTAYINDA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
HEYDƏR ƏLİYEVİN NİTQİNDƏN**

Bakı şəhəri,
10 noyabr 2001-ci il

Əziz həmvətənlər! Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.

Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycanlılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycanlılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Azərbaycan dilinin inkişafi haqqında bizim qəbul etdiyimiz geniş qərar məhz bu məqsədi daşıyır. Biz Azərbaycanın latin əlifbasına keçməsi haqqında qərar qəbul etdik. İndi Azərbaycanda hamı, bütün dövlət orqanları yalnız latin əlifbasından istifadə edir. Bu da bizim milliliyimizi, azərbaycanlılığımızı göstərən çox mühüm bir amildir. Biz bundan sonra da Azərbaycan dilinin inkişaf etdirilməsi üçün səylərimizi davam etdirəcəyik.

Bilirsiniz, hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünkü çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub saxlanmasında az da olsa, çox da olsa, öz xidmətini göstərmişdir. Xüsusən, bizim yazıçılarımız, ədəbiyyatçılarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər. Mən bu gün böyük iftخار hissi ilə deyə bilərem ki, Azərbaycan dili XX

əsrə böyük inkişaf yolu keçmişdir. İndi baxın, bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər böyük söz ehtiyatına malikdir.

Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik. Ancaq eyni zamanda arzu edirik ki, hansı qitədə, hansı ölkədə yaşamasından asılı olmayaraq; hər bir azərbaycanlı o ölkənin dilini də mənimsəsin, o ölkənin adət-ənənələrindən də istifadə etsin, o ölkənin şəraitinə uyğunlaşın. Amma Azərbaycan dili ni yaşatsın və inkişaf etdirsin.

Xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik. Xüsusən, başqa ölkələrdə yaşayan azərbaycanlılar. Ona görə də mən arzu edərdim ki, hər bir ölkədə Azərbaycan icmasında azərbaycanlılar həmrəy olsunlar, bir-birinə dayaq olsunlar, bir-birinə yardım etsinlər, bir-birinin dərdinə yansınlar və bizim milli adət-ənənələrimizi, milli dəyərlərimizi birlikdə gözləsinlər. Milli bayramlarımızı qeyd etsinlər. Təkcə müstəqillik bayramını, Novruz bayramını deyil, bütün başqa bayramları da qeyd etsinlər. Azərbaycan dilini yeni nəslə, uşaqlara çatdırmaq üçün müəyyən tədris imkanları yaratsınlar. Biz bu barədə kömək edəcəyik ki, bizdən sonra gələn nəsillər, sizin övladlarınız, bizim övladlarımız azərbaycançılığı daha da yüksəklərə qaldırsınlar. Azərbaycan dilini, milli-mənəvi dəyərlərimizi daim yaşatsınlar.

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQILLİYİNİN 10-cu İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ MƏRASİM DƏKİ NİTQİNDƏN

Respublika sarayı,
17 oktyabr 2001-ci il

On il Azərbaycanın çoxəsrlilik həyatında tarixi nöqtəyi nəzərdən az bir zamandır. Amma bu on il içərisində Azərbaycan xalqı böyük məsafə qət edibdir. On il müstəqil yaşamaq, yaratmaq, irəliyə getmək – bu on ilin mənası və xalqımız üçün böyük əhəmiyyəti budur. On il ərzində Azərbaycan xalqı bəyan etdiyi demokratik, hüquqi, dünyəvi dövlət qurubdur, onun təsisatlarını yaradıbdır. Bu dövlətin yaşaması üçün, inkişaf etməsi üçün çoxsaylı qanunlar qəbul edilibdir. Bazar iqtisadiyyatı yolu ilə gedərək, bütün sahələrdə islahatlar aparıb və bu islahatların nəticəsinə nail olubdur. On il müddətində Azərbaycan dünya miqyasında özüne layiq yerini tutubdur, bütün beynəlxalq təşkilatlarda təmsil olunur. Dünyanın bütün ölkələri ilə diplomatik əlaqələr yaradıb, bir çox ölkələrlə qarşılıqlı faydalı, çox uğurlu əməkdaşlıq edir. Bu on il bizim xalqımızın çoxəsrlilik həyatında ən böyük tarixi hadisədir, ən qiymətli nemətdir.

Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük. Hələ 1978-ci ildə qəbul olunmuş Konstitusiyada, bir çox başqa respublikalardan fərqli olaraq, Azərbaycan dili haqqında maddə yazdıq və Azərbaycan dövlət dilinin Azərbaycan dili olduğunu orada göstərdik. Amma bu da bizdə Azərbaycan

dilinin hakim olmasını təmin edə bilmədi. Çünkü biz böyük bir dövlətin içinde idik. Bütün işlər o dildə keçirildi.

Amma indi biz Azərbaycan dilini, bizim 'ana dilimizi, millətimizin dilini hakim dil etmişik və bütün dünyaya nümayiş etdiririk ki, dünyada Azərbaycan xalqı var, Azərbaycan mədəniyyəti var və bu xalqın doğma ana dili, dövlət dili – Azərbaycan dili vardır.

**AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN
TÜRKSOY TƏŞKİLATININ ÜZVÜ OLAN ÖLKƏLƏRİN
MƏDƏNİYYƏT NAZİRLƏRİ DAIMI ŞURASININ XIX
TOPLANTISININ İŞTİRAKÇILARINI QƏBUL EDƏRKƏN
CIXIŞINDAN**

Bakı şəhəri,
6 fevral 2003-cü il

Milləti yaşatmaq və millətin indiyə qədər olduğu kimi əzilməsi imkanlarının qarşısını gələcəkdə almaq üçün dilimizi qorunmayıq. İndi türkdilli millətlərin dillərində bir qədər fərq var. Amma bu dillərin kökü birdir. Mən belə düşünmürəm ki, biz gərk dilimizi tatar dilinə oxşadaq. Yaxud da ki, qırğızlar dillərin bizim dilə oxşatsınlar. Yox. Əsrlər boyu dillərimiz belə yaranıbdır. Amma eyni zamanda dilin işlənməsi mümkün olmadığına görə, bizim dillərimiz lazımı qədər inkişaf edə bilməyibdir. Ona görə də mən Azərbaycan dili haqqında fərman verdim. Azərbaycanda latin əlifbasına keçmək barədə fərman verdim və onun yerinə yetirilməsini təmin etdim. Azərbaycan dilinin bundan sonra da inkişaf etməsi mənim həyatımın ən birinci vəzifəsidir. Çünkü millətin dilini əlindən alsan, onu öz

dilindən məhrum etsən, o millət çox şey itirər. Amma millətin öz doğma dili, ana dili olanda, onu heç nə dəyişdirə bilməz.

Allaha şükürler olsun, bizim Azərbaycan dili çox mükəmməlləşib, çox genişlənibdir. Dilimizin çox böyük lügət ehtiyatı var. Bizim Azərbaycan dili şeir dilidir. Yadimdadır, mən bir-iki dəfə ya burada, ya da Türkiyədə toplantınlarda nitq söyləyəndən sonra dostum Süleyman Dəmirəl mənə deyirdi ki, sən şeir oxudun. Deyirdim ki, yox, mən nitq söylədim. O deyirdi ki, bilirəm, amma Azərbaycan dili o qədər şeir dilidir ki, bəzən fərqli nə varmaq olmur ki, nitq söyləyirsən, yaxud şeir deyirsən.

Eləcə də Anadolu türk dili. Anadolu türk dili də vaxtilə çox əzəblər çəkibdir. Osmanlı imperatorluğunda, sarayda fars dili, ərəb dili işlənirdi. Türkiyədə türk dilinin inkişaf etdirilməsi böyük Atatürkün adı ilə bağlıdır. Bugünkü türk dilinin yaranması böyük Atatürkün xidmətləridir. Bilmirəm siz bunu demisiniz, yoxsa yox, mən Azərbaycanda Atatürk Mərkəzi yaratmışam. Çünkü Atatürk təkcə Anadolu türklərinin deyil, o, bizim hamımızındır. Mən Anadolu türk dilinin nə qədər ağır vəziyyətdə olduğunu bilirdim. Əgər Atatürk dil haqqında qərarlar qəbul etməsəydi, bu gün belə gözəl Anadolu türkcəsi olmazdı. Ona görə də dil, dil, bir də dil... Dili inkişaf etdirməliyik. Mən demişəm və bu gün də deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamisində yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan. Elədir, yoxsa yox? Mən bunu sizə ona görə deyirəm ki, dili inkişaf etdirmək TÜRKSOY-un əsas vəzifələrindən biridir. Dilimizi bir-birinə bağlamaq, yaxud da ki, bənzətmək lazım deyildir.

**PREZİDENT İLHAM ƏLİYEVİN
DÜNYA AZƏRBAYCANLILARININ
III QURULTAYINDAKI NİTQİNDƏN**

Bakı şəhəri,
5 iyul 2011-ci il

Azərbaycan bu il müstəqilliyinin 20 illik yubileyini qeyd edir. Bu 20 il ərzində biz böyük və şərəfli yol keçmişik. Müstəqil Azərbaycan üçün ən həlledici anlarda Azərbaycan xalqının tələbi ilə rəhbərliyə gəlmış Heydər Əliyev ölkəmizi bələdan, faciədən, vətəndaş müharibəsindən qurtara bilmüşdür.

Bizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlarıdır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayıaraq, öz Vətənimizə bağlıyız. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycanlılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər.

**HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN DİLİ
HAQQINDA MÜDRİK KƏLAMLARI**

Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir.

Hər bir dili yaşıdan və inkişaf etdirən onun xalqıdır. Dilimiz zəngindir, çox ahəngdar dildir, dilimizin söz ehtiyatı çox böyükdür. Şəxsən mən bu dili sevirəm.

Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.

Gənclərimiz tariximizi, dilimizi, mədəniyyətimizi və dini dəyərlərimizi yaxşı bilməlidirlər.

Məhəmməd Füzulinin ən böyük xidmətlərindən biri də dövrünün və ondan sonrakı dövrün mürəkkəb proseslərinə baxmayıaraq, türk dilini, ana dilini yaşatmasından, onu yüksəklərə qaldırmاسından ibarətdir.

Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini bilməlidir.

Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.

Mən fəxr edirəm ki, türk dillerinə mənsub olan Azərbaycan dili bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik.

İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan əvlədi göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur.

Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrda böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik.

Xalqımız əslər boyu böyük sınqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir.

Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz dilimiz-lə, Azərbaycan dili ilə fəxr edirik.

Azərbaycan dili bizi keçmişdə də, indi də, gələcəkdə də birləşdirəcəkdir.

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşıdan, inkişaf etdirən onun dilidir.

Öz ana dilini bilməyən adamlar sıkəst adamlardır.

Biz əcdadlarımıza daim minnətdar olmalıyiq, ona görə ki, torpaqlarımız, ərazimiz cürbəcür şahlıqların, sultanhıqların, xəlifələrin, dövlətlərin əlinə keçdiyi vaxtlarda da dilimiz ölməyib, yaşayıb. Onu xalq yaşadıbdır.

Biz turkdilli xalqların ailəsinə mənsub olan bir xalqıq. Ancaq bunun çox şaxələri var. Bunun bir şaxəsi də Azərbaycan dilidir. Biz bunu təsdiq etmişik və bu artıq bütün ictimaiyət tərəfindən qəbul olunubdur.

Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünkü çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir azərbaycanlı

dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmüşdir. Xüsusən bizim yazıçılarımız, ədəbiyyatşünaslarımız, şairlərimiz o ağır dövrə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər.

Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir.

Tarixi köklərimizə, tarixi keçmişimizə böyük hörmət və ehtiramımızı bildirərək, eyni zamanda, bu gün deməliyik və mənəvi haqqımız var deyək ki, XX əsrə bizim dilimiz öz inkişaf dövrünü keçib, formalaslaşmış; özünəməxsus adını götürüb və gəlib dövlət dili səviyyəsinə çatıb. İndi bunun adını dəyişib başqa ad qoymaq heç bir nöqtəyi-nəzərdən düzgün deyil.

Gəlin, türkdilli xalqlara baxaq. Bəli, bu türkdilli xalqlar dan biriyik və türk mənşəli xalqıq. Kökümüz birdir. Özbək dili var, qazax dili var, qırğız dili var, tatar dili var, başqırd dili var, türkmən dili var, kumik dili var. Demək, bu türkdilli xalqların da hər birinin dilinin öz adı var. Türkəlli xalqlarda tatar dili də var, o biri qrup dillər var, onların da hər biri bu qrupa daxildir, amma hər birinin öz adı var. Axi nə təhər Azərbaycan türkcəsi? Millətimiz nədir? Azərbaycan türkü. Nə təhər bu millətin iki adı olsun? Bəs niyə özbək özünə demir ki, Özbəkistan türkü, tatar niyə demir ki, Tataristan türkəyəm.

Dil böyük bir sərvətdir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir.

Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.

Azərbaycan dilinin əsl sahibi bizim şair və yazıçılarımızdır, bizim bütün qələm çalan ziyalılarımızdır.

Biz türkdilli xalqların ailəsinə mənsub olan bir xalqıq. Ancaq bunun çox şaxələri var. Bunun bir şaxəsi də Azərbaycan dilidir. Biz bunu təsdiq etmişik və bu artıq bütün ictimaiyyət tərəfindən qəbul olunubdur.

Ana dili dövlət qayğısına və ziyanlı yanğısına möhtacdır.

Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.

Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı buna imkan verir ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur.

Harada yaşamağınızdan asılı olmayaraq, vətəndaşı olduğunuz ölkənin qanunlarına hörmətlə yanaşın. Eyni zamanda, azərbaycanlı adını uca tutun. Dilimizin saflığını qoruyun. Mənəvi dəyərlərimizi, mədəniyyətimizi təbliğ edin. Azərbaycana layiq övladlar yetişdirin.

Müstəqil Azərbaycan Respublikasının gələcəyi üçün ən əsas vasitələrdən biri ana dilimiz, dövlət dilimizin inkişaf etdirilməsidir.

Azərbaycan dili çox zəngin və ahəngdar dildir. Şəxson mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.

HEYDƏR ƏLİYEV HAQQINDA DEYİMLƏR

Heydər Əliyev öz siyaseti ilə Azərbaycanın adını qaldırıdı, dünyaya tanıttırdı.

*Bəxtiyar Vahabzadə,
xalq şairi*

Heydər Əliyev, demək olar ki, hər çıxışında ana dili, Azərbaycan dilçiliyi məsələlərinə toxunur. Bunlar göstərir ki, o böyük siyaset dahisi bir an belə bu problemi yaddan çıxarmır.

*Yusif Seyidov,
professor*

Xalqımız xoşbaxtdır, onun rəhbəri böyük dövlət xadımı olmaqla yanaşı, həmçinin, hərtərəfli gözəl alımdır.

*Cəmil Quliyev,
akademik*

Bu gün heç kəsə sərr deyildir ki, Heydər Əliyev qısa bir zaman kəsiyində Azərbaycan adlı gəmini onu təhdid edən sualtı qayalıqlar arasından məharətlə keçirib, təhlükəsiz limana çatdırmışdır.

*Nizami Xudiyev,
professor*

Heydər Əlirza oğlu Azərbaycanın gələcəyinə inandığı kimi, inanıram ki, möhtərəm prezidentimiz xalqımızla əl-ələ verib Azərbaycanımızı necə ki, indiyədək çıxarıb, indən belə də bütün müsibətlərdən çıxaracaqdır. O, siyaset dünyasında, beynəlxalq aləmdə çox qısa bir mərhələdə Azərbaycanın şöhrətini geniş yaydı.

*Zəlimxan Yaqub,
xalq şairi*

Heydər Əliyev bütün həyatını, ömrünü dilimiz, dinimiz, torpağımız, bayraqımız uğrunda mübarizəyə həsr edir.

*Mirvarid Dilbazi,
xalq şairi*

Heydər Əliyev cənablarının bütün həyat və fəaliyyəti gənclərə dərindən öyrədilməli, gələcəyimizin etibarlı sahibləri ni indidən bu istiqamətdə hazırlamalıyıq.

*Əsmət xanum Məhsəti,
şairə*

Xalqımızın yüz illərlə mübarizə apardığı, həsrətində olduğu dövlət müstəqilliyimizi Siz əzmlə qoruyub saxlaya bildiniz.

*Hüseyn Abbaszadə,
yazıçı*

Heydər Əliyev böyük siyasetin, böyük diplomatiyanın Füzulusidir.

*Fəraməz Maqsudov
akademik*

Siz Azərbaycan xalqının ən yüksək vətənpərvərlik hissində və milli qıruruna malik olan övladı olmaqla bərabər, onun gələcəyi, müstəqil Azərbaycanın çiçəklənməsi, ana dilimizin saflığı, milli musiqimizin və mədəniyyətimizin inkişaf edib dünya milli musiqi xəzinəsində layiqli yer tutması uğrunda yorulmadan, namusla çalışan şəxsiyyətsiniz.

*Ramiz Quliyev,
xalq artisti, professor*

Prezident Heydər Əliyev mədəniyyət və ədəbiyyata böyük hörmət bəsləyir. Bu, onun müdrikliyinə dəlalətdir.

*İvan Draç,
Ukrayna şairi*

Azərbaycan dili ən şirin, ən rəvan, ən lətfətli və ən musiqili bir dildir. Elə bir dildir ki, hamı onu başa düşə bilər.

*Karlo Kaladze,
gürcü şairi*

“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ” MÖVZUSUNDA ÇAP OLUNMUŞ KİTABLARIN XÜLASƏSİ

Görkəmli adamların hayatı seriyasından olan “*Heydər Əliyev*” (2008) adlı kitabda ümummilli liderin hayatı və fəaliyyətindən dənişir. Kitabda deyilir: “Heydər Əliyev heç vaxt öz keçmişindən imtina etməyib. Azərbaycanın yetmiş illik sovet tarixini qiymətləndirərkən, o, inamla deyirdi: “Bu illərdə Azərbaycanın maarifi, təhsili, mədəniyyəti, iqtisadiyyatı böyük sürətlə inkişaf etmişdi. Azərbaycanın siması dəyişmişdi, respublikamız möhkəmlənmişdi və Azərbaycanda böyük intellektual potensial yaradılmışdı”.

Bu, həqiqətən də belədir. Yetmiş illik sovet dövrünün təqribən beşdə bir hissəsini – on dörd ilini Azərbaycana Heydər Əliyev rəhbərlik etmişdir. O, iqtisadiyyatın, elmin böyük sıçrayışla irəli getməsinə, öz xalqının mənəvi yaddaşını dirçəltməyə nail olmuşdu. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda 1155 kitabxana, 1316 klub, 849 məktəb, 44 muzey istifadəyə verilmişdi. 1971-ci ildə respublikada Cəmşid Naxçıvanski adına hərbi təməyülli ilk internat-məktəbin yaradılması da onun adı ilə bağlıdır. Azərbaycanın görkəmli generalının adını daşıyan bu məktəb hal-hazırda hərbi lisey kimi fəaliyyət göstərir.

Kitabda Heydər Əliyevin Azərbaycan dili ilə bağlı çox dəyərli fikirləri verilmişdir: “...Bu dəfə azərbaycanlılar bura hər hansı bir sənədi almaq üçün yox, həmvətənləri Heydər Əliyevlə görüşmək üçün gəlmışdılər; onları Prezident davət etmişdi.

Prezident onlara ana laylası qədər şirin, doğma ana dilində müraciət etdi: – Əziz həmvətənlərim! Əziz bacılarım, qardaşlarım, əziz dostlar!

Sizinlə bu gün görüşməyimə çox şadam. Hamınızı ürəkdən salamlayıram. Sizin şəxsinizdə Rusiyada yaşayan bütün azərbaycanlıları salamlayır, hər birinizi can sağlığı, işlərinizdə uğurlar arzulayıram. Ailənizə də xoşbəxtlik dileyirəm.

Prezident ucadan danişmasa da, hər bir kəlməsini son cərgədə oturanlar da eşidirdilər: Azərbaycan dili müstəqil Azərbaycanın dövlət dilidir, bizim doğma dilimizdir... Mən azərbaycanlıların, xüsusilə, gənclərin rus, ingilis, fransız, alman, ərəb, ispan dillərini mükəmməl bilmələrini istərdim. Amma qoy onlar Azərbaycan dilini mükəmməl bilsinlər, insanın çox dil bilməsi onu zənginləşdirən amillərdəndir. Bir dile yiylənən insan üçün bugünkü, müasir həyatda yaşamaq çətin olur. Bütün bunları nəzərə alıb, sizə hörmət əlaməti olaraq çıxışımı rus dilində davam etdirmək istərdim.

Əliyevi diniyən hər bir kəs onun digər məşhur qafqazlı siyasi lərlə, məsələn, Şevardnadze ilə müqayisədə rus dilində mükəmməl danişdığını qeyd edirdi. Görəsən, bu nə ilə bağlı idi? Məktəblə? Ailə ilə, özünütlümlə?

Əliyevlə ailəsində usaqlıqdan Azərbaycan dilində danişirdilər. Ümumiyyətlə, 20-ci illərin əvvəllərində Naxçıvan ərazisində rus dilini bilən əhali olduqca az idi. Əliyevin bioqraflarından biri olan Fatma Abdullazadənin də yazdığına əsaslanaraq demək olar ki, “Heydər Əliyev rus dilini böyük yaşlarından öyrənməyə başlamışdı. Naxçıvan məktəbində ilk dəfə olaraq Krilovun təmsillərinə, Puşkinin şeirlərinə qulaq asmışdı”.

Başqa bir fərziyyə də irəli sürmək olar. Məktəb illərində Heydər Əliyevin daxili dünyasına dahi rus mütəfəkkirləri Puşkin və Krilovdan daha çox görkəmli satirik, publisist, realist Cəlil Məmmədquluzadə təsir etmişdi. Heydər Əliyevin ana dilinə bu qədər doğma münasibətində “Anamın kitabı”nın oyaldığı təəssüratın da rolü var idi.

Əliyev H. "Ədəbiyyatın yüksək borcu və amalı (Nitqlər, məruzələr, çıxışlar)" (1999) adlı kitabda Respublika Prezidenti Heydər Əliyev cənablarının 1969-1999-cu illərdə yazıçılar qurultaylarında, mötəbər məclislərdə ədəbiyyat, mədəniyyət, sənət haqqında etdiyi nitqlər, məruzələr, çıxışlar xronoloji ardıcılıqla toplanmışdır. 1982-ci ilə qədərki çıxışların mətni qismən ixtisar olunmuşdur.

Kitabda verilmiş ümummilli liderimizin 1996-ci il nobrın 8-də M.Füzulinin 500 illiyinə həsr edilmiş tantənəli yubiley gecəsində dediyi müdrik fikirlər çox dəyərlidir: "M.Füzuli əsərlərinin çox hissəsini türk dilində, bugünkü Azərbaycan dilində yazmışdır. Bu, M.Füzulini ondan əvvəl, sonra yaşamış, yaratmış və xalqımıza məxsus olan bir sıra şairlərdən, alımlərdən fərqləndirən amildir. Biz Füzulinin "Leyli və Məcnun" poemasını, onun türk dilində yazdığı divanını bu gün də dildizdə rahat oxuyur, anlayırıq. M.Füzulinin ən böyük xidmətlərindən biri də öz dövrünün və ondan sonrakı dövrün mürəkkəb proseslərinə baxmayaraq, türk dilini, ana dilini yaşatmasından, onu yüksəklərə qaldırmamasından ibarətdir".

Dahi şairimiz Səməd Vurğunun 90 illik yubileyində Heydər Əliyev çıxış edərək vurgulayır ki, "İndiki dilimiz – türk dilləri qrupuna məxsus olan Azərbaycan dili türk dillərinin kökündən gələn Azərbaycan dili məhz S.Vurğun kimi şəxsiyyətlərin yaradıcılığı nəticəsində, onların şeirlərinin, əsərlərinin nəticəsində bu qədər gözləlləşib, bu qədər zənginləşib, səlisləşib, şirinləşibdir. Biz bu dilimizlə fəxr edirik və fəxr edə bilərik".

Əliyev Heydər. "Müstəqillik yolu: Seçilmiş fikirlər" (1997) adlı kitabda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin siyasi-hüquqi, sosial-iqtisadi və mədəni-mənəvi həyatın aktual problemləri ilə bağlı fəlsəfi yüklü fikirləri

toplantıb təsnif edilmişdir. Kitab siyasi xadimlər, ziyanlılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Kitabda deyilir: "Heydər Əliyevin böyük dövlət xadimi, təcrübəli və ustاد siyasətçi, fenomenal hafizəyə və incə duyma malik şəxsiyyət olması hamı tərəfindən etiraf edilən danılmaz həqiqətdir. Dövrün tanınmış şəxsiyyətləri, dövlət başçıları onun haqqında ən yüksək epitetlər işlətməkdən çəkinmir, ifti-xar hissi ilə danışırlar.

Beynəlxalq forumlarda, yüksək dairələrdə bəzi dövlət başçılarının adı ancaq hansısa böyük ölkəni təmsil etdiyi üçün siyahıya düşür. Əksinə, bəzən kiçik dövlətlər öz başçılarının şəxsi nüfuzu hesabına diqqət mərkəzində olur. Azərbaycanın beynəlxalq miqyasda sözünün, səsinin eşidilməsi, ona diqqətin artması heç də yalnız ölkəmizin tutduğu əlverişli strateji mövqə ilə, təbii sərvətləri, malik olduğu neft ehtiyatları ilə bağlı olmayıb, həm də və bəlkə də daha çox dərəcədə onun prezidentinin bir şəxsiyyət kimi, dövlət xadimi və siyasi lider kimi böyük nüfuzu, unikal fərdi keyfiyyətləri ilə bağlıdır. Belə keyfiyyətlərdən biri də Heydər Əliyevin hansı mövzuda danışırı daşışın, hadisələrin arxasında mahiyyəti görə bilmək qabiliyyətidir. O danışdıqca fitri națiqlik məharəti ilə hadisələrin təfsilatından fəlsəfi qatlara keçir, problemə ümmümləşmiş nəzər salır və bu ümumi fonda hadisənin məğzi çox aydın görünür.

Heydər Əliyevin "Müstəqillik yolu" dərin bir dünyagörüşündən, çoxillik həyatı təcrübədən xəbər verməklə yanaşı, Azərbaycan gerçəkliyini, xalqımızın mədəni-mənəvi və intellektual həyatını adekvat surətdə eks etdirməklə çağdaş Azərbaycan ictimai fikrində bir ölçü vahidi kimi qəbul edilə bilər.

Professor Yusif Seyidovun “Heydər Əliyev və demokratianın şərəfli yolu” (2009) adlı kitabının V cildində müəllifin 1988-ci ilin ikinci yarısından son dövrə qədər yazdığı ictimai-siyasi məzmunlu məqalələri toplanmışdır. Bunların bir qismi Sovet hakimiyyəti illərində - Azərbaycan xalqının imperiya əleyhinə milli azadlıq hərəkatı dövründə, bir qismi ayrı-ayrı şəxslərin, dəstələrin hakimiyyətə can atdıqları hakimiyyət boşluğu vaxtında, bir qismi 1993-cü ildən sonra, xüsusən son ilərəd yazılmışdır. Onların çoxu “Demokratianın uzun yolu” adlı iki cildlik kitabda (2001, 2002) verilmişdir, bir hissəsi isə mətbuatda çap olunsa da, həmin kitablara düşməmişdir. Oxucuya təqdim olunan kitab onların əsas qismini əhatə edir.

Nizami Xudiyevin “Heydər Əliyev və Azərbaycan dili” (1997) adlı kitabında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan dilinin inkişafındakı böyük xidmətlərindən, 70-ci illərin əvvəllərindən başlayaraq onun yürüttüyü milli dil siyasetindən, dilimizin dövlət dili statusu alması və beynəlxalq səviyyəyə yüksəlməsi uğrunda mübarizəsindən bəhs edilir. İlk dəfə olaraq burada böyük ictimai-siyasi xadim və dövlət başçısının ana dili barədə sistemli mülahizələri, nitq mədəniyyəti və natiqlik məharəti zəngin faktlar əsasında təhlil və tədqiq olunur. Kitab elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Nizami Xudiyev qeyd edir ki, “H.Əliyev Azərbaycan dili barədə yalnız adı ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi düşünürdü ki, o zamankı Azərbaycan ziyalılarının çoxu məhz bunu başa düşmürdü. Ona görə də övladlarını rusdilli məktəblərə verməklə, bir növ, milli dilə biganəlik göstərirdilər ki, bu da nəticə etibar-

rılə, ana dilini bilməyən, yaxud zəif bilən, milli məzmununu itirmiş ziyalıların meydana çıxmasına şərait yaradırı.

Azərbaycan cəmiyyətinin mənəvi-əxlaqi sağlamlığına xüsusi diqqət yetirən H.Əliyev üçün dil məsəlesi həmişə əhəmiyyətli bir məsələ olmuşdur – respublika rəhbəri Azərbaycan yazıçıları ilə müxtəlif görüşlərində həmin məsələyə məhz bu cür geniş mənəvi-əxlaqi problemlər kontekstində qiymət verir, maarif-məktəb, elmi-pedaqoji sahələrdə ana dilinin inkişaf etdirilməsinə ayrıca qayğı göstəriridir”.

Nizami Xudiyevin “Azərbaycan ədəbi dilinin təşəkküllü” (1991) adlı dərs vəsaitində Azərbaycan dilinin XII əsrə qədərki inkişaf yolu izlenilir. Buna görə də ən qədim dövrlərdən başlayaraq Azərbaycan ümumxalq dilinin formallaşması, ədəbi dilin təşəkkülini şərtləndirən ilkin əlamətlər yeni dil faktları ilə izah edilmiş, şifahi ədəbi dilimizin ilkin nümunəsi sayılan “Kitabi-Dədə Qorqud” dastanlarının ədəbi dilimizə xidməti ətraflı araşdırılmışdır.

Ali məktəb tələbələri üçün nəzərdə tutulmuş bu vəsaitdən müəllimlər, aspirantlar, elmi işçilər, eləcə də dilimizin tarixi ilə maraqlanan bütün oxucular istifadə edə bilərlər.

Nizami Xudiyevin “Azərbaycan ədəbi dilinin sovet dövrü” (1989) adlı dərs vəsaitində sovet dövrü Azərbaycan ədəbi dili lügət tərkibinin tədqiqi məsələləri araşdırılır. Əsərdə terminolojiya, orfoqrafiya, orfoeziya məsələləri şərh edilməklə yanaşı, lügət tərkibinin inkişafı, konkret dil materialı əsasında hər bir dövrün səciyyəvi əlamətləri üzrə nəzərdən keçirilir. Habelə lügət tərkibinin zənginləşmə yolları haqqında ilk dəfə ətraflı məlumat verilir. Kitabda tərcümə ədəbiyyatının dili, Cənubi Azərbaycan ədəbi dili lügət tərkibinin ümumi mənzərəsi barədə də ilkin araşdırımlarla tanış olmaq mümkündür.

Mübariz Yusifovun “*Dahi şəxsiyyətin nitq fenomeniyi*” (1997) adlı kitabında deyilir: “Heydər Əliyev ikinci minilliyyin sonunda, üçüncü minilliyyin astanasında dayanaraq öz nuru ilə həm ötən tariximizi, həm də gələcəyimizi işıqlandırır. O, iyirminci əsrə parlayan elə bir günəşdir ki, öz ziyası ilə həm insanların qəlbini, həm də gələcəyimizin yollarını işıqlandırır.

Heydər Əliyev böyük siyasi xadim olmaqla yanaşı, vətənini, torpağını, xalqını, dilini sevən, onu öz dühəsi ilə yüksəklərə qaldıran görkəmli bir şəxsiyyətdir. Heydər Əliyev ana dilini sevməklə bərabər, onu bütün incəliklərinə kimi bilir. Ona görə də bu dilə daim qayğı göstərir, onun inkişafı, zənginləşməsi və çiçəklənməsi yolunda heç vaxt qüvvəsini əsirgəmir. Heydər Əliyevin ana dili haqqındaki fikirləri bütövlükdə dilçilik elmimizin müasir və aparıcı istiqamətlərini müəyyən edir.

Nitq fikrin canlandırılmasının ən vacib və zəruri amillərindən biridir. Ümumilikdə nitq fikrin təzahür formasıdır. Adi adamların nitq informasiyası fərdi xarakter daşıdığı halda, dahi şəxsiyyətin nitqi kütləvi əhəmiyyətə malik olmaqla, həm də ümumi səciyyə daşıyır. Azərbaycan xalqının dahi oğlu, möhtərəm prezidentimiz Heydər Əliyev cənablarının nitqində də bu cəhət qabarıqlığı ilə özünü bürüzə verir”.

Elmi redaktoru Bəkir Nəbiyev olan “*Heydər Əliyev və Azərbaycan ədəbiyyatı*” (1998) adlı kitabda müasir Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin tərcüməyi-halına, ictimai-siyasi fəaliyyətinə müxtəsər nəzər salınır, onun milli ədəbiyyatımızla bağlı fikir və mülahizələri təhlil edilir, folklorun və klassik ədəbi irlərin tədqiqinə, nəşrinə, təbliğinə qayğılarından bəhs olunur və mənəviyyat sahəsində müdrik siyasetinin mahiyyəti açıqlanır.

Ana dili məsələsində məhz Heydər Əliyevin tutduğu prinsipial, qətiyyətli mövqe sayəsində və şəxsən onun özünün

qızığın fəaliyyəti nəticəsində respublikamızın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olduğu barədə məşhur 73-cü maddə daxil edildi. Həmin dövrə Azərbaycan milli dilə Konstitusiya səviyyəsində dövlət dili statusu vermiş, üç keçmiş sovet respublikasından biri və yeganə türk-müsəlman respublikası idi.

Ana dilinin inkişafında, ədəbi dilimizin bühlurlaşmasında Cəlil Məmmədquluzadənin və onun ədəbi məktəbinin davamçılarının tutduqları ardıcıl mövqe də Heydər Əliyevin diqqətin-dən yayınmamışdır. Qarşısına “türkün açıq ana dilində” yazmayı başlıca məqsəd qoyan Mirzə Cəlil məhz bu yolla qısa müddət ərzində jurnalın auditoriyasını genişləndirmiş, ana dilinin saflaşmasına, təmizlənməsinə və zənginləşməsinə yardımçı olmuşdur. “Cəlil Məmmədquluzadənin fəaliyyətində ən dəyərli cəhətlərdən biri də Azərbaycan xalqının dilinin inkişafı üçün göstərdiyi xidmətlərdir. Ədibin ana dilinə – Azərbaycan dilinə böyük diqqəti, ana dilini təbliğ etməsi və ana dilinin, Azərbaycan dilinin hər yerdə hökm sürməsinin zəruriliyinə dair fikirləri, yazıları o vaxt üçün çox vacib idi, bu gün üçün də çox aktualdır” – deyən Heydər Əliyevin Mirzə Cəlilin dili barəsindəki bu müləhizələri eyni zamanda ümummilli liderimizin özünün də ana dilinə qayğı və münasibətinin üzərinə işıq salır. Təsadüfi deyil ki, başqa klassik yazıçı və şairlərimizlə bir sırada Cəlil Məmmədquluzadə irsi də Azərbaycan dili anlayışına yenidən vətəndaşlıq hüququ qazandırmaq prosesində Heydər Əliyevin arxalandığı mənbələrdən biri olmuşdur.

Elmi redaktoru Bəkir Nəbiyev olan “*Heydər Əliyev dil haqqında və Heydər Əliyevin dili*” (1998) adlı kitabda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycanda dil quruculuğu sahəsində gördüyü işlərdən, onun Azərbaycan dili və nitq mədəniyyəti barədəki fikirlərindən

danişılır. Eyni zamanda, onun natiqliyi, çıkış və nitqlərinin dil xüsusiyyətləri təhlil edilir.

Kitabda qeyd olunur ki, "Kənd təsərrüfatından, əkinçilikdən tutmuş, siyasetə, diplomatiyaya qədər insan fəaliyyətinin bütün sahələrini, qəlbinin ən incə titrəyişlərini, dünya elm, mədəniyyət və ədəbiyyatının klassik nümunələrini, böyük bəşəri mənaları ehtiva və ifadə etmək imkanları ilə zəngin olan dilimiz H.Əliyevin gözəl bildiyi, həmişə də yüksək qiymətləndirdiyi və qayğısına qaldığı təkrarsız mənəvi sərvətimizdir. Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının ayrıca bir maddəsində bu dilin haqlı olaraq dövlət dili kimi şərəfləndirilməsi üçün biz ilk növbədə ölkənin prezidenti H.Əliyevə minnətdarıq.

Görkəmli içtimai və siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin hərtərəfli yaradıcı fəaliyyətində dilçilik məsələləri, ilk önce ana dili, dil və dövlət, dil və mədəniyyət, dil və millət, dil və tarix, dil və ədəbiyyat, dil quruculuğu kimi önemli sosiolinqvistik məsələlər xüsusi yer tutur. Bütün böyük siyasi xadimlər kimi, Heydər Əliyev öz xalqının, öz ölkəsinin iqtisadiyyatı, maddi rifah halının yaxşılaşması ilə bərabər, onun ümummədəni tərəqqisinin də qayğısına qalmış, yaşıdiği ölkənin, mənsub olduğu xalqın dönyanın ən inkişaf etmiş ölkələri və xalqları səviyyəsinə yüksəlməsinə ciddi diqqət yetirmişdir.

Professor Nizami Cəfərovun "Azərbaycanşünaslığın əsərləri" (2005) kitabında Azərbaycan xalqının, dilinin, ədəbiyyatının, mədəniyyətinin formallaşması tarixi barədə sistemli məlumat verilir, azərbaycançılıq ideologiyasının təşəkkül mərhələləri araşdırılır. Kitab azərbaycanşunas tədqiqatçılar, universitet müəllimləri və tələbələri üçün nəzərdə tutulmuşdur.

Vilayət Əliyevin "*Heydər Əliyevin dil siyasəti*" (2003) adlı kitabında əvəzsiz milli sərvətimiz olan Azərbaycan dilindən və onun sehrindən, dilimizin inkişafında, qorunmasında və cilalanmasında xüsusi tarixi xidmətləri olan xalqımızın içtimai-siyasi, mənəvi dünyasında silinməz iz buraxan, qəlbində Azərbaycan adlı bir alov gəzdirdən dünya şöhrəti siyasetçi, müstəqil Azərbaycan dövlətinin qoruyucusu, böyük vətəndaş Heydər Əliyevin əməli fəaliyyətindən söz açılır.

Kitaba, həmçinin, dəyərli mənbə kimi Azərbaycan Respublikası Prezidentinin imzaladığı Azərbaycan dilinin tətbiqi və inkişafını təmin edən Fərman, Qanun və Sərəncamlar bütövlükdə daxil edilmişdir. Kitab ziyalılar, filoloqlar və "H.Əliyev auditoriyası" təbliğatçıları üçün nəzərdə tutulmuşdur.

Akademik Abel Məhərrəmovun rəhbərliyi və ümumi redaktəsi ilə, professor Abuzər Xaləfov və Solmaz Sadıqovanın tərtib etdikləri "Heydər Əliyev: Biblioqrafik məlumat kitabı"nda (2003) dünyanın görkəmli dövlət xadimi, xalqımızın böyük oğlu, ölkəmizin müstəqilliyinin təminatçısı, Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin tükənməz irsi oxuların diqqətinə çatdırılır. Biblioqrafik məlumat kitabınn məqsədi Heydər Əliyevin nəşr edilmiş, eləcə də bu böyük şəxsiyyət haqqında yazılmış kitabları bibliografik üsulla sistemləşdirərək oxuculara təqdim etməkdən ibarətdir. Biblioqrafik məlumat kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı, akademik Abel Məhərrəmovun rəhbərliyi və ümumi redaktəsi ilə nəşr edilmiş "Heydər Əliyev: Biblioqrafik məlumat kitabı" Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin 80 illik yubileyinə həsr edilmişdir. Azərbaycan dilində (434 s.), rus dilində (446 s.) və ingilis dilində (455 s.) çap

olunmuş kitabıda “Heydər Əliyev ırsında Azərbaycan dili və ədəbiyyatı məsələləri” adlı ayrıca bölmə verilmişdir.

Timuçin Əfəndiyevin “*Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz*” (2011) adlı kitabına yazılmış “Ön söz”də deyilir: “Tarix uzaqlaşdırıqca biz Heydər Əliyev dühasının əzəmətini, onun şəxsiyyətinin böyüklüğünü daha aydın dərk edirik. Əslində bu qeyri-adi şəxsiyyət hər zaman bizim əhatəmizdədir. Çünkü ulu öndərin layiqli davamçısı – Prezidentimiz İlham Əliyev Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı məhz onun miras qoyduğu dövlətçilik prinsipləri ilə idarə edir, onun imkan tapıb həyata keçirə bilmədiyi idealları tarixə çevirir.

Heydər Əliyevin miras qoyduğu sərvətlər içərisində onun zəngin nəzəri irsi xüsusi yer tutur. Onun irsi bizim milli sərvətimizdir. Azərbaycan dili, ədəbiyyatı, mədəni-mənəvi dəyərləri ümummilli liderin azərbaycanlıq fəlsəfəsinin, müstəqil Azərbaycanın milli və dövlət ideologiyasının əsas mərkəzləri, bədii-fəlsəfi mənbələridir. O, qürurla deyirdi: Dünyada yaşayan azərbaycanlılar öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdır. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni vardır”.

Salatin Əhmədovanın “*Heydər Əliyevin dil siyasəti*” (2008) adlı kitabında deyilir: “Heydər Əliyevin yürütdüyü dil siyasəti onun milli dövlət quruculuğu siyasətinin üzvi tərkib hissəsidir. Ümumiyyətlə, dövlət (və millət) quruculuğu prosesində dil məsələsinə xüsusi önəm verilməsinin tarixi təcrübəsi kifayət qədər zəngindir. Türkiyə Cumhuriyyətinin qurucusu M.K. Atatürk də vaxtilə mükəmməl bir dil siyasəti yürütmüş, hətta əsrlərcə tarixi olan osmanlıcanı yeni türkçəyə çevirməyə – böyük bir dil inqilabı həyata keçirməyə nail olmuşdur. Hey-

dər Əliyevin yürütdüyü dil siyasəti daha çox Azərbaycan dilini sözün həqiqi mənasında dövlət dili kimi qərarlaşdırmaqdandır, onun beynəlxalq nüfuzunu təmin etməkdən ibarət olmuşdur.

Sovet sisteminin, yaxud sovet sosialist ideologiyasının təsiri ilə bütün İttifaq ərazisində rus dilinin milli dilləri ikinci və ya üçüncü plana sıxışdırması nəticəsində respublika daxilində öz mövqelərinin böyük bir hissəsini rus dilinə güzəştə getməyə məcbur olmuş Azərbaycan dilinə layiq olduğu ictimai-siyasi və mədəni nüfuzu qaytarmaq, onun tarixi hüquqlarını bərpa etmək yalnız deklorativ bir iş deyildi. Yəni bunu sadəcə Prezident sərəncamı, yaxud Parlament qanunu ilə həll etmək olmazdı. Sistemli, ardıcıl iş görmək, xüsusilə, dövlət idarələrində ana dilinin lazımı səviyyədə işləkliyinə nail olmaq tələb edilirdi.

Ümummilli liderin yürütdüyü dil siyasətində ölkənin, xalqın müstəqilliyi ən mühüm şərt olaraq meydana çıxmış yanaşı, həmin müstəqilliyyin məzmunu, davamlılığı xüsusi əhəmiyyət kəsb edir.

"HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ" MÖVZUSUNDA ÇAP OLUNMUŞ DÖVRİ MƏTBUAT ƏSƏRLƏRİNİN XÜLASƏSİ

Vilayət Quliyevin "Azərbaycan dili bizi birləşdirəcəkdir" sərlövhəli məqaləsində deyilir: "Ana dilimizin adı ilə 1992-ci ildə baş vermiş yeni bir dolaşıqlığı və tarixi səhvi aradan qaldırmaq missiyası Heydər Əliyevin üzərinə düşmüşdü. Söhbət Milli Məclisin 1992-ci ilin dekabrında dövlət dilimiz haqqında qəbul etdiyi qərardan gedir. Şübhəsiz, yeni "iyirmialtların" bu qərarı volyūntarist bir addım idi. Bu qərar qəbul olunarkən geniş ictimaiyyətin, ilk növbədə isə ziyahıların və dilçi alımların fikri nəzərə alınmamışdı.

Adamın öz-özündən sitat gətirməsi bəlkə də təvazökarlıqdan bir qədər uzaqdır. Ancaq mən 1993-cü ilin fevralında "Müstəqil qəzet"ə verdiyim müsahibədən bir neçə cümləni eyni ilə burada vermək istəyirəm: "Bir zamanlar "Türklükdən" uzaqlaşmaq xatirinə biz "azərbaycanlı" olmuşduq, indi isə "türk" olmaq xatirinə "azərbaycanlılıqdan" uzaqlaşırıq. Bunların hər ikisi ifratdır, həm də bütün ifrat hallar kimi zərərlidir. Mən inanıram ki, Milli Məclisin bu göydəndüşmə qərarı gecət ləğv olunacaq və o, yaxın siyasi tariximizin təessüf doğuran hadisələrindən biri kimi xatırlanacaq".

Doğrusu, həmin sözləri deyəndə mən dilimizin adı ilə bağlı anlaşılmazlığın belə tezliklə aradan qaldırılacağının təsəvvür etmirdim. Lakin 1993-cü ilin iyununda Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı döyüne düşmüş bir çox məsələlər kimi dilimizin adı ilə bağlı lüzumsuz mübahisələrə də bir aydınlıq gətirdi. Artıq dünya miqyasında qəbul edilmiş "Azərbaycan dili" anlayışına yenidən vətəndaşlıq hüququ qazandıran ölkə prezidenti bunu iradi bir qərarla həyata keçir-

mədi. Konstitusiya komissiyasının iclaslarında, Azərbaycan EA-da keçirilən geniş müşavirədə, yaradıcı ziyanlılarla görüşlərində dönə-dönə bu ciddi məsələnin üzərinə qayıtdı, əhalinin ən müxtəlif təbəqələrinin rəyini öyrəndi və nəticədə yeganə düzgün qərar qəbul olundu. "Heydər Əliyev və Azərbaycan dili" kitabında öz təfərrüatlı əksini tapmış bu proses əsər müəllifinin fəal iştirakı ilə keçdiyindən o, bütün məsələlərə kifayət qədər aydınlıq gətirə bilmışdır.

"Azərbaycan dili" anlayışını qətiyyətlə müdafiə edən Heydər Əliyev xalqımızın və dilimizin mənşəyi ilə bağlı məsələləri yalnız vətənpərvər və "türk dostu" görünmək naminə "türk dili" adlandırmağa səs verənlərdən qat-qat dərin və hərtərəfli bilirdi: "Biz türk mənşəli millətik və türkdilli xalqların dilinə mənsub olan dilimiz var" – deyə o, "Azərbaycan dili" anlayışını "Türklükdən" imtina kimi qiymətləndirənlərə cavab verirdi. Müstəqil Azərbaycan dövlətinin gələcəyini düşünən müdrik bir dövlət xadimi kimi Heydər Əliyev bu məsələdə yalnız tarixilik prinsiplərinə, yaxud leksik-grammatik xüsusiyyətlərə əsaslanmağı kifayətləndirici saymırı. O, dil məsələsinə həm də siyasi platformadan yanaşırdı, dövlətimizin, dilimin və ədəbiyyatımızın gələcəyini əsas götürürdü.

Bu ciddi məsələni incəliklərinə qədər araşdırın Nizami Xudiyev öz qənaətlərini belə yekunlaşdırır: "Xalq bir daha əmin oldu ki, Azərbaycan prezidenti Azərbaycan xalqının təkcə maddi sərvətlərinin deyil, mənəvi-mədəni sərvətlərinin də böyük müdafiəcisiidir".

Kitabda president Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi statusunun artırılmasındaki rolun respublikaya rəhbərliyi dövründə dilçilik elminin sürətli inkişafı ilə əlaqəli şəkildə nəzərdən keçirilir. Unudulmamalıdır ki, məhz həmin illərdə bütün keçmiş SSRİ-də yeganə beynəlxalq türkoloji orqan olan "Sovetskaya türkologiya" jurnalı Bakıda nəşrə

başlamışdı. Azərbaycan dilinin müasir elmi qrammatikasını yaratdıqlarına görə dilçi-alimlərimizdən bir qrupu respublika dövlət mükafatına layiq görülmüşdü, ayrı-ayrı görkəmli dilçilərin yubileyləri keçirilmişdi və s." (*Azərbaycan*, 1997-ci il, 11 dekabr).

Professor Yusif Seyidov "Dilimizin böyük havadarı" adlı məqaləsində yazır: "Heydər Əliyevin milli dillə əlaqədar yorulmaz fəaliyyəti nəticəsində gənclərin ana dilinə yiyələnmələri sahəsində böyük dəyişikliklər əmələ gəlmiş, dil tədrisinin səviyyəsi yüksəlmışdır. Başqa dillərdə təhsil alan gənclərə Azərbaycan dili tədrisini həyata keçirmək çox çətinliklərə qarşılaşırı. İndi burada da ciddi dönüş əmələ gəlmişdir. Ölkə başçısının sözləri bir də ona görə ciddi təsir bağışlayır ki, o həm də dünyada böyük nüfuzu malik tarixi şəxsiyyətdir, xalqımızın mənəvi atasıdır.

Biz bu məqalədə hörmətli prezidentimizin ümumən dil, xüsusən Azərbaycan dili sahəsindəki fəaliyyətinin kiçik bir qismini nəzərdən keçirdik. Heydər Əliyevin milli dil sahəsində otuz ilə yaxın dövrdəki fəaliyyəti, belə də demək olar ki, mübarizəsi o qədər geniş və çoxcəhətlidir ki, onu tam əhatə etmək üçün uzun müddətli ciddi elmi tədqiqat aparmaq lazımlı gəlir. Heydər Əliyevin ana dili, dövlət dili haqqında mülahizələri elmi əsaslara söykənir. Ona görə də bu fikirlər keçici səciyyə daşımur, onlar xalqın bütün varlığı dövründə tarixi məna daşıyır və daima öz təsirini göstərəcəkdir. Heydər Əliyevin fikirləri konkret mənada Azərbaycan dili haqqında deyilsə də, ümumiyyətlə, millətin həyatında dilin rolunu müəyyən edir, ona görə də nəzəri dilçilik fikri kimi onlardan istifadə ediləcəkdir" (*Bakı Universitetinin xəbərləri*, 1998-ci il, № 1).

Professor Yusif Seyidov "Milli dilə dövlət qayğısı" adlı məqaləsində yazır: "1974-cü ildə Heydər Əliyevin təşəbbüsü və razılığı ilə dörd cildlik Azərbaycan dili dərsliklərinə görə altı nəfər Azərbaycan dili müəlliminə Dövlət mükafatı laureati adı verildi. Bunun təkcə əməli əhəmiyyəti yox, həm də böyük siyasi əhəmiyyəti var idi. Bu, rus şovinizminə meydan oxumağı id. 1978-ci ildə Azərbaycan Konstitusiyasında Azərbaycan dilinə dövlət dili kimi hüquq verildi. Bu, o dövrdə qəhrəmanlığa bərabər idi – Heydər Əliyevin qəhrəmanlığı idi. Bu, cəsarət tələb edirdi və xalqa, milli varlığa, ana dilinə məhəbbətdən irəli gəlirdi. Bu və digər tədbirlər nəticəsində Azərbaycan dilinin mövqeyi möhkəmləndi, hörməti daha da artı. Vəzifə sahibləri respublikanın birinci şəxsindən nümunə götürməyə başladılar. Bu proses Heydər Əliyevin sayəsində 1993-cü ildən yeni mərhələyə qədəm qoydu.

Heydər Əliyev bu dövrdə Azərbaycan dilinin tətbiqi sahələrinin genişlənməsi, bu dilin ümumxalq dili kimi hüququnun artması sahəsində daha ardicil və çoxcəhətli fəaliyyətə başlayaraq, hər şeydən əvvəl şəxsi nümunə göstərir, ən ali məclislərdə Azərbaycan dilində danışır, həm də natiqlik sənətinin bütün tələblərinə riayət edə-edə danışır. Onun hər şəraitə uyğun ifadə tonu var, hər məclisə uyğun söz seçmə qabiliyyəti var. Söz düzümü, məntiqi ardicilliq, fikir aydınlığı, sərrastlıq onun nitqinin əlamətləridir. Heydər Əliyevin xarici ölkə başçıları və nümayəndələri ilə Azərbaycan dilində danışmasının böyük siyasi əhəmiyyəti var. Bu, Azərbaycan dilinin beynəlxalq nüfuzunu daha da artırır" ("Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalı, 1998-ci il, № 3).

Professor Yusif Seyidovun "Heydər Əliyev rəsmi səviyyədə ilk dəfə Azərbaycan dilində çıxışı ADU-da (BDU) etdi" adlı müsahibəsində deyilir: "Ölkəmizin ictimai həyatında Bakı Dövlət Universitetinin rolunu heç bir şəylə bərabər tutmaq olmaz. Əgər bu gün Azərbaycan ziyahilar ölkəsidirsə, onun böyük ali və orta məktəb şəbəkəsi varsa, bunlar universitetin sayəsindədir. Əgər bu gün onlarla elmi-tədqiqat institutları olan Elmlər Akademiyamız varsa, Prezident Aparatından tutmuş aşağıya qədər bütün sahələrdə yüksək səviyyəli mütəxəssislər, görkəmli dövlət adamları, ictimai xadimlər fəaliyyət göstərirse, universitetin xidmətidir. Universitetin məzunlarının xoş sədaları çox-çox uzaqlardan gəlir. Xarici ölkələrin bir çox elm və siyaset adamları öz uğurları üçün Universitetə borcludurlar. Orta Asiya dövlətlərində elmin inkişafında, elmi kadrların yetişməsində BDU xüsusi rol oynamışdır.

Universitet xalqımızın düşünən beyni, elm, mədəniyyət, təhsil mərkəzidir. Universitet, varlığının bütün dövrlərində ölkəmizin ictimai-siyasi həyatının barometri olmuşdur və indi də bu mövqeyini saxlayır.

Yeri gəlmışkən deyim ki, Heydər Əliyev Universitetin 50 illik yubileyindəki çıxışını Azərbaycan dilində söylədi. İndi adı görünən bu hərəkət o dövr üçün hadisə idi. Ölkənin rəhbəri, həm də siyaset aləminə yenicə gəlmış rəhbəri gözə görünən və görünməyən bütün qadağaları aşaraq, Universitetin yubiley iclasının sədri kimi yığıncaqdə ana dilində giriş sözü dedi və iclası açıq elan etdi. Bu haqda çox deyilib və yazılıbdır, lakin onun əsl mənası hələ tam açıqlanmayıbdır. Əvvəla, Sovet dövründə adı yığıncaqdə yox, Azərbaycan dilini bilən və bù dili bilməyən azərbaycanlılarla bərabər, başqa millətlərin nümayəndələrinin iştirak etdiyi dövlət əhəmiyyətli bir toplantıda milli dildə danışmaq iclasa, çıxışlara istiqamət vermək idi, milli ruh aşılamaq idi; heç nədən çəkinmədən, öz dilində danış-

demək idi. Bu, xalqa müraciət demək idi. O demək idi ki, ey ziyanlılar, ey xalq, sənin dilin böyük salonlarda, böyük tribunallarda səslənməyə layiq bir dildir. Bunun əməli təsiri də var idi. O çıxışdan sonra respublikada Azərbaycan dilinə münasibət xeyli dəyişdi, məktəblərdə Azərbaycan dilinin tədrisi yaxşılaşdı, Bakıda ana dilli məktəblərin, ana dilli siniflərin sayı artmağa başladı" (*Yeni Azərbaycan*, 2000-ci il, 28 yanvar).

Ağamusa Axundovun "Ana dilimiz yüksəlş yollarında" adlı məqaləsində deyilir: "Möhtərəm prezidentimiz Heydər Əliyev "Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayıncında" yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində deyir: "Hər bir xalqın özünəməxsusluğunu müəyyən edən başlıca ünsürlərdən biri onun dilidir. XX əsrde xalqımızın bu sahədə əldə etdiyi uğurlar yüksək təqdirəlayıqdır. Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lügət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamiş və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur".

Xalqımızın ana dili olan Azərbaycan dilinin inkişafında, onun dünya dilləri içərisində öz layiqli yerini tutmasında dilimizin böyük qayğıkeşi və bilicisi Heydər Əliyevin misilsiz xidməti olmuşdur. Son otuz iki illik zaman müddətində ana dilimizin dövlət dili kimi bənzərsiz inkişafı, şəksiz-şübhəsiz, onun dil quruculuğu sahəsində apardığı siyasetlə bağlıdır. Dili iqtisadi nailiyyətlərdən də üstün tutan ölkə rəhbəri deyirdi: "İndi biz dilimizdə sərbəst danışırıq və hər bir mürəkkəb fikri ifadə etməyə qadırıq. Bu, böyük nailiyyətdir. Bu, iqtisadi və başqa nailiyyətlərin hamisində üstün bir nailiyyətdir ki, bizim bir millət kimi özünəməxsus dilimiz var və o da o qədər

zəngindir ki, dünyanın hər bir hadisəsini biz öz dilimizlə ifadə edə bilirik".

Hakimiyyətə gəldiyi ilk gündən başlayaraq, o, güclü milli amil kimi ana dilinin dövlət dili səviyyəsində inkişaf etməsinə xüsusi diqqət yetirmiş və bu sahədə sovet imperiyası dövründən başlayaraq çox böyük işlər görmüşdür" (*Azərbaycan*, 2001-ci il, 20 fevral).

Səlahəddin Xəlilovun "Dil və dövlətçilik" adlı məqaləsində deyilir: "Milli dövlət quruculuğunun çox mühüm şərtlərindən biri milli ədəbi dilin zəminində xüsusi rəsmi dil üslubunun formallaşmasıdır. Burada biz aydınlıq üçün "dövlət dili" anlamının iki fərqli mənasını nəzərə almaliyiq. Hər hansı bir dilin hüquqi aktla "dövlət dili" elan olunması heç də bütün sahələrdə ancaq həmin dildən istifadə olunmasını nəzərdə tutmur. Elmdə, sənətdə, iqtisadiyyatda, ticarətdə, özəl şirkətlərdə insanlar ünsiyyət dili seçməkdə azaddırlar. Söhbət dövlət idarələrindən, rəsmi dövlət tədbirlərindən, rəsmi yazışmaların gedir. Dövlət dilini bilmək tələbi məcburi akt kimi ancaq dövlət məmurlarına, vəzifəli şəxslərə tətbiq oluna bilər. Lakin onların bilməli olduğu dil necə bir dildir? Azərbaycan dilini bilməyin çox müxtəlif səviyyələri ola bilər. Azərbaycan dilində çox müxtəlif dil üslubları vardır ki, dövlət idarələrində bunnlardan birini-rəsmi dil üslubunu xüsusilə mükəmməl bilmək tələb olunur. Məsələn, bədii dili, hətta ümumiyyətlə ədəbi dili çox gözəl bilən bir şəxs, şair və ya yazıçı rəsmi sənədləri tərtib etməkdə çətinlik çəkə bilər. Deməli, bədii dil, elmi dil üslubları ilə yanaşı, rəsmi dil üslubunu hamliqla öyrənməyə böyük ehtiyac var" (*Azərbaycan*, 2001-ci il, 21 fevral).

"Azərbaycan" qəzeti "Ana dili göz bəbəyimizdir, onu qorumalıyıq" mövzusunda keçirdiyi "Dəyirmi stol"da aşağıdakılardan danışılır: "Lügət tərkibinin, məna cəalarlarının zənginliyinə görə dünyanın ən mədəni xalqlarının dili səviyyəsinə yüksəlmış Azərbaycan dili bir dağ çayına bənzəyir. Və bu çay getdikcə öz mənbələrini zənginləşdirərək yeni vüsət və sürət kəsb etdiyi bir zamanda bəziləri bu dilin qrammatik qayda-qanunlarına əhəmiyyət verməyərək onu gah təhrifə məruz qoyur, gah da qondarma sözlərlə, süni terminlərlə korlamağa səy göstərirler. Xalq şairi Səməd Vurğun hələ 1939-cu ildə yazırıdı: "Dil xalqın namusu deməkdir, tarixi deməkdir, vicedən deməkdir. Bu dil məsələsini hər yerdə göz bəbəyimiz kimi gözləməliyik".

"Azərbaycan" qəzeti keçirdiyi "Dəyirmi stol"da məhz dilimizin qayıqları ilə bağlı oldu. Söhbətdə Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Ağamusa Axundov, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, millət vəkili Nizami Cəfərov, professorlardan Tofiq Hacıyev, Yusif Seyidov, N.Tusi adına Pedaqoji Universitetin professoru Afat Qurbanov, "Azərbaycan" qəzetiñin baş redaktoru Əmir Mustafayev, mədəniyyət şöbəsinin redaktoru Flora Xəlilzadə və müxbir Əntiqə Qonaq iştirak edirdilər" (*Azərbaycan*, 2001-ci il, 19 mart).

Professor Nizami Xudiyevin yazdığı "Heydər Əliyev və Azərbaycan dili" adlı məqalədə deyilir: "1300 yaşlı "Kitabi-Dədə Qorqud" dastanlarının, min illik yazılı ədəbiyyatın sahibi, Nəsimilər, Füzulilər, Xətailər, Mirzə Fətəlilər, Sabirlər, Mirzə Cəlillər, Cavidlər, Cəfərlər yetirən, dünya mədəniyyətini zaman-zaman dahiyanə söz, sənət zirvələri ilə ucaldan, zənginləşdirən Azərbaycan dili!

Zaman-zaman məşhur alımlar, səyyahlar, salnaməçilər bu dili “Şərqiń ačarı”, “Qafqazın qapısı” adlandırdı. Büyük rus şairi Lermontov Azərbaycan dilinin Qafqazdakı mövqeyini fransız dilinin Avropadakı o vaxt geniş, aparıcı mövqeyi ilə müqayisə edir. Bu, Qafqazda əsas danışq dili, xalqlararası ən-siyyət vasitəsi olan Azərbaycan dilinin dahi rus şairi tərəfindən səmimi etirafı idi.

Tarix boyu dahilər yetirən Azərbaycan dili zaman-zaman dahi oğullarının ciyində ucaldı. XVI yüzulin birinci yarısında Azərbaycan dilinin keşiyində Şah İsmayıł Xətai Heydəroğlu dayanırdısa, XX yüzulin ikinci yarısında bu tarixi, şərafli mis-siya Heydər Əliyevə nəsib oldu. Xalqın xoşbəxtliyi, milli taleyimizə Tanrı töhfəsi idi ki, Azərbaycan dövlətçiliyinin, Azərbaycan dilinin bəxtinə Heydər Əliyev düşdü.

70-ci illerin sonlarında Heydər Əliyevin təşəbbüsü ilə dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinə Dövlət mükafatı verilməsi Azərbaycan dilinə böyük qayğıının, əsl rəhbər diqqətinin, övlad məhəbbətinin nəticəsi idi. Bu yolla qazanılan uğurlar həm dövlət səviyyəsində qiymətləndirilir, həm də Azərbaycan dilçilik elminin bütün potensial imkanları səfərbər edilir, daha sanballı, fundamental tədqiqatlara istiqamətləndirilir, ruhlandırılır. Heydər Əliyevin dil siyasəti 70-ci illerin sonlarına doğru Azərbaycanda milli dil təfəkkürünün yüksəlməsinə o qədər böyük təsir göstərdi ki, bunu ancaq XVI əsrin əvvəllərindəki – Şah İsmayıł Xətainin hakimiyyəti dövründəki, yaxud XX əsrin əvvəllərindəki vəziyyətlə müqayisə etmək mümkün idi.

Müəyyən qədər unudulan, tarixi altdan-altdan xalqdan ayrı salinan milli ədəbiyyat və mədəniyyət nəhənglərinin üzə çıxarılması, bu yolla Azərbaycan dilinin böyük ədəbi yaddaşının, qanuna uyğun bədii şüur hərəkətinin bərpası, nəticədə dilin daxili enerjisinin, min illər boyu yiğilan etnogenetik, ruhi-

mənəvi potensialının oyadılması, hərəkətə gətirilməsi Heydər Əliyevin misilsiz xidmətlərindən biridir” (*Dirçəliş-XXI əsr, 2001-ci il, № 40, iyun*).

Yusif Seyidov “Azərbaycan dilinə dövlət qayığının yeni təzahürü” adlı məqaləsində yazır: “Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı çox mühüm elmi-tarixi, ictimai-siyasi sənəddir. Bu fərman Heydər Əliyevin 1969-cu ildən – Azərbaycana rəhbərlik etdiyi vaxtdan başlayaraq, milli dillə əlaqədar həyata keçirdiyi böyük tədbirlərin qanuna uyğun davamıdır. Hakimiyyətinin ilk günlərindən Heydər Əliyevin bütün sovet məkanına səs salan, çoxları üçün qaribə görünən cəsarətli çıxışları – Azərbaycan dilindəki çıxışları ölkə rəhbərinin milli dilə doğma münasibətini əyani şəkildə nümayiş etdirirdi. Elə o vaxtdan əzəmətli quruculuq, xalq təsərrüfatının yüksəlişi, elmə, mədəniyyətə, təhsilə, ziyahlara qayğı və s. kimi hüdudu görünməyən işlərlə bir sırada Azərbaycan dili problemlərinə önəmli diqqət arası kəsilmədən həyata keçirilirdi.

İkinci faktı yada salmaq kifayətdir ki, Heydər Əliyevin 1970-ci illərdə Azərbaycan dilinə münasibətinin mənasını, daha doğrusu, Azərbaycan dili uğrunda mübarizəsinə təsəvvür edə biləsən.

Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə 1974-cü ildə dörd cildlik “Müasir Azərbaycan dili” adlı ali məktəb dərsliyinin müəlliflərinə Respublika Dövlət Mükafatı verildi. Prezidentimizin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanında onlardan Ə.Dəmirçizadənin, M.Hüseyn-zadənin, S.Cəfərovun və Ə.Abdullayevin adları yad edilir. Heydər Əliyevin zəkasının və uzaqgörənliyinin məhsulu olan bu tədbir adı mükafatla məhdudlaşmadı. Bu, hələ o zaman ölkə rəhbərinin elmə, təhsilə, ali məktəblərdə Azərbaycan dili-

nin tədrisinə dövlət münasibəti idi. Bu, alimə, müəllimə, Azərbaycan dilinin tədqiqatçılara, Azərbaycan dilini gənc nəsillərə öyrədən müəllimlərə qayğı idi. Bu mükafatdan sonra Azərbaycan dilciliyi daha sürətlə inkişafa başladı, orta və ali məktəblərdə Azərbaycan dilinin tədrisi xeyli yaxşılaşdı, Azərbaycan dilli məktəblərin sayı artdı, ali məktəblərin Azərbaycan bölmələrinə tələbə qəbulu genişləndi. Bu tədbirin siyasi əhəmiyyəti də var idi.

Heydər Əliyevin rəsmi yığıncaqlarda Azərbaycan dilindəki çıxışları kimi, milli dil dərsliyinə Dövlət mükafatının verilməsi də ölkədə əks-sədaya səbəb oldu. Sovet dövlətinin mənəmə-mənəmlilik vaxtında, rus şovinizminin tüğyan etdiyi zamanda, müttəfiq respublikalarda, xüsusən, turkdilli xalqların yaşadığı respublikalarda milli dilə adı meyillərin millətçilik kimi damğalandığı bir dövrdə Azərbaycan Respublikasının rəhbərinin heç bir qadağaya məhəl qoymadan, ana dili ilə əlaqədar belə sərbəst hərəkət etməsi, cəsarətli addımlar atması çoxlarına qəribə görünməyə bilməzdi. Bununla belə bu işlər respublikanın hüdudlarını aşdı, başqa xalqlarda da oyanışa, milli mənlik hisslerinin baş qaldırmasına səbəb oldu.

Yada salmaq istədiyim ikinci fakt, fərmando deyildiyi kimi, "mərkəzin bütün maneələrinə baxmayaraq, respublikanın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddənin daxil edilməsi müəssər oldu. Bu, həmin dövr üçün çox cəsarətli və qətiyyətli bir addım idi". Bunu o çətin dövrdə məhz Heydər Əliyev kimi cəsarətli siyasi xadim, müdrik dövlət başçısı həyata keçirə bilərdi.

Beləliklə, Azərbaycan dilinin hərtərəfli inkişafı, Azərbaycan dilinin mili dövlət dili kimi qəbul edilmesi və işlədilməsi uğrunda mübarizənin əsasları 1970-ci illərdə qoyulmuşdur. Ancaq arada bir boşluq yarandı, dilə qayğı, rəsmi dövlət qayğısı, demək olar ki, olmadı və ya zəiflədi. Zaman keçdi,

Azərbaycan xalqı, qeyri-müəyyənlik girdabında boğulan Azərbaycan milləti ümidiyi yenə öz sinanmış liderinə bağladı. Qurtuluş gününü gözlədi və o Qurtuluş günü gəldi – 1993-cü ilin 15 iyun günü, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı günü, Azərbaycan dili uğrunda mübarizə, milli dilə dövlət qayğısı yeni mərhələyə qədəm qoydu.

Heydər Əliyev nümunə göstərdi. Ölkə daxilində, ölkədən xaricdə diplomatik danışqlarda, rəsmi yığıncaqlarda Azərbaycan dilində danışdı, həm də hər cəhətdən dolğun, mənalı, məntiqli, təsirli nitq nümayiş etdi. Öz müsahibələri və nitqləri ilə sübut etdi ki, Azərbaycan dili ən yüksək tribunlardan səslənməyə layiq dildir. Heydər Əliyevin bu sahədə tarixi xidmətlərindən biri də Azərbaycan ədəbi dilinin diplomatiya üslubunu yaratması və formalasdırması oldu.

Digər tərəfdən, Heydər Əliyev rəhbər işçilərdən tələb etdi ki, Azərbaycan dilində danışınlar, bu dili bilmirlərsə, öyrənsinlər. Prezidentin tələbi belədir: "Hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir". Heydər Əliyev dövrün tələblərini də nəzərə alır, gənclərə məsləhət görür ki, xarici dilləri öyrənsinlər, dünyaya çıxmak üçün müasir elmi və siyasi informasiyanı qəbul etmək üçün bu, vacib vasitədir, ancaq bu bilgilər ana dili hesabına olmamalıdır, hər bir azərbaycanlı birinci növbədə öz ana dilinə yiyələnməli, Azərbaycan ədəbi dilində yazmağı və danişmağı bacarmalıdır.

Heydər Əliyev, demək olar ki, hər çıxışında ana dili, Azərbaycan dilciliyi məsələlərinə toxunur. Bunlar göstərir ki, o böyük siyaset dahisi bir an belə bu problemi yadından çıxarmır. Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanmış "Azərbaycan Respublikasının Konstitusiyası"nda xüsusi maddədə yazılmışdır: "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir" (Azərbaycan, 2001-ci il, 23 iyun).

Zeynal Vəfanın “*Dilimiz milli varlığımızın təsdiqidir*” adlı məqaləsində deyilir: “Azərbaycan dili təkcə məmləkətimizin sərhədləri daxilində yaşayıb-yaradan yurddaslarımızın danışq dili deyil, o həm də planetimizin 70 ölkəsinə səpələnmiş 51 milyon qan qardaşımızın vətən sevgili ürkəklərini bir-birlərinə möhkəm tellərlə bağlayan ilahi bir qüvvədir. Dilimiz uzaq əsrlərin qılınclı-qalxanlı nağıllığından bu günədək keşməkeşli bir ömür yolu keçib. Hələ III-IV əsrlərdə bu dildə müdrik “Dədə Qorqud”umuz doğulub. X əsrədə dahi Bəhmənyarımızın fəlsəfi traktatları bu dildə dünyaya göz açıb. XIII əsrədə Həsənoğlunun doğma Azərbaycan dilində yazdığı şeirlər bütün müsəlman ölkələri boyu pərvazlanıb. Kərbəla yolunda dəvə üstə doğulmuş Məhəmməd Füzulimiz uzaq Bağdadda, ərəblərin əhatəsində böyüküb boy-a-başa çatsa da, yad millət arasında təmiz Azərbaycan dilində “Leyli və Məcnun” kimi monumental bir sənət əsəri yaradıb. Gəlin açıq etiraf edək ki, Oğuz babalarımızın müdriklik ocağından od götürmiş dilimiz öz zənginliyinə və büləllügüna görə türk dilləri dünyasında ən ali kürsüdə əyləşməyə haqqı olan bir dildir. Dil sözü hecalara bölünməzdır. Xalq sözü də eləcə. O, millətin bütövlüyüünü və tamlığının təsdiqidir. O, xalqın bütün zümrələri arasında əsl birlilik, əsl sədaqət və məhəbbət körpüsüdür.

Əgər biz öz ana dilimizi təkcə doğma məmləkətimizdə yox, dünyanın digər ölkələrində, yad millətlərin əhatəsində yaşayan azərbaycanlılar arasında da qoruyub saxlamaq istəyiriksə, həmin ölkələrdəki kitabxanalarda xüsusi Azərbaycan bölmələri yaratmağı və oranı görkəmli alımlarımızın, şair və yazıçılarımızın ən qiymətli əsərləri ilə təchiz etməyi də özümüzə mənəvi borc bilməliyik.

Məhərrəm prezidentimizin şəxsi tapşırığı ilə vəzifəsindən və peşasından asılı olmayıaraq heç kəs böyük dövlət əhəmiyyətli bu mühüm ümummilli məsələdən kənardı qalmamalı, onun uğurlu həlli üçün bütün bilik və bacarığını sərf etməlidir” (*Azərbaycan*, 2001-ci il, 24 iyun).

Bəxtiyar Sadıqovun “*Dilimizə qayıdış: Deputat sözü*” adlı məqaləsində deyilir: “Millətlərin yeni tarixi birliliyi-sovet xalqını yaratmağı qarşıya məqsəd qoyan mərkəzin bütün mənələrinə baxmayaraq, zati-aliləri Heydər Əliyevin təkidi və iradəsi ilə 1978-ci ildə qəbul edilən respublika Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə ayrıca maddənin daxil edilməsi o dövr üçün çox çatın və cəsarətli addım idi. Azərbaycan xalqının bütün sahələr üzrə gələcək inkişafının qayğısına hələ çox öncədən qalan möhtərəm Heydər Əliyev bununla dilimizin də inkişafi yolunda yeni üfüqlər açmış oldu. Azərbaycan keçmiş SSRİ məkanında milli dili ən çox tədqiq edilən və dilçilik sahəsində beynəlxalq miqyasda tanınmış alim və mütəxəssisləri olan respublikalardandır. Ölkəmizdə dövlət müstəqilliyi qazanıldıqdan sonra yaranmış şəraitdən və mövcud Konstitusiyamızın verdiyi imkanlardan istifadə edərək irəliyə doğru daha bir addım atılmasına cəhd göstərildi. Latin qrafikali əlifbaya keçirilməsi barədə qərar qəbul olundu.

Fərmanda nəzərdə tutulan tədbirlərin icrasından ötrü çox qısa və konkret vaxt qoyulması düzgün və ədalətdir. Bunu kütləvi informasiya vasitələrində söylənən rəylər, ziyanlılarla səhbətlərimizdə deyilən fikirlər də təsdiqləyir. Biz müstəqilliyin, doğma ana dilimizin həqiqətən, real şəkildə dövlət dilinə çevrilməsinin arzu və həsrətini çox çəkmişik.

Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparılmasına, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərilməsinə, onun hüquqlarının məhdudlaşdırılmasına cəhd etmək kimi hallara, latin qrafikasının tətbiq olunmasına maneələr törədilməsinə görə məsuliyyət nəzərdə tutulur. Bütün bunlar bu tarixi fərmanın məziyyətləridir. Bütövlükdə isə bu mühüm sənəd dilimizə qayıdışı təmin edəcəkdir” (*Azərbaycan*, 2001-ci il, 29 iyun).

Professor Bəxtiyar Əkbərov "Dilimizin xilaskarı (Heydər Əliyev haqqında)" adlı məqaləsində yazar: "Azərbaycan dilinin rəsmi dövlət dili kimi qəbul edilməsi cənab Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərinən dən biridir.

Heydər Əliyevin dövlət idarəciliyinin ən yüksək pilləsinde ilk gündən böyük diqqət verdiyi, formallaşmasına və daha da zənginləşməsinə, inkişaf etməsinə xüsusi qayğı göstərdiyi məsələ Azərbaycan dilinin rəsmi dövlət dili kimi cəmiyyətimizdə və ictimai həyatımızın bütün sahələrində, sözün həqiqi mənasında, öz layiqli yerini tutması məsələsi olmuşdur.

Yadimdadır, Heydər Əliyev respublikamıza yenicə rəhbər seçildiyi dövr idi və indiki Şəhriyar adına klubda o vaxtlar Azərbaycan Dövlət Universiteti adlanan Bakı Dövlət Universitetinin yarımsərlik yubileyi keçirilirdi. Yubiley gecəsinə cənab Heydər Əliyev özü sədrlik edirdi və başqa yerlərdən gelmiş qonaqlar istisna olmaqla, hamı doğma Azərbaycan dilində danışındı.

Azərbaycan Dövlət Universitetinin o vaxtkı rektoru Mehdi Əliyev Azərbaycan dilində məruzə etməyə başlayanda bütün salon onu hərarətlə alqışladı, çünki heç kim onu rəsmi iclaslarda Azərbaycan dilində danışan görməmişdi.

Bu, yalnız və yalnız respublika rəhbərinin öz doğma, ana dilində danışmasının və başqalarının da bu dildə danışmasını tələb etməsinin nəticəsi idi. Bunu heç vaxt unutmaq olmaz. Başqalarını deyə bilmərəm, o vaxt mənim gözlərimdən sevinc yaşları süzülüüb axmışdı.

Sonrakı illər ərzində də cənab Heydər Əliyev ardıcıl olaraq Azərbaycan dilinin dövlət idarəciliyinin bütün sahələrində uğurla işlənməsinə çalışmış, ona hər cür qayğı göstərmişdir.

Maraqlıdır ki, hər dəfə Azərbaycan dili böyük sınqlar, böyük imtahanlar qarşısında qalandı, dərin sarsıntılar içərisin-

də çırpinanda və özünün xilaskarını axtaranda ulu Tanrı onun harayına məhz Heydər Əliyevi çatdırılmışdır.

Yaddaşlardan silinməyib ki, 1978-ci il, hələ SSRİ-nin yer üzündə hökmranlıq himni oxuduğu dövrə Azərbaycanın "böyük Sovetlər İttifaqının" kiçik üzvlərindən biri olduğu həmin vaxt yeni Konstitusiya qəbul edilməli idi. Hər yerdə "ümumi sovet xalqı", "ümumi ünsiyyət vasitəsi" anlayışları hökm sürdüyü üçün milli dillərin Konstitusiyada ayrıca ünsiyyət vasitəsi olaraq göstərilməsinə ehtiyac olmadığı haqqında ideoloji təbliğat bütün ölkəni bürümüdü. Belə bir vaxtda varlığımız kimi parlaq, tariximiz qədər qədim olan ana dilimiz "olum, ya ölüm" dilemməsi qarşısında son anlarını yaşayarkən məhz Heydər Əliyev qətiyyəti, mətanəti və cəsarəti sayasında Azərbaycan dili yenidən həyata vəsiqə aldı və Azərbaycan SSR Konstitusiyasında rəsmi dövlət dili kimi öz əksini tapdı. Bu, günün günorta vaxtı aydın səmada şimşək çaxmasını andırıldı. Hətta Ukrayna kimi böyük bir respublikanın rəhbərliyinin və başqalarının buna qəti etirazları səslənsə də, Heydər Əliyev onlara çox kəskin və qəti olaraq "öz diliniz barədə özünüz bilərsiniz, bizim dilimiz isə yaşayacaqdır, biz dövlət dilinin Azərbaycan dili olduğunu öz Konstitusiyamızda yazdırılmayıq və yazacaqıq" deməklə onları susdurmuş və beləliklə də ana dilimizi məhv olmaqdan qoruyub saxlaya bilməşdir. Bu da danılmaz faktdır ki, o vaxtlar Azərbaycan dilini Konstitusiyada dövlət dili kimi yazdırıban, saxlayan yeganə türk mənşəli müsəlman respublikası, keçmiş Sovetlər İttifaqının üç müttəfiq respublikasından biri Azərbaycan idi.

Hörmətli prezidentimizin sədrliyi ilə hazırlanmış yeni Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. Ölkənin bütün idarə və müəssisələrində, ayrı-ayrı təşkilatlarda, şirkətlərdə, hətta ayrı-ayrı alımlər, peşəkar mütəxəssislər ara-

sında Konstitusiyanın bütün maddələri coşgunluqla müzakirə olunur, çoxlu təkliflər verilir və müləhizələr söylənilirdi.

Televiziyyada və radio dalğalarında bu barədə verilişlər gedirdi. Mən özüm də bu müzakirələrdə çox fəal iştirak edirdim. Lakin diqqəti daha çox cəlb edən, hamını düşündürən ən maraqlı cəhət xalqımızın böyük rəhbəri Heydər Əliyev tərəfindən Azərbaycan dilinin rəsmi dövlət dili kimi Konstitusiyamızda əks olunmasına necə qiymət veriləcəyi idi.

Bu maddə 1995-ci il oktyabr ayının 14-də Konstitusiya komissiyasının iclasında, 31 oktyabr 1995-ci il tarixdə Azərbaycan Respublikası Elmlər Akademiyasında alimlərin, ziyalıların, jurnalistlərin, yazıçıların, şairlərin və dil sahəsində çalışan bütün mütəxəssislərin iştirakı ilə geniş müzakirə olunmuşdur.

Beləliklə, Konstitusiyada dövlət dili, xalqın adı, ölkənin adı məhz böyük Heydər Əliyev dühasının qüdrəti ilə həmişə-yaşarlıq statusu qazandı. Bu yerdə böyük gürcü şairi Karlo Kaladzenin sözləri yadına düşdü: "Azərbaycan dili ən şirin, ən rəvan, ən lətfətli və ən musiqili bir dildir. Elə bir dildir ki, hamı onu başa düşə bilər" (*Azərbaycan*, 2001-ci il, 14 iyul).

Vilayət Əliyev "*Mənəvi sərvətimizə dövlət qayğısı*" adlı məqaləsində yazar: "Xalqımızın tarixinə nəzər saldıqda görürük ki, onun düşünən beynləri, mərd övladları həmişə ulu babalarımızdan bizlərə yadigar qalan əvəzsiz bir xəzinəyə – xalqımızın tarixini özündə yaşıdan, eyni kökdən olan insanları birləşdirən Azərbaycan dilinə olduqca qayğı göstərmiş, onu hər cür bəlalardan, yad təsirlərdən qorumağa çalışmışlar.

Hər bir azərbaycanlı dərk edir ki, Azərbaycan dili, sadəcə olaraq, bir ünsiyyət vasitəsi deyil, o, tarixdir, mənəviyyatdır, xalqın varlığıdır, simvoludur. O, Azərbaycan xalqının mənəviyyat bayrağıdır. Nə qədər ki bu bayraq Azərbaycan adlı

qədim diyarda ucalır, deməli, Azərbaycan var, Azərbaycan xalqı yaşayır.

Bu dil həm də Azərbaycan Respublikasının ərazisində yaşayan taliş, lahic, tat, kurd, avar, ləzgi, saxur, udin, qızı və digər etnik qrupların da ünsiyyət vasitəsidir.

Tarixən Azərbaycan dilinin müstəqil, azad fəaliyyət göstərməsi, dövlət dili olması üçün üç dəfə real şərait yaranıb: Səfəvilər dövründə, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduğu illərdə və 1991-ci ildə Azərbaycan Respublikasının müstəqil dövlət kimi fəaliyyət göstərdiyi vaxtda.

XIX əsrin ikinci yarısında Azərbaycan xalqının milli şürrunda oyanış baş verdi. 1956-ci ildə Azərbaycan Konstitusiyasında formal da olsa, Azərbaycan dilinin dövlət dili olması öz əksini tapdı. Moskvada və Bakıda bu məsələ birmənalı qarşılanmadı. Azərbaycan KP MK-nın birinci katibi İ.Mustafayevlə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri M.İbrahimov arasında baş verən intriqə Azərbaycan dilinin tətbiqini zəiflətdi. Şahidi olduğum tarixi bir faktı yada salmaq istəyirəm. 1957-ci ildə mərhum akademikimiz Həsən Əliyev (o, mənim atamı yaxşı tanıydı) məni akademiya sistemindəki bir neçə instituta göndərdi. Hara getdimsə, rus dilini bilmədiyim üçün məni işə qəbul etmədilər. Onun institut direktorlarına dediyi sözlər bu gün də qulaqlarımızda səslənir: "Mən sizi başa düşmüram. Neçə dəfə deyərlər ki, yazı makinalarınızı Azərbaycan hərfləri ilə dəyişin, işləri Azərbaycan dilində aparın. Niyə Azərbaycan dili kursları təşkil etmirsiniz?" Həsən müəllimin ürək yanğısı ilə dediyi məsələlər yalnız 70-ci illərdən sonra reallaşdı. Azərbaycan xalqının mərd oğlu Heydər Əliyev respublikaya rəhbər seçiləndən sonra 1978-ci ildə qəbul olunmuş Konstitusiyaya Azərbaycan dilinin dövlət dili olması maddəsi daxil edildi.

Cənab Heydər Əliyevin rəsmi məclislərdə Azərbaycan dilində nitq söyleməsi bu dilə olan münasibətdə bir dönüş ya-

ratdı. Ana dilini bilmeyen rəhbər işçilər Azərbaycan dilini öyrənməyə çalışdılar. Hətta bəziləri özləri üçün fərdi müəllimlər də tuturdular.

Heydər Əliyev müstəqil Azərbaycanın prezidenti olduğu ilk gündən Azərbaycanın taleyülü məsələləri ilə bağlı bir sıra tarixi fərmanlar imzalamışdır. Bu fərmanlardan biri də Azərbaycan dilinin tətbiqi və latin qrafikali əlifbaya keçməklə bağlı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” kılınan 18 iyun, 2001-ci il tarixli fərmandır. Bu fərmanın qısa zamanda reallaşması, göstərilən məsələlərin lazımı səviyyədə həyata keçirilməsi məqsədilə 4 iyul 2001-ci il tarixdən “Azərbaycan Respublikası Dövlət Dil Komissiyası haqqında” sərəncam verdi. Bu komissiyanın da sədrliyini hörmətli prezidentiminin öz üzərinə götürməsi və ciddi bir tərkib müəyyənləşdirməsi ciddi məsuliyyətdən xəbər verir. Azərbaycan dili və onun əlifbası dövlətin qayğısındadır və dövlətin verdiyi qanunlarla qorunur. Komissiyanın hər bir üzvü bu tarixi vəzifəni, onun ağırlığını, şərəfini yaxşı dərk edir və fərmanda nəzərdə tutulan məsələlərin tezliklə həyata keçirilməsi üçün var qüvvələri ilə çalışmağa səy göstərirlər” (Azərbaycan, 2001-ci il, 15 iyul).

Nurlanə Əliyevanın “Ana dili-xalqın yaddaş xəzinəsi” adlı məqaləsində deyilir: “Möhtərəm prezidentimiz H. Əliyev bütün fəaliyyəti dövründə ana dilinin qorunması, habelə statusu məsələsinə diqqət vermiş, onun nüfuzunun və inkişafının himayəçisi olmuşdur. 1978-ci ildə Azərbaycan Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması haqqında müddəənin müəllifi möhtərəm H. Əliyev olmuşdur. O, cəmiyyətdəki mövqeyini, siyasi taleyini riskə qoyaraq həmin Konstitusiyada Azərbaycan dilinin dövlət dili olması barədə müddəənin varlığını təmin etmək üçün təşkilati işlər görmüş, elmi və ziyyəli qurumlarını da bu işə cəlb etmişdir. Sovetlərin hökmran-

lığı şəraitində bu, vətəndaşlıq nümunəsi idi, çünki digər respublikaların konstitusiyasında belə müddəə yox idi.

Dövlət başçımızın “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi tədbirləri haqqında” imzaladığı fərmanın uzunmüddəli program səviyyəsi daşıyan qərar hissəsində dünyanın heç bir yerində olmayan bir qurum – Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılması göstərilir. Gələcəkdə bu komissiya dilimizin inkişaf qayğılarının həlli üzrə operativ dövlət orqanı kimi fəaliyyət göstərəcəkdir. Qərar, həmçinin, “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunun tezliklə hazırlanıb qəbul edilməsini nəzərdə tutur.

Müstəqillik illərində azad mətbuat sürətlə inkişaf edir və öz arxasında Azərbaycan ədəbi dilinin publisistik və siyasi, rəsmi üslubunu sürətlə inkişafını təmin edir. Qəzət dili on il əvvəlkinə nisbətən tanınmaz dərəcədə inkişaf edib, elastiki və ifadəli olub, minlərlə yeni anlayışlarla zənginləşib. Bu, sevinçlidir. Lakin əldə olanla kifayətlənmək yaramaz. İngilis, fransız, alman və s. dillərdən birbaşa tərcümələr dilimizin üslubi mənzərəsini qat-qat zənginləşdirməlidir.

Qarşıda işlər çoxdur və bu bir daha xatırladır ki, ana dilini sevmək söz yox, konkret işlədir, xalqımıza, mədəniyyətimizə, elmimizə və nəhayət, böyük sərvətimiz olan Azərbaycan dilinə xidmətdir. Müstəqilliyi möhkəmlətməyin bir cəhəti də elə budur” (Azərbaycan, 2001-ci il, 3 avqust).

Nizami Cəfərov “Bu əlifba üzərində biz mədəniyyətimizi inkişaf etdirəcəyik” adlı müsahibəsində deyir: “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Prezident Heydər Əliyevin imzaladığı fərman Azərbaycan dilinin inkişafında yeni mərhələnin başlangıcını qoymuş. Bundan sonra hər il avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunacaq. Prezidentin fərmanını şəh

edən professor Nizami Cəfərov deyib ki, bununla Azərbaycanda əlifba dəyişilməsi prosesinə nəhayət son qoyuldu. "Bu əlifba üzərində biz mədəniyyətimizi inkişaf etdirəcəyik". Bu vaxta qədər Azərbaycan xalqının bir neçə əlifba dəyişməsini xatırladan professor N.Cəfərov bu əlifba dəyişkənliliklərinin vurduğu ziyandan danışıb. Onun sözlərinə görə, Azərbaycan xalqının bir neçə əlifba dəyişməsi nəsillər arasında əlaqəninitməsinə səbəb olub.

N.Cəfərov prezidentin fərmanını mənəvi-ideoloji hadisə kimi qiymətləndirib. Bundan sonra yalnız bir əlifbanın bayramı qeyd ediləcək (*Yeni Azərbaycan*, 2001-ci il, 11 avqust).

Təhminə Əsədova "*Dil dövlətdən qayğı, ziyalılardan diqqət, xalqdan məhəbbət umur. Dövlətin qayğısı və ziyaliların diqqəti var, xalqın məhəbbətini isə biz müəllimlər yaratmalyıq*" adlı məqaləsində yazır: "Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etməsi bir tərəfdən müstəqilliyimizin əbədiləşdirilməsinə zəmin yaratmışa, digər tərəfdən də Azərbaycanın dünya miqyasında tanınmasına, Azərbaycan dilinin qorunub saxlanılmasına və inkişafına böyük şərait əldə etdi. Bu baxımdan dövlət başçımızın "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" imzaladığı 18 iyun tarixli fərman müstəsna əhəmiyyətə malikdir. Azərbaycan dilinin keçidiyi yol, inkişaf mərhələləri və dilin sabahı üçün qarşıda duran vəzifələr, ümumiyyətlə, dövlət dili ilə bağlı bütün məsələlər bu fərmanda öz əksini tapmışdır.

Bu mühüm sənəd müvafiq dövlət qurumlarının, xüsusən, Təhsil Nazirliyinin və orta ümumtəhsil məktəblərinin qarşısında böyük vəzifələr qoyur. Məsələnin milli və dövlətçilik baxımından nə qədər əhəmiyyətli olduğunu yaxşı başa düşən Təhsil Nazirliyində fərmandan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün xeyli iş görülmüşdür. Nazir Misir Mərdano-

vun iyulun 5-də imzaladığı əmrlə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanının 4-cü bəndinin icrasını təmin etmək, ölkənin ümumi orta və ali təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi və Azərbaycan dilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı təkliflər və fəaliyyət planı hazırlamaq məqsədilə nazirliyin yanında daimi fəaliyyət göstərən işçi qrupu yaradılmışdır. Hörmətli alımlar Nizami Cəfərov (qrupun sədri), Yusif Seyidov, Ağamusa Axundov, Ənvər Abbasov, Tofiq Hacıyevlə yanaşı, paytaxtın orta məktəblərində çalışan Hicran Qarayevanın və mənim də bu işçi qrupuna daxil edilməyimiz o deməkdir ki, nazirlik orta məktəblərdə fərmanın icrasına daha çox diqqət yetirir.

Dilimizə dövlət qayğısı və ziyalıların diqqəti göz qabağındadır. Qalır xalqın məhəbbəti. Onsuz da böyük olan həmin məhəbbəti daha da artırmaq biz müəllimlərin borcudur" (*Xalq*, 2001-ci il, 18 avqust).

Zeydulla Ağayev "*Milli mənəvi dəyərləri qorumaq hər birimizin vətəndaşlıq borcudur*" adlı müsahibəsində deyir: "Bu fərman ilk növbədə ölkə başçısının doğma dilimizə, onun inkişafına göstərdiyi ardıcıl qayğını bir daha təsdiqləyir. Eyni zamanda bu tarixi fərmana qədər prezidentin dilimizə, mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük diqqətinin şahidi və onların həyata keçirilməsinin iştirakçısı olmuşuq. Əslində, əlifba və dilimizlə bağlı son fərman möhtərəm prezidentimizin digər fərman və sərəncamlarının, məruzə və çıxışlarının məntiqi davamıdır.

Möhtərəm Heydər Əliyevin həyata keçirilməsinə borclu olduğumuz fərmanları məhz müqəddəs mənəvi sərvətlərimizin, xüsusilə, dilimizin sevilməsinə, qorunub saxlanması və inkişaf etdiriləcək gələcək nəsillərə verilməsinə xidmət göstərir.

Dilimiz doğma Azərbaycanda ən böyük birləşdirici amil kimi fəaliyyət göstərir və qorunur. Bu, ilk növbədə, H.Əliyevin tarixi xidməti, həm də məhəlli hissələrlə yaşayanlara müdrik bir cavabdır. Azərbaycan dili, ədəbiyyatı və tarixinə olan hədsiz qayğı təkcə ayrı-ayrı fərmanlarda görünmür, əslində, prezidentin hər bir çıxışının leytmotivinə çevrilir" (Azərbaycan, 2001-ci il, 21 avqust).

Mübariz Zeynalov "Dil insan intellektinin göstəricisi-dir" adlı müsahibəsində bu fikirləri söyləyir: "Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində dilimizin statusu açıq-aşkar şəkildə təsbit olunub. Yəni "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir". Bu baxımdan prezidentin imzaladığı həmin fərmani dilimizin inkişafının keyfiyyətcə yeni mərhələsinin başlangıcı kimi dəyərləndirmək olar. Deməliyəm ki, bu fərman gözəl analiz verən hüquqi-normativ bir aktdır. Bu baxımdan çox az fərmanlarda belə ince xüsusatlara qiymət verilir. Fərmanın açılışı və məzmunu əvvəldən axıra kimi onun nəticə hissəsini əsaslandırır. Azərbaycan dilinin tarixi, onun get-geda təkmilləşməsi, türk dillərinin bir qolu kimi Yaxın Şərqdə və Qafqazdakı rolu fərmandan tam açıqlanır. Fərmandan irəli gələn tapşırıqlar onun təsviri hissəsi ilə nəticə hissəsinin harmonik uzlaşmasının məntiqi nəticəsidir.

Tərtib olunan sənədlər təkcə dili bilmək bacarığından asılı deyildir. Çox vaxt bu cür sənədlər onu tərtib edənin ümumi bilik səviyyəsini eks etdirir, onun aldığı təhsilin keyfiyyətini göstərir. Sənədlərin dediyiniz kimi tərtib olunması bu və ya digər hüquqsunasın təkcə Azərbaycan dilinin qrammatik qanunlarını hansı səviyyədə bilməsinin göstəricisi deyil. Bu, həmdə onun intellektinin göstəricisidir. Mən o qədər savadlı hü-

quqşunas tanıyıram ki, rusdillidirlər. Amma bu məsələ onlara mane olmur ki, lazım olan sənədləri bir qədər çətin olsa da, dövlət dilində tərtib etsinlər. Mənim fikrimcə, hüquqsunas öz fəaliyyətində əsasən iki şeyə istinad edir. Bunlardan birincisi qanunlar, ikincisi isə məntiqdir. Məntiq məfhumunun kökü nitqdən gelir. Nitq isə fərdin təfəkkürünün, onun intellektual səviyyəsinin təzahürü və davamıdır. Bu səviyyə yüksək olduqca nitq səviyyəsi də, başqa sözlə desək, dili bilmək səviyyəsi də yüksək olacaq" (Azərbaycan, 2001-ci il, 29 avqust).

Buludxan Xəlilovun "Azərbaycan dili milli varlığımızdır" adlı silsilə məqalələrindən birincisində deyilir: "Azərbaycan dili qədim tarixə malik olan, min illərin bütün keşmə-keşlərindən üzüağ çıxaraq dövrümüzə gəlib çatmış ən böyük xəzinədir. Bu gün Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətlər sırasında Azərbaycan dili tarixi-genetik dəyərlərimizi, ruhumuzu, həyatımızın psixoloji-fəlsəfi cizgilərini yaşıdan milli varlıqdır. Tarix boyu Azərbaycan dili vasitəsilə dünyanın 50 milyondan çox azərbaycanlısı tərbiyə, təhsil almış, həyatı dərk etmiş, özünü tanımış, özü ilə özgərə fərq qoya bilmış, həyatda, cəmiyyətdə öz rolunu dərk etməklə məslək-əqidə sahibinə, vətəndaşa əvvəlmişdir. Hər bir azərbaycanlı insan və vətəndaş kimi borcunu başa düşürsə, Azərbaycan dilinə borcludur. Ona görə ki, hər bir azərbaycanlı bu dillə ruhunu, fikrini, bütün əqidəsini, istək və arzusunu ifadə edir, özünü tanıyanı kimi xalqımızın laylalarını, nəğmələrini, nağıllarını, dastanlarını bu dillə qəlbinə hopdurur. Azərbaycan dilinə olan sevgi, bağlılıq, doğmaliq onun qüdrətini torpaq və Vətən qədər müqəddəs zirvəyə çatdırır.

Azərbaycan dili ulu babalarımızdan bizə miras qalan milli sərvətimiz olan mədəniyyətdir. Bu mədəniyyəti dədə-babalarımız göz bəbəyi kimi qorumuş, klassiklərimiz Azərbay-

can dilinin mövqelərinin möhkəmlənməsində əllərindən gələni əsirgəməmiş, tarixi şəxsiyyətlərimiz isə dövlət dili kimi rəsmi-leşməsinə qayğı göstermişlər" (*Dirçəliş – XXI əsr, 2001-ci il, № 43, sentyabr*).

Üzeyir Hacıbəyov ev-muzeyinin direktoru Səadət Qarabağının "Üzeyir Hacıbəyov və ana dili" adlı məqaləsində deyilir: "Azərbaycan mədəniyyətində elə bir sahə yoxdur ki, orada dahi bəstəkar, kəskin qələmli mührətir, ince yumora malik dramaturq, bənzərsiz pedaqq, gözəl alim, yorulmaz ictimai xadim Üzeyir Hacıbəyovun adı çəkiləsin.

Üzeyir bəyin ölməz müsiqi əsərləri kimi, onun publisistikası da, dramaturgiyası da həmişə cavandır. Nə qədər oxuyursansa, elə bil ki, yeni bir əsər, yeni bir məqalə ilə tanış olursan. XX əsrin əvvəllərində yaranmış publisistik yazılar elə bil ki, bu gün qələmə alınmışdır. Yəni XXI əsrə də günümüzə səsləşir, aktuallığını saxlayır.

Üzeyir Hacıbəyov yaradıcılığında ana dili məsələlərinə də xüsusi fikir vermiş, bu barədə silsilə məqalələr yazmışdır. Üzeyir bəyin fikrincə, bir millətin varlığının əsas amili onun dilidir. Buna görə bütün xalq və birinci növbədə ziyalılar, alımlar öz dilini qoruyub saxlamağa borcludur. 1906-ci ildə "İşad" qəzetində dərc etdirdiyi bir məqaləsində Ü.Hacıbəyov yazdı: "Ana dilimizə əhəmiyyət verməsək, ola bilər ki, bir gün dilimiz itər-batar, yox olar və bir millətin də ki, dili batdı, o millət özü də batar, çünki bir millətin varlığına, yaşamasına isbat vücud onun dilidir".

Cox sevindirici haldır ki, Üzeyir bəy kimi dahilərimizin fikirləri dövlətimizin başçısı, cənab Heydər Əliyevin də diqqət mərkəzindədir. Möhtərəm Prezidentimizin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanı bütün xalqımız kimi, Üzeyir Hacıbəyovun ev-muzeyinin əməkdaşları

tərəfindən də böyük məmənuniyyət hissi ilə qarşılanmışdır. Uzaqgörən Prezidentimizin fərmani bizim üçün həm də ona görə əlamətdardır ki, ana dilimizin qorunmasında, tədrisində, inkişafında xüsusi xidmətləri olan qabaqcıl maarifçilər, ziyalılar arasında Üzeyir Hacıbəyovun adı iki dəfə çəkilir. Tamamilə yerində və gözəl deyilmiş fikirlərdir. Çünkü Azərbaycan ədəbiyyatını, publisistikasını, maarifçiliyini, dilçiliyini Üzeyir Hacıbəyovsuz təsəvvür etmək qeyri-mümkündür.

Üzeyir bəy hələ müəllimlik fəaliyyəti zamanı şagirdlərin dərslik sarıdan çətinlik çəkdiklərini görmüş və bunu aradan qaldırmaq üçün 1907-ci ildə hüquqi, siyasi, hərbi terminlərin "Azərbaycan-rus, rus-Azərbaycan" lüğətini tərtib etmiş, 1908-ci ildə isə ana dilimizdə "Hesab məsələləri" dərsliyini yazmışdır. Bu kitablardan nə qədər şagirdlər, ziyalılar bəhrələnmişlər.

"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmandada deyilir: "Ana dilinin taleyinə heç bir ziyalının laqeyd qalmadığı bu dövrə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Ömrə Faiq Nemanzadə kimi görkəmli söz ustaları Azərbaycan dilinin saflığı və onun yad ünsürlərdən qorunması uğrunda fədakarcasına mübarizə aparırdılar".

Üzeyir Hacıbəyov dəfələrlə öz məqalələrində ana dilinin saflığı məsələsinə toxunmuş, bu dilin yad sözlərdən təmizlənməsinə, sərf Azərbaycan türkçəsi olmasına çalışmışdır.

Ana dilinin tədrisini irəli sürərək Üzeyir Hacıbəyov bir-birinin ardınca üç məqalə yazmışdır. Bu məqalələr "Hansı vəsitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik" sərlövhəsi altında "İşad" qəzetinin 1906-ci il 15, 16 və 20 fevral tarixli saylarında "Üzeyir bəy Hacıbəyov" imzası ilə dərc edilmişdir.

Üzeyir bəy öz əsərlərində – istər "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" operettalarında, istər operalarına yazdığı librettolarında, istərsə də publisistik yazılarında

ana dilimizin bütün qanunlarına riayət etmiş, onun gözəlliyini, zərifliyini qoruyub saxlamış, hətta bəzi kəlmələrlə, həmçinin, "Heç hənanın yeridir", "Tarixi-Nadiri yarıya qədər oxumuşam", "O olmasın, bu olsun" və s. zərb-məsələ dönmüş ifadələrlə dilimizi zənginləşdirmişdir" (*Xalq qəzeti*, 2001-ci il, 18 sentyabr).

Buludxan Xəlilovun "*Azərbaycan dili milli varlığımızdır*" adlı silsilə məqalələrindən ikincisində deyilir: "Əgər hər hansı bir insan öz milli dilini bilmirsə, onda o, hüququnu da bilmir, özünün kimliyini də tanımır. Eyni zamanda milli ruhu və təəssübkeşliyi ya az olur, ya da heç olmur. Şübhə yoxdur ki, bu cür adamların Vətən qədrini bilməsi inandırıcı görünümür. Millətin ruhuna, nəgməsinə, dilinə və tarixinə qəlbən bağlı olmaqla Vətənə xidmət etmək nümkündür.

Böyük ictimai xadim və yazıçı Nəriman Nərimanov yazırırdı: "Bir millət özünü tanımayınca, hüququnu düşünməz. Tanımaq üçün də milli dil, milli məktəb, milli mətbuat, milli ədəbiyyat lazımdır. Bunların da meydana gəlməsi və tərəqqisi bizim üçün hərriyyətə bağlıdır".

Azərbaycan dilinin daxili müqaviməti bütün təqiblərə qarşı dayanaraq bu dili milli varlığımıza çevirmiştir. Azərbaycan dilinin daxili müqavimətini təsdiq edən faktlardan biri də odur ki, bu dil olduqca həyatıdır. Ona görə də dünyada yaşayan 50 milyonluq azərbaycanlılar harada olmalarından asılı olmayaraq bu dili unutmurlar. Bu da faktdır ki, Cənubi Azərbaycanda yaşayan 30 milyonluq azərbaycanlıların doğma dilində məktəblərinin olmamasına baxmayaraq Azərbaycan dilini yaşayırlar. Deməli, Azərbaycan dili həyatılıyı ilə yanaşı, daxili imkanları baxımından da azərbaycanlıların ünsiyyətini tam şəkildə təmin edir. Azərbaycan dilinin beynəlxalq nüfuz qazanmasında da bu şərtlərin rolü böyükdür. Artıq dünyadanın

bir sıra universitetlərində Azərbaycan dili öyrənilir. İndi Azərbaycan dili artıq beynəlxalq nüfuz qazanmışdır. Hazırda bütün inkişaf etmiş ölkələrin tədris müəssisələri və elmi araşdırma ocaqlarında Azərbaycan dilinin tədrisi və öyrənilməsinə yer ayrılmışdır. Nümunə üçün qeyd etmək maraqlı olardı ki, ABŞ-in altı (Cığaço, Los-Anceles, Vaşinqton, Nyu-York, San-Francisko, Harvard) universitetinin programında Azərbaycan dili öyrənilir. Azərbaycan dilinə Asiya, Avropa, Şərqi və digər ölkələrin maraqları artmışdır" (*Dirçəliş-XXI əsr*, 2001-ci il, № 44, oktyabr).

Professor Nizami Xudiyevin "*Dahi xilaskar*" adlı məqaləsində deyilir: "Məşhur bir fikir var: "Xalqın dili onun ruhudur və xalqın ruhu onun dilidir – bundan da güclü olan eynilik təsəvvür etmək çətindir" (Vilhelm Humboldt). Doğrudan da, dil xalqın tarixi gücünün, etnogenetik potensial imkanlarının, milli-mənəvi yaddaşının beiyi, saxlancıdır. Hətta belə bir fikir də mövcuddur ki, xalqın tarixini, torpağını, bütün qazandıqlarını əlindən alsan da, o ölməz, özünü yaşadır. Lakin dilini əlindən alsan, həmin xalq məhv olar. Çünkü dil min illər, bəlkə milyon illər boyu xalq yaşantılarının əksi, kodlaşmış enerji mənbəyi, həqiqətən ümumetnos, ümumxalq ruhunun daşıyıcısı, əbədi qoruyucusudur. Və mən bu sözləri yaza-yaza dahi rəhbər Heydər Əliyevin öz doğma ana dilinə – Azərbaycan dilinə sonsuz sevgisinin, heç vaxt tükənməyən qayğı və diqqətinin əsas mənasını bir dilçi-türkoloq kimi yenidən, bütün qlobal miqyası ilə dərindən dərk edir və son dərəcə yüksək qiymətləndirirəm. "Heydər Əliyev və Azərbaycan dili" tədqiqat əsərini yazarkən, həmin əsər əsasında eyni adlı elmi-kütłəvi sənədli televiziya filmini çəkərkən, Heydər Əliyevin Azərbaycan dilinə qoruyucu, yaradıcı münasibətini, bu istiqə-

mətdə misilsiz, tarixdə analoqu olmayan fenomenal fəaliyyətini tam dolğunluğu ilə açmağa, təhlil etməyə çalışmışdım.

Azərbaycan xalqının bütün yeraltı, yerüstü xəzinələrdən daha qiymətli, əzəli-əbədi bir sərvəti var; bu, Azərbaycan dilidir. Dünyanın ilkin insan məskənlərindən sayılan Azıx mağarasına, Qafqazın ən uca zirvələrinə, ən qədim yurd yerlərinə ad verən Azərbaycan dili! Bəşər sivilizasiyasının Gəmiqaya, Qobustan binələrindən, iki çay arasının Şumer, Böyük Çölün – Yenisey daş yaddaşından, bu günümüzə yazılın neçə-neçə “Oğuznamə”dən, tariximizin, taleyimizin oğuz məktublarından bu dilin ulu xatirələri, əbədi səsləri boylanır.

1300 yaşlı “Kitabi-Dədə Qorqud” dastanlarının, min illik yazılı ədəbiyyatın sahibi, Nəsimilər, Füzulilər, Xətailər, Mirzə Fətəlilər, Sabirlər, Mirzə Cəlillər, Cavidlər, Cəfərlər yetirən, dünya mədəniyyətini zaman-zaman dahiyanə söz, sənət zirvələri ilə ucaldan, zənginləşdirən Azərbaycan dili!

Tarix boyu dahilər yetirən Azərbaycan dili zaman-zaman dahi oğullarının ciyində ucaldı. XVI yüzulin birinci yarısında Azərbaycan dilinin keşiyində Şah İsmayıл Xətai Heydəroğlu dayanırdısa, XX yüzulin ikinci yarısında bu tarixi, şərəfli missiya Heydər Əliyevə nəsib oldu. Xalqın xoşbəxtliyi, milli taleyimizə Tanrı töhfəsi idi ki, Azərbaycan dövlətçiliyinin, Azərbaycan dilinin bəxtinə Heydər Əliyev düşdü.

Azərbaycan KP MK-nin 1969-cu il iyul plenumunda respublikanın rəhbəri seçilən Heydər Əliyevin gündəlik fəaliyyətində, ümummilli siyasi xəttində Azərbaycan dilinə qayğı mühüm yer tuturdu. “Heydər Əliyev dünyaya gəldiyi torpağa, ana dilinə, xalq danışq dilinin incəliklərinə, özünəməxsus mülayimliyinə, səmimiyyətinə, eyni zamanda, sərt məntiqinə məhəbbətlə böyümüş bir azərbaycanlı kimi həmin dilin daşıdığı psixoloji gücü, mənəvi enerjini mənimsəmişdi. Rus dilini nə qədər gözəl öyrənib, həmin dildə ölkənin tanınmış ictimai-

siyasi xadimlərinin belə qıbtə etdikləri bir səviyyədə danışsa, nitqlər söyləsə, məruzələr etsə də, doğma Azərbaycan dilinin cazibəsindən heç zaman qopmamışdır.

1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 50 illiyi münasibəti ilə keçirilən təntənəli toplantıda Azərbaycan dilində çıxış edən Heydər Əliyev ince siyasetlə respublika-nın elmi, ədəbi ictimaiyyətinin, bütöv ziyanlı ordusunun diqqətini doğma ana dilinə yönəltdi.

70-ci illərdən etibarən Azərbaycanın müxtəlif ali məktəblərində “Ana dili və ədəbiyyat” ixtisası üzrə tələbə qəbulu artırıldı; qəbulda ana dilindən yazılı imtahan ən müxtəlif ixtisaslar üzrə məcburi hesab edildi.

Heydər Əliyev söz, sənət adamlarının, yazıçı və şairlərin böyük dostudur. 50-ci illərdə DTK zabiti olarkən Cənubi Azərbaycan şairi Məhəmməd Biriyani Sibirin ölüm düşərgələrindən xilas edib Bakıya gətirəndə də, 60-ci illərdə “Gülüstan” poemasına görə Bəxtiyar Vahabzadəni siyasi təqiblərdən, manqurt hücumlarından qoruyanda da, 70-ci illərdə neçə-neçə ustad sənətkarları SSRİ-nin ən böyük mükafatlarına, fəxri adlarına təqdim edəndə və şəxsi nüfuzu, cəsarəti, qüdrəti ilə istəyinə nail olanda da Heydər Əliyev ilk növbədə Azərbaycan dilinin keşiyində dayanırdı. Azərbaycan dilində yaradılan ədəbiyyatı nəhəng dövlətin ən yüksək, ali mükafatlarına layiq gördürməklə dönyanın diqqət mərkəzinə çəkmək, əslində Azərbaycan dilini beynəlxalq miqyasda tanıtmaq, təbliğ etmək idi. Heydər Əliyevin ince, müdrik siyaseti nəticəsində dünya görür, təsdiq və etiraf edir ki, təxminən min illik yazılı ədəbiyyatın sahibi olan Azərbaycan dili müasir mərhələdə də inkişaf edir, yeni-eni qiymətli əsərlərlə zənginləşir” (*Dirçəliş-XXI əsr, 2001-ci il, № 44, oktyabr*).

Amalya Pənahovanın “Azərbaycan” qəzeti nə verdiyi “Latin əlifbasına keçmək tarixi qərardır” adlı müsahibədə deyilir: “Ölkə prezidentinin imzaladığı hər bir ferman Azərbaycan xalqının əzəlini özünə qaytarır, iqtisadiyyatın inkişafına, əhalinin güzəranının daha da yaxşılaşmasına, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına xidmət edir. Mən latin qrafikali əlifbaya keçidlə bağlı hər il avqust ayının 1-nin əlifba bayramı kimi qeyd edilməsi barədəki tarixi ferman və millimənəvi dəyərlərimizin qorunması ilə əlaqədar bəyanat üzərində dayanmaq istərdim. Cənab prezidentin latin əlifbasına keçidlə bağlı fərmani təkcə ölkəmizdə deyil, türk dünyasında da böyük rəğbətlə qarşılanmışdır. Möhtərəm prezident bu qətiyyətli addımı ilə xalqımızın keçmişini özünə qaytardı. Azərbaycan dilinə dövlət qayğısunun təzahürü olan bu fərmanda dilimizin keçidiyi tarixi inkişaf yolu, yazı mədəniyyətimizə vurulmuş zərbələr öz əksini tapmışdır. Latin qrafikali əlifbaya keçid dili-mizdəki zərərlə amillərə qarşı mübarizədə təsirli rol oynayacaq.

Mən elə bir sahədə çalışıram ki, ana dilimizin saflığının qorunub saxlanılması yolunda ciddi məsuliyyət daşıyıram. Məlum olduğu kimi, teatr ana dilinin saflığının qorunmasına və inkişafına xidmət edir. Ölkə prezidenti cənab Heydər Əliyev teatrın nüfuzunu yüksəltmək üçün nə lazımdırsa edibdir. Onun teatr haqqında dediyi müdrik kəlamlar bu gün də mədəniyyət işçilərinə örnekdir: “Teatr mənəviyyata xidmət edir, dilin inkişafı, dilin təkmilləşdirilməsi və dilin qorunub saxlanması üçün vasitədir”. Bilirsinizmi, qəzeti, jurnalı, hər hansı bir əsəri imkansızlıqdan oxumamaq olar. Ancaq teatr əyani sürətdə həm mənəviyyata xidmət edir, həm də milli adət-ənənələrimizin qorunmasında mühüm rol oynayır.

Dilimizin saflığının qorunması barəsində verilən ferman mənim ürəyimcədir. Mədəniyyət sahəsində dözlənməz bir anarxiya yaranmışdır. Kim necə istəyir, sözləri də elə tələffüz

edirdi. Bilmək olmurdu ki, danışan hansı dildə danışır. Açığını deyək ki, televiziyanın müxtəlif kanallarında nümayiş etdirilən filmlerin əksəriyyəti mənəviyyatımıza böyük ziyan vururdu. İlk öncə ona görə ki, bu filmlərin heç biri Azərbaycan dilində səsləndirilmirdi. Ancaq cənab prezidentin fərmanından sonra teleseriallar da Azərbaycan dilində səsləndirildi. Deməli, bu tarixi fərman xalqımızın milliliyini özünə qaytardı” (*Azərbaycan*, 2001-ci il, 6 oktyabr).

Müseyib Məmmədovun “Ana dili və nitq mədəniyyəti məsələləri” adlı məqaləsində deyilir: “Dil böyük bir xəzinənin – insan mənəviyyatının açarıdır, onu əks etdirən güzgündür. Dil xalqın varlığını təmin edən əsas amillərdən biridir. Dil fikrin ən incə cizgilərinin, qəlbin ən dərin ehtiraslarının, şürə və düşüncənin, həyecan və iztirabların ifadəsidir. İnsanın, bütövlükdə millətin, xalqın mənəviyyatının aynasıdır. Dil, ana dili xalqın ruhudur. Onun mənəvi varlığıdır, xalq ruhunun tərcümənidir.

Ösrimizin yetmişinci illərindən Azərbaycan dilinin, onun nitq mədəniyyətinin inkişafının yeni bir dövrü başlandı. Bu dövr türk dünyasının daha böyük bir şəxsiyyəti, respublikamızın prezidenti Heydər Əliyevin adı ilə bağlıdır. “Biz öz əedadlarımıza daim minnətdar olmalıyıq, ona görə ki, ən çətin vaxtlarda da dilimizitməyib – yaşayıb. Onu xalq yaşadıbdır, eyni zamanda onu xalqımızın böyük şəxsiyyətləri yaşadıbdır”, – deyən Heydər Əliyev Mustafa Kamalların, Nəriman Nərimanovların layiqli xələfi kimi, qeyrətli varisi kimi respublikamızda dil quruculuğunda, dilimizin inkişafında, xalqın nitq mədəniyyətinin zənginləşməsində müstəsna dərəcədə xidmət göstərmiş və bu gün də göstərir.

Heydər Əliyev 1981-ci ildə respublika yazıçılarının VII qurultayında ədəbiyyatımızın yüksək borcu və amalı haqqında söylədiyi nitqində deyirdi: “Dil xalqın böyük sərvətidir. Ədəbi

dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir.

Azərbaycan dili görünməmiş zirvələrə qalxmış, müasir poeziyanın və nəsrin, elm və texnikanın, kərgüzarlığın və fəal ictimai-siyasi həyatın hərtərəfli inkişaf etmiş dilinə çevrilmişdir. Biz tam inamlı deyə bilərik ki, çoxəsrlik tariximizdə Azərbaycan dili heç vaxt belə zəngin, nüfuzlu və hörmətli olmayıbdir. Lakin mədəniyyət və elmin səviyyəsi yüksəldikcə, həyatın axarı sürətləndikcə dilin təkmilləşməsinə, inkişaf etməsinə, onun söz ehtiyatının genişlənməsinə daha çox qayıq göstərmək lazımdır. Bu da respublikanın bütün ədəbiyyatçılarının, Yazıçılar İttifaqının ən mühüm vəzifələrindən biridir”.

Ana dilini bilməməyi, ana dilini qiymətləndirməməyi xalq qarşısında qəbahət hesab edən Heydər Əliyev göstərir ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var və gərək “Azərbaycan dilinin bu zənginliyi, bu böyük imkanları orta məktəbdə ilk təhsilə başlayan hər bir gənc tərəfindən mənimənilə bilsin və gənclərimiz artıq orta məktəbdə öz dilini – ədəbi dilini, mədəni dilini yaxşı məniməsin, öz dilində yaxşı danışa bilsin, öz dilində fikrini ifadə edə bilsin”. Heydər Əliyev sözünə davam edərək deyir: “Mən nə üçün bu məsələnin üzərində dururam? Çünkü əldə etdiyimiz nailiyyətlərlə yanaşı, təəssüf ki, bu sahədə qüsurlarımız, nöqsanlarımız da çoxdur. Hələ çox adamlar var ki, öz ana dilində mədəni, ədəbi dilin ifadələrindən istifadə edərək yaxşı danışmaq imkanına malik deyillər”.

Heydər Əliyev məktəblərdə ana dilinin tədrisi, şagirdlərin nitq mədəniyyətinin inkişafı, onlarda sözə, obrazlı təfəkkürə məhəbbət məsələlərinə aid müxtalif illərdə söylədiyi nitqlərində bu məsələlərə xüsusi diqqət vermış və dönə-dönə bu problemlər haqqında danışmışdır. 1978-ci il mayın 18-də Azərbaycan müəllimlərinin VI qurultayında çıxış edərkən bununla əlaqədar

olaraq o demişdir: “Məktəbdə ana dilinin və ədəbiyyatın tədrisi formalarını və metodlarını daha da təkmilləşdirmək, uşaqlarda sözə, obrazlı təfəkkürə məhəbbət hissi aşılamaq lazımdır”.

Heydər Əliyevin vətən, xalq, millət, dil sevgisi hər bir azərbaycanlı üçün əsl örnəkdir, fəaliyyət programıdır, dilə qayıq, nitqin gözəlliyyinə diqqət, dildən bəhrələnməyin əvəzsiz nümunəsidir” (*Dirçəliş-XXI əsr, 2001-ci il, № 45, noyabr*).

Sabir Ağdaşlı “*Heydər Əliyev və Azərbaycan dili*” kitabı *Iranda*” adlı məqaləsində yazır: “30 minə yaxın tiraj ilə 3 əlifbada, yəni kiril, latin, əski ərəb qrafikası ilə buraxılan kitab geniş oxucu kütləsini əhatə etdiyindən həm dilçiliyimizin bir elm kimi ali şəxsiyyət – prezident Heydər Əliyev tərəfindən qorunmasını və dirçəldilməsini diqqətə çatdırır, həm də dilimin gələcəyinin Quzey və Güney Azərbaycanda böyük perspektivi olduğunu göstərir.

Heydər Əliyevin müdriklüyü, natiqlik məharəti Nizami müəllimin səlis və düşündürücü yazma bacarığı ilə oxuculara aşilanaraq bütün azərbaycanlılarda təkrarolunmaz iftixar hissi doğurur. Həmin əsər Azərbaycanın ali səviyyədə, ali şəxsiyyətin dili ilə türk cümhuriyyətləri sırasında xüsusi yer tutduğunu təsdiq etdi. Məsələnin mahiyyətinin türkoloji açısından düşünüdcə həqiqətən Nizami müəllim türkoloji elmdə yeni bir tədqiqat meydani açmış olur. Bu fikir sübut edir ki, türkolojiye Azərbaycan qədər fikir verən ölkə bəlkə də olmayıb. Təsadüfi deyil ki, Azərbaycan nitq mədəniyyətində “*Heydər Əliyev və Azərbaycan dili*” əsəri Şah İsmayıл Xətai dövründən sonra türkologiyaya və onun inkişafına qayıq göstərən görkəmli dövlət xadimi Heydər Əliyevin dahiyanə kəlamlarını və dilə orijinal münasibətini tədqiq etməklə mahiyyət etibarı ilə türkologiyanın əsası və təməli sayıyla biler.

Ana dilimizin zənginləşməsində, nitq normalarının, üslublarının mükəmməlləşməsində Güney Azərbaycanda “Heydər Əliyev və Azərbaycan dili” kitabı həlledici rol oynamışdır.

Artıq Güneydə belə sanballı əsərin təsiri ana dilini düzgün bilməyə, danışmağa, yazmağa, aydın ifadə etməyə şərait yaratmışdır. Dilimizin hər yönü qabiliyyətini, cəmiyyətimizdə insani-mədəni və siyasi-ictimai əhəmiyyətini göstərmişdir. Daha doğrusu, çıxış və nitq metodikasına çevrilən Nizami Xudiyevin “Heydər Əliyev və Azərbaycan dili” kitabı artıq 30 milyon azərbaycanlı ziyanı və tələbəsinin Quzey və Güneydə əl kitabına çevrilmişdir. Əskidən bəri nitqimizdə örnək axtarlığıımız daha yetər! Ona görə ki, biz daha Qərb və ya başqa xalqların natiqlərinin nitq metodikasına yox, öz xalqımızın övladı olan dahi şəxsiyyətin – Heydər Əliyevin nitq metodikasına əsaslanmalıyıq. Daim Heydər Əliyevin bənzərsiz nitq qabiliyyətini özümüzə rəhbər tutmalıyıq.

Nizami müəllimin dərin elm və bilgi ilə araşdırduğu “Heydər Əliyev və Azərbaycan dili” kitabı Güney maarif və mədəniyyətində ayrıca diqqət mərkəzindədir” (Azərbaycan, 2001-ci il, 29 noyabr).

Buludxan Xəlilovun “Azərbaycan dili milli varlığımızdır” adlı silsilə məqalələrində üçüncüsündə deyilir: “Dilimiz, mədəniyyətimiz, mənəviyyatımız uzun bir yol keçərək ənənəvi forma və məzmun vəhdətini yaratmışdır. Bu forma və məzmun vəhdətində, hər şeydən əvvəl, ədəbi dilimizin öz yeri var. Ədəbi dilimiz forma və məzmun vəhdətinə hazırlıqlı bir dildir. Hazırlığın səviyyəsi isə dilimizin fonetik, leksik, qrammatik quruluşunun özündədir.

Bu gün əksər vaxt özəl radio və televiziya kanallarında ədəbi dilimizin tələblərinə laqeydlik göstərilir. Az qala ədəbi dilimizin normalarına uyğun şəkildə danışmağın nə dərəcədə

əhəmiyyətli olduğu unudulur. Bu vəziyyətə mütəxəssisler tərəfindən ötəri nəzər salınır, çox vaxt isə belə müqəddəs iş əhəmiyyətsiz bir məsələ kimi diqqətdən yayılır. Nəticədə “peşəkarlar”ın Azərbaycan dilinin bütün qayda-qanunlarını pozması üçün münbit şərait yaranır.

Dil təbii qanunlar əsasında inkişaf edir, daxili inkişaf qaydalarının və tələbatlarının təminatını təmin edir. Lügət tərkibində təbii yolla seçmə aparır. Dil özünə qarşı inzibatlılığı və süni tələbləri sevmir. Bunu Azərbaycan dilinin keçdiyi inkişaf tarixi və saysız-hesabsız dil faktları bir daha təsdiq edir. Dil faktlarına istinad etsək görərik ki, aptek-əczaxana, operasiya-cərrahiyə əməliyyatı, arxitektor-memar, arxitektura-memarlıq, dinləyici-müdavim və s. sözlərin qarşılığı dilin öz daxili tələbatı ilə işlənir və heç zaman danışanı, dinləyəni çasdırırmır” (Dirçəliş-XXI əsr, 2001-ci il, № 46, dekabr).

Zeynal Vəfanın “Dil ürəyin güzgüsüdür” adlı məqaləsində deyilir: “Dil üç hərfdən ibarət bir sözdür. Birinci hərf mənəviyyat adlı daxili dünyadır, ikinci hərf içimizdən xaricdəki dünya, üçüncü hərf hər iki dünya arasında ünsiyyət adlı bir körpü. Dil hər ölenlə birgə ölməsə də, hər doğulanla birgə doğulan əbədiyasar bir varlıqdır.

Dahi Füzulimiz ömrü boyu yad ölkədə yaşasa da, doğma dildə bütün planeti heyvətdə qoyan “Leyli və Məcnun” kimi monumental bir sənət əsəri yarada bildi.

Vaxtilə Azərbaycan KP MK-nin birinci katibi vəzifəsində çalışan Heydər Əliyevin 1978-ci ilin aprelində Yeni Konstitusiyamız qəbul olunarkən Azərbaycan dilinin orada dövlət dili kimi öz təsdiqini tapması naminə Moskvadan ağır təzyiqlərinə necə mərdliklə sinə gərdiyi, xalqımızın mənəvi sərvəti olan ana dilimizin alılıyini qorumaq üçün necə çətinliklərlə üz-üzə dayandığı bu gün də gözlərimiz qarşısındadır.

Gəlin dilimizə hörmət və ehtiramla yanaşaq. Onun təmizlik və büllurluğunu göz bəbəyi kimi qoruyaq. Dil daxili dünyamızın barometridir, ürəyin güzgüsüdür, içimizdəki bütün əzalar toplusunu idarəetmə sistemidir" (Azərbaycan, 2001-ci il, 26 dekabr).

Məsud Mahmudov "Ana dilinin inkişafına böyük qayğı" adlı məqaləsində yazır: "Azərbaycan Prezidenti Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə dilimizin inkişafına və tətbiqinə xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Müstəqillik illərində isə dilin inkişafı üçün yaranmış geniş imkanlardan istifadə edən dövlətimizin başçısı bu məsələni dövlət siyasəti səviyyəsinə qaldırmış, bir sıra tarixi fərman və qanunlar imzalamışdır. Prezidentin Azərbaycan dilinin tətbiqinin təkmilləşdirilməsi haqqında 2001-ci il 18 iyun tarixli fərmani dilimizin inkişafında yeni mərhələ açmışdır. 2003-cü ilin ilk günlərində isə cənab Heydər Əliyev "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Qanunun qüvvəyə minməsinə dair fərman vermişdir. Prezidentin ana dilinə göstərdiyi misilsiz qayğı ictimaiyyət tərəfində yüksək qiymətləndirilir. Respublikamızın tanınmış dilçi alımlarının rəylərində cənab Heydər Əliyevin dilimizin inkişafındakı əvəzsiz xidmətlərindən bəhs olunur.

Azərbaycan Respublikasında Dövlət dili haqqında Qanunun qüvvəyə minməsi böyük ictimai-siyasi və mədəni əhəmiyyəti olan hadisə kimi səciyyələndirilə bilər. Bu Qanun Respublika Prezidenti Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanının məntiqi davamıdır. Dövlət dili haqqında Qanun Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayan rəsmi sənəddir.

Azərbaycan dili uzun əsrlər boyu Azərbaycan xalqının yaratdığı ən böyük, möhtəşəm tarixi abidədir. Azərbaycan dilini qorumaq, onun saflığının keşiyində durmaq, onu inkişaf et-

dirmək hər bir azərbaycanının övladlıq borcu, vətəndaşlıq vəzifəsidir. Üç fəsil, 20 maddədən ibarət qanunda Azərbaycan dilinin dövlət dili kimi işlənməsi ilə əlaqədar bütün məsələlər əhatə olunmuşdur.

Qanunda birmənalı olaraq göstərilir ki, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla (və ya onların nümayəndəlikləri ilə) və xarici dövlətlərin diplomatik nümayəndəlikləri ilə yazılmalar Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq xarici dildə Azərbaycan dilinə tərcümə olunmaq şərtilə aparıla bilər. Azərbaycan dilinin dövlət dili kimi nüfuzunun və rolunun artırılmasında bu müddəənin böyük əhəmiyyəti var.

Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi sahəsində də ciddi dönüş yaradılmalıdır. Dövlət dilində yayımlanan televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməlidirlər. Dublyaj olunan filmlər və verilişlərdə Azərbaycan dilinin normalarına ciddi əməl olunmalıdır.

Dövlət dili haqqında Qanun Azərbaycan dilinin Dövlət dili kimi işlənməsi sahəsində Dövlət Dil Komissiyasının üzvləri qarşısında böyük vəzifələr qoyur" (Respublika, 2003-cü il, 8 yanvar).

Professor Tofiq Hacıyev "Dövlət dilinin işlənməsində istisna olmayıacaq" adlı məqaləsində yazır: "Mən dilçi olduğum üçün demirəm, həqiqət budur ki, dövlətin atributları içərisində dil faktorundan güclüsü yoxdur. Hamısı zəruridir, heç birinə laqeydlik göstərilməməlidir. Bu, başqa məsələdir, daimilik, tarixilik başqa hadisədir. Yəni tarixi-siyasi mənzərə ilə bağlı himn, bayraq dəyişə bilər, həm də bu dəyişmə qanuni sayilar, ona normal hal kimi baxılar. Sadəcə Qanunla, həkimiyətə müəyyənləşən dövrdə həmin attributlar qorunmalı, işlənməlidir.

Gözümüzün qabağında Azərbaycanın dövlət himminin və dövlət bayrağının son XX yüzildə neçə dəfə dəyişdiyinin şahidi olmuşdur. Ancaq dil atributu dəyişməz olmalıdır, millətin varlığının bütün dövrlərində dövlət dili dəyişməz olmalıdır, nə qədər ki Azərbaycan milləti var, nə qədər ki onun Azərbaycan dövləti var, onun dövlət dili eyni olmalıdır. Buna görə də dövlət dili ilə bağlı narahatlılıq daimidir, dillə bağlı heç bir xırda məsələ yoxdur, dilə aid olan nə varsa, hamısı aktualdır, vacibdir, həlli təxirəsalınmazdır. Buna görə də təsadüfi deyil ki, dövlət dili ilə bağlı dövlətin Prezidenti son illərdə bir neçə fərman imzalamışdır. Bu o deməkdir ki, dilə yuxarıdan dövlət səviyyəsində nəzarət olunur. Cənab prezidentin bu imzalarında bir sistem var. Əvvəl dövlət dili haqqında fərman verdi. Burada dövlət dilinin statusu müəyyənləşdirildi. Həmin fərmandan çox mühüm cəhətlərdən biri o idi ki, bugünkü dövlət dilinin tarixinə nəzər salındı, bu dilin tarixən bu torpaqda var olmuş olması təsdiqləndi. Bəzi tarixçilərin dövlət dilimizə ögey münasibətinə son qoyuldu. Vacib olan bu idi ki, dövlət öz dilinə sahib çıxdı. Prezidentin türk dilinin bu məkanda eradan əvvəl mövcudluğunu iqrar etməsi, bir tərəfdən dilimizin bütün milli mədəniyyətimizin, bütün etnik mənsubiyyətlərimizin tarixi ilə birlikdə götürülməsini və qavranmasını məcburişdirdi. Bu, mühüm tarixi işdir. O biri tərəfdən dilimizin inkişafı dövlət nəzarətinə götürüldü.

Növbəti mərhələdə cənab Prezident müasir dil siyasetimizin tərkibinə daxil olmuş əlifba haqqında müvafiq sərəncam imzaladı. Təbii ki, əlifba tərəddüdləri, onun işlənməsindəki hərc-mərcliklər kitab çapında, savadın, intellektin yayılmasında böyük əngəllər törədirdi. Kim hansı əlifba ilə istəsə yazırı. Hər əlifbanın imla incəlikləri olduğundan yazı özbaşınlıqları baş alıb gedirdi. Bu sərəncam da dil normasının işlənməsində bir intizam yaratdı.

Nəhayət, bu gün dövlət dilinin işlənməsi haqqında qanun təsdiqləndi. Dövlət dili haqqında fərman verilmişdi, ancaq onun işlənməsində qismən kənara çıxmalar vardi. Xüsusi xarici şirkətlərin respublikamızdakı dil əlaqələrində, reklamlarında, xaricdən gələn dərman və ərzaq məhsullarının üstündəki yazıldarda bu qanun lazımı ardıcılıqla gözlənmirdi. Cənab Prezidentin imza qoymuğu dil qanunu bu məsələdə istisnalara son qoydu. Bu qanunda məcburiliklə bağlı həm də çox məsələlərə aydınlıq gətirildi.

Bəzən azsaylı xalqların ziyalılarının danışıqlarında giley-güzarlar eşidilirdi. Təbii ki, həmin xalqların kütlələrində belə meyli heç vaxt eşitməmişik və duymamışmış. Ancaq ziyalılar dan bəziləri özünü xalqının gözündə guya ucaltmaq üçün belə davranışlardır. Halbuki dil qanununda dövlətimizin ərazisindəki heç bir xalqın dilinə ögey münasibət yoxdur.

Hər kəs öz dilini işlədə bilər, öz uşaqlarına öyrədə bilər, ancaq dövlət dilinin işlənmə mütləqliyinə etinasız ola bilməz. Ümumiyyətlə, niyə kimsə Azərbaycan dövlət dilinin varlığı və işlənməsi haqqında mübahisə qaldırmalıdır? Bu, dövlətin gerbinə, himninə laqeydlik kimi siyasi terrordur və dövlətçilik əleyhina hərəkətdir. Məgər Fransada yaşayan hər hansı bir xalqın nümayəndəsi fransız dövlət dilinə qarşı bir iddiada ola bilər? Türkiyədə, Almaniyada, Rusiyada və başqa ölkələrdə də dövlət dili toxunulmazdır. Bu dil qanunu bizim dövlət dilimizin işlənməsini həmin beynəlxalq siyasi və sivilizasiya normalı�ı səviyyəsində təsdiqlədi.

İndi əsgərlərimizə anadilli nizamnamələrlə dilimiz daim təlqin olunacaq. İndi uşaq bağçalarında bədii uşaq ədəbiyyatının işlənməsinə xüsusi diqqət yetiriləcək. İndi televiziya stansiyaları körpələrimizə ana dili yerinə öyrətdikləri qondarma televiziya dilindən əl çəkməli olacaqlar. İndi mahnılarımızda da ana dili norması pozulanda radio, televiziya və konsert salon-

ları məsuliyyət daşıyacaqlar. İndi radio və televiziya təşkilatları diktörleri sovet dövründə olduğu kimi, dilçilik də daxil olduğu nitq mədəniyyət komisyonunun zəmanəti ilə işə götürəcək.

Yəqin bundan sonra "sürəti" "surət" işlədən radio, televiziya jurnalistlərinin (xüsusilə diktörların), sözləri öz məxrəcində deyilməsinə diqqət yetiriləcəkdir. Yəqin bundan sonra imla xətaları ilə dolu olan qəzetlərimiz məsuliyyət hiss edəcək. Çünkü dil qanununa görə dilin normasını pozanlar cərimədən tutmuş isdən çıxarılmağa qədər cəzalandırılacaqlar.

Mən bu dil qanununun işlənməsi haqqında Prezident fərmanını böyük dövlətçilik hadisəsi olmaqla yanaşı, həm də mühüm mədəniyyət faktı sayıram. Çünkü dövlətin dil siyaseti bütün siyasətlərin açarıdır və dil mədəniyyəti bütün mədəniyyətlərin ən üst qatında durur. Bunu bizə ədəbiyyatımızın, mədəniyyətimizin klassikləri deyiblər, bu gün onu Azərbaycan Prezidenti öz fərmani ilə dedi" (*Respublika*, 2003-cü il, 9 yanvar).

İsmayıllı Məmmədovun "Dövlət dilinə ardıcıl qayğı" adlı məqaləsində deyilir: "Azərbaycan dili neçə yüz illərdir ki, xalqımızın ünsiyyətinə xidmət göstərir, onun milli, mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Azərbaycan dilinin tarixi inkişafında, onun zənginləşib püxtələşməsində görkəmli söz sərraflarımız, alim və mütəfəkkirlərimiz, pedaqoq və məarif xadimlərimiz əvəzsiz işlər görmüşlər. Bunlar bu gün bizdə iftişar və razılıq hissi doğurur. Lakin bütün bunlar öz yerində. Dilə dövlət başçılarının, rəhbərlerinin qayğısı, bütövlükdə isə dövlət qayğısı, dövlət himayəsi lazımdır. Bu isə Azərbaycan tarixində XVI əsrde, 1918-20-ci illərdə olmuşdur və indi də bu qayığının bariz nümunəsini görürük.

"Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu" çox mühüm bir tarixi sənəddir. Onu dönə-dönə oxuyub

öyrənmək, orada əksini tapan problem-müddəələri ayrı-ayrılıqda şərh etmək, məna incəliklərini açıqlamaq lazım gəlir. Qanun 3 fəsildən ibarətdir.

I fəsil ümumi müddəələr hissəsi 3 maddə 14 bənddir. Dövlət dilinin hüquqi statusu maddəsində Azərbaycan dilinin dövlət dili kimi ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilməsi qeyd edilir. Bu hissədə Azərbaycan dilinin dövlət dili kimi respublikanın dövlət idarələrində, özünüdərə orqanlarında, dövlət qurumlarında və başqa idarələrdə tətbiqi və işlənməsi, karguzarlıq işlərinin dövlət dilində aparılması kimi müddəələr, paraqraflar verilmişdir.

Əsas və həcmə ən böyük fəsil olan "Dövlət dilinin işlənməsi, qorunması və inkişafı" hissəsində 16 maddədə də dövlət dilinin bütün fəaliyyət sahələrində – təhsil, televiziya və radio yayımılarında, xidmət və hüquq-mühafizə sahələrində işlənməsi zərurəti göstərilir" (*Respublika*, 2003-cü il, 9 yanvar).

Vilayət Əliyevin "Heydər Əliyevin Azərbaycan ədəbi dilinin inkişafında rolü" adlı məqaləsində deyilir: "Heydər Əliyev bütün sahələrdə, o cümlədən, ana dilimizin inkişafında, təbliğində özü örnək olmuş, N.Nərimanovun bu sahədəki əvəzzız fəaliyyətini davam etdirmişdir. Heydər Əliyevə qədər Azərbaycan dilini elmi əsaslarla, əyani təbliğ edən ikinci şəxs təsəvvür etmək çox çətindir. O, hər bir auditoriyanın dilini, səviyyəsini məharətlə müəyyənləşdirir, nitqini bu istiqamətdə qurur. Hələ ruslaşdırma siyasetinin güclü olduğu 60-80-ci illərdə belə, Azərbaycan dilini qoruyub saxlamaq, inkişaf etdirmək onun həyat amalı olmuşdur.

Heydər Əliyev Azərbaycan xalqının və onun dilinin məşəyi, formallaşması, sabitləşməsi kimi məsələlərə çox ciddi yanaşır, bütün bunları elmi faktlarla əsaslandırır. Heydər Əliyevin Azərbaycan dili ilə bağlı dilçilik görüşləri çoxcəhətlidir.

Onun çıkışlarında yeri gəldikcə dil siyaseti, dil quruculuğu, dil mədəniyyəti, yazı və əlifba, üslublar və sair yaxşı, özü də yeri-yerində əsaslandırılır. O, Azərbaycan dilinə xalqımızın əvəz-siz sərvəti, tarixi, mədəniyyəti, mədəni sərvəti kimi yanaşır. Bunu onun alımlarla, yaradıcı ziyahıllarla, diplomatlarla, tələbələrlə, xaricdə yaşayan həmvətənlərimizlə, təsərrüfat adamları ilə söhbətlərində duyuruq" (*Respublika*, 2003-cü il, 12 yanvar).

Sevil Sultanqızının "Dilimiz varlığımızdır" adlı məqaləsində deyilir: "Əvvəlki illər kimi 2003-cü ilin ilk günləri də Azərbaycan vətəndaşlarını xoş, yeni müjdə ilə sevindirdi. Bu, milli dövlətciliyini yenidən bərpa edən, bayraqı sivil ölkələrin bayraqları ilə bir cərgədə dalgalanan respublikamızın Prezidenti Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasında Dövlət dili haqqında" qanundur. Azərbaycan Konstitusiyasının 21-ci maddəsinin I hissəsində göstərilən "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir, Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir" müdдəası bu qanunda tam, ətraflı açıqlanmışdır. Bu açıqlama respublikada baş alıb gedən, heç bir orfoqrafiya və orfoepiya qaydalarına tabe olmayan xaosun qarşısını almaq üçün analoqu olmayan ən kəskin sıpədir.

Qanunun dövlət dilinin saflığının qorunmasını, tətbiqi və işlənməsini təmin etmək üçün "dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi" müddəası, məncə, bu fəmanın ən aparıcı, ən əsas ana xəttidir" (*Respublika*, 2003-cü il, 15 yanvar).

Nəriman Seyidəliyev "Dilimizi qoruyaq" adlı məqaləsində yazır: "Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi" adlı 7-ci maddədə deyilir: "Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir".

Bu maddəyə şəhərin əksər hissəsində əməl olunmur. Belə ki, mağazaların reklamlarında, bəzi köşklərdə yazılar əcnəbi sözlər verilir. Hətta mağazanın qapısına "açıqdır" əvəzinə "open" sözü yazılmış lövhə asılır. Həmin söz ilk növbədə Azərbaycan dilində, ancaq sonra xarici dildə verilməlidir.

Qanunun 13-cü maddəsində Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarına düzgün əməl olunmamasından, 5 ildə bir dəfədən az olmayıaraq yazı-dil normalarını təsbit edən lügətlərin, xüsusən də orfoqrafiya lügətinin nəşr olunmasından və s.-dən bəhs edilir.

Xatırladaq ki, "Azərbaycan dilinin orfoqrafiya lügəti" son dəfə 1975-ci ildə (4-cü nəşr) nəşr olunmuşdur. Burada 58 minə qədər söz verilmişdir.

Qeyd edək ki, dil normaları ilə bağlı bir çox terminoloji lügətlər, təkmilləşdirilmiş şəkildə 3 cildlik "Azərbaycan dilinin izahlı lügəti" (1997, 1999, 2000) və yenicə çapdan çıxmış "Azərbaycan dilinin sinonimlər lügəti" (N.Seyidəliyev, T.Qurbanova, Bakı, Maarif, 2003) oxuculara dəyərli töhfədir.

Lakin bütün bu işlərə baxmayaraq, yeni qanunla əlaqədar müxtəlif sahələri əhatə edən lügətlər yenidən təkmilləşdirilərək çap olunmalıdır.

Qərarın "Dövlət dilinin qorunması və inkişafı" maddəsinin 2-ci bəndində göstərilir ki, "Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət

olunmasını təmin etməlidirlər". Bununla əlaqədar, televiziya və radio verilişlərində orfoepik-tələffüz qaydalarına, mətbuatda və yeni nəşr olunan kitablarda bədii-publisistik üslubun bir çox normalarına əməl olunmalıdır.

Ölkə daxilində gedən iqtisadi-siyasi hadisələrlə əlaqədar olaraq mətbuata güclü söz axını vardır. Əsasən termin xarakterli sözlərdən qaçmaqdansa, onları süzgəcdən keçirmək daha məqsədə uyğun olardı. Dövlətimizin beynəlxalq arenaya çıxarıq dünyanın bir çox ölkələri ilə mühüm müqavilələr bağlanması, idman sahəsində əlaqələrin genişlənməsi və s. ilə əlaqədar söz və ifadələrin yaranması buna gözəl misaldır.

Hazırda müxtəlif adda çoxlu miqdarda qəzet və jurnalların nəşr olunması bəzən ədəbi dil normalarının pozulmasına da gətirib çıxarır. İstər milli, istərsə də alınma sözlərin düzgün yazılışında, lüzumsuz əcnəbi sözlərin işlədilməsində, xüsusi adların yazılışında, abbreviaturaların (qısaltmaların) yazılışında, durğu işaretlərinin düzgün qoyulmamasında, sözlərin bitişik, yaxud ayrı yazılışında, heç kəsin başa düşmədiyi dialekt ünsürlərin işlədilməsi və s.-də səhv'lərə yol verilir. Bunun nəticəsində də dil normaları pozulur, sözün düzgün yazılmaması nəticəsində məna qəlizləşir.

Apostrof işaretinin ləğv edilməsinə baxmayaraq, bəzi qəzetlərdə, hətta dərsliklərdə belə hələ də saxlanılır. Və nəhayət, durğu işaretlərinin yerli-yrində işlədilməsində səhvə yol verməmək üçün hər bir yazara Z.Budaqovanın "Azərbaycan dilində durğu işaretləri" kitabını oxumağı məsləhət görərdik.

Bu haqda çox danışmaq olar. Lakin mən əminəm ki, Azərbaycan Respublikasının dövlət dili haqqında qanunundan sonra hər kəs bu sənədi dərindən dərk edib məsuliyyət daşımalı, dilimizin qorunmasında, inkişaf etdirilib zənginləşməsində, saflaşmasında öz kiçik payını verməyə səy göstərməlidir" (*Respublika*, 2003-cü il, 17 yanvar).

Saylı Sadiqovanın "*Ana dilimizə qayğı*" adlı məqaləsində deyilir: "Hər bir millətin inkişafında ən mühüm varlıq və yaşaşma amili olan dilin müstəsna rolu vardır. Təsadüfi deyildir ki, möhtərəm Prezidentimiz Heydər Əliyev Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan iclasların birində deyir: "İndi biz dilimizdə sərbəst danışıraq və hər bir mürəkkəb fikri ifadə etməyə qadırıq. Bu böyük nailiyyətdir ki, bizim bir millət kimi özümüzə məxsus dilimiz var və o da o qədər zəngindir ki, dünyanın hər bir hadisəsini biz öz dilimizlə ifadə edə bilirik".

Dili iqtisadi və başqa nailiyyətlərin hamisində üstünən prezidentimiz Heydər Əliyev 1960-cı ilin sonundan başlayaraq öz zəngin təcrübəsi, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində ardıcıl milli dil siyaseti işləyib hazırlamış və Azərbaycan dilinin dövlət dili olması, xalqımızın mənəvi müvcudluğunun əsas amillərindən olan dilimizin inkişafı və yüksəlişi uğrunda mübarizə aparmışdır.

Ona görə də Azərbaycan dilinin inkişaf etməsi, zənginləşməsi üçün dövlət tərəfindən lazımi işlər görülmüşdür. Azərbaycan dilinə məhəbbət, ana dilini dərindən və mükəmməl öyrənmək orta məktəbdə ilk dərs gündündən başlanmalıdır. Ana dilini qiymətləndirməmək qəbahət hesab olunmalıdır. Məktəblərdə ana dilinin tədrisində şagirdlərin nitq mədəniyyətinin inkişafına diqqət verilməlidir.

Müasir dövrə yalnız elm və texnikanın ayrı-ayrı sahələrinə aid, eyni zamanda, daha geniş mənada ictimai quruluşla bağlı meydana gələn məfhümlərin ifadəsi üçün qarşılıq axtarılarkən düzgün yol seçilməlidir. Elmi-tekniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı terminoloji sistemlərin fasiləsiz olaraq dəyişməsinə və inkişafına təsir göstərir. Ona görə də terminologiyada baş verən dəyişiklikləri diqqətlə izləmək və terminologiyanın inkişafını düzgün istiqamətləndirmək zəruridir. Bu-

nun üçün elmin bütün sahələrinə aid lügətlərin tərtibi və nəşri günün tələbidir. Çünkü dilin saflığı uğrunda mübarizə bir növ lügətlərdən keçir. Belə ki, elmi-texniki tərəqqi, ictimai-siyasi dəyişikliklər və mədəniyyətimizin inkişafı dildə anlayışlar, terminlər vasitəsi ilə öz əksini tapmaqdadır. Bunun hesabına dilin ən fəal və ən mütəhərrik qolunu təşkil edən terminoloji leksika daim zənginləşir.

Prezidentimizin imzaladığı “Azərbaycan Respublikasında Dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərman dilimizin inkişafı və tərəqqisi yolunda mühüm mərhələ kimi qiymətləndirilməlidir” (*Respublika*, 2003-cü il, 22 yanvar).

Professor Yusif Seyidov “Dövlət dili haqqında Qanun” adlı məqaləsində yazar: “Xalqımız 2003-cü ili yeni bir tarixi hadisə ilə başladı. Bu, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun qüvvəyə minməsi və həmin qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanıdır. Bu tarixi sənədlər Azərbaycan dövlətinin milli əsaslar istiqamətində müstəqil inkişafını bir daha nümayış etdirən reallıqların təsdiqidir.

“Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun cənab Heydər Əliyevin 1969-cu ildən başlayaraq gah açıq, gah da örtülü şəkildə həyata keçirdiyi milli siyasetin tərkib hissələrindən, 1991-ci ildən, real olaraq 1993-cü ildən başlanan müstəqilliyimizin bəhrəsidir. Bu, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ana dili haqqında tövsiyə və tələblərinin ardıcıl olaraq həyata keçirilməsi deməkdir.

Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanında (18.06.2001) “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun hazırlanması barədə göstəriş verilmişdir. Prezidentin imzaladığı bu son qanun həmin göstərişlə bilavasitə əlaqədardır.

“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmandə Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərmək, onun hüquqlarının məhdudlaşdırılmasına cəhd etmək kimi hallara məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktı”nın hazırlanması haqqında da göstəriş verilmişdir.

Bütün bunlar “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun hazırlanması və təsdiqi üçün hüquqi əsas yaratmışdır.

Qanunun iki maddəsi bilavasitə bu göstəricilərdən irəli gəlir:

1. “Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır”.
2. “Bu qanunu pozan hüquqi, fiziki və vəzifeli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.

Bunlar belə bir inam yaradır ki, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun bütün müddəaları ilə həyata keçiriləcəkdir.

Ana dili – Azərbaycan dili ailədən başlamış ən yüksək səviyyələrə qədər ictimai həyatımızın bütün sahələri ilə temasdadır. Ana dili, bir mənada, xalqın özüdür, xalqın mənəviyyatıdır, xalqın varlığının ifadə formasıdır, adət-ənənələrimizi qorumaq və yaşatmaq vasitəsidir. Buna uyğun olaraq, “Dövlət dili haqqında” qanun dil baxımından həyatımızın bütün sahələrini əhatə edir. O da diqqəti colb edir ki, qanunda hər deyim birmənalı və birbaşa öz ifadəsini tapmışdır.

“Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun geniş əhatə dairəsinə malikdir və həyatımızın dövlət dili

ilə bağlı elə bir nöqtəsi yoxdur ki, ora nəzər salmasın. Yəqin ki, hər bir sahənin sahibi, mütəxəssisi öz payını götürəcək, öz münasibətini bildirəcək, həyata keçirəcəyi tədbirləri planlaşdıracaq. Mən elm və təhsillə bağlı bir-iki məsələ haqqında öz mülahizələrimi bildirmək istəyirəm.

Qanunun “Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri” bölməsində dövlət dilinin və Azərbaycan dilciliyinin inkişaf etdirilməsi ilə əlaqədar çox mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bunlardan üçünü xüsusi olaraq qeyd edirik.

1) “Dövlət dilinin saflığının qorunması, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafi üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi”. Burada iki mühüm məsələ nəzərdə tutulur. Birinci, dövlət dilinin saflığının qorunması. Bu məsələ nəinki mütəxəssisləri, ümumən ziyanlıları, hətta geniş kütləni narahat edir. Bu göstərişi geniş mənada başa düşmək lazımlı gəlir. Ancaq, əlbəttə, ilk növbədə, dilin lügət tərkibinin saflığı nəzərdə tutulur.

2) Dildən dilə sözlərin keçməsi, başqa dillərdən söz alma təbii prosesdir. Müasir dünyada, elmi-texniki tərəqqinin indiki səviyyəsində hər bir dil ancaq öz milli sözləri ilə yaşaya bilməz. Müasir dünya dillərinin hamisində minlərlə əcnəbi sözlər var. Dillərin lügət tərkibinin inkişaf yollarından biri də budur. Ancaq zərurətdən irəli gələn bu təbii proses pozulunda dil zərər çəkir, dilin lügəti ona lazım olmayan sözlərlə korlanır.

Son zamanlarda kütləvi informasiya vasitələrində, matbuat səhifələrində lüzumsuz əcnəbi sözlərdən tez-tez istifadə edilir. Dövlət dilinin saflığının qorunması üçün bu prosesin qabağını almaq lazımlı gəlir. Ancaq məsələ bununla bitmir. Bir sırə özəl radio kanallarında Azərbaycan sözlərini elə aksentlə ifadə edirlər ki, söz təbiilikdən çıxır, vurğusunu itirir. Dinləyiciyə elə

gəlir ki, bu danışan diktör və ya aparıcı Azərbaycan dilini zəif bilən bir əcnəbidir.

Cümələlərin quruluşunu, cümlədə sözlərin yerini dəyişməklə də Azərbaycan dilinin gözəl ifadə imkanlarına ağır zərər vurulur. Təsadüfi deyil ki, bu məsələ qanunda xüsusi olaraq vurgulanır və deyilir: “Azərbaycan Respublikasının ərazisində təsis edilən və fəaliyyət göstərən mülkiyyət formasından asılı olmayaraq dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməlidir və onların səlis danişq qabiliyyəti olmalıdır”. Nəzərə alanda ki, radio, xüsusən, televiziya verilişlərinin danişq dili yeniyetmələrin nitqinə ciddi təsir göstərir, o zaman qanundakı bu göstərişin mənasını daha yaxşı anlamaq olar.

Azərbaycan dilçilik elminin inkişaf etdirilməsi haqqında qeydin də mühüm əhəmiyyəti var. Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanında bu sahədəki tarixi nailiyyətləri yada salmaqla yanaşı, qeyd edir ki, “Çox qəribə görünən də, Azərbaycan dilciliyinin sovet dövründə əldə edilmiş sürətli inkişaf tempi son illərdə aşağı düşmüştür və bu sahədə bir durğunluq müşahidə olunur”. Qeyd edək ki, bu fərmandan sonra bu sahədə müəyyən irəliləyiş görünməyə başladı.

Yeri gəlməşkən, qeyd edək ki, respublikamızın prezidenti Heydər Əliyevin milli dilimizlə bağlı tədbirləri, onun özünün məntiqi, təsirli və ahəngdar nitqləri, Azərbaycan dilini böyük dünya salonlarında səsləndirməsi, Azərbaycan dilinin diplomatiya üslubunu formalasdırması dünyada Azərbaycan dilinə nüfuz və maraq yaratmışdır. İndi dünyanın müxtəlif ölkələrindən Azərbaycan dilini öyrənməyə gəlirlər. Bircə faktı qeyd etməklə kifayətlənmək olar ki, son illərdə ABŞ-dan, Çindən, Finlandiyadan, Cənubi Koreyadan gələn əcnəbilər Bakı Dövlət Universitetinin Azərbaycan dili kafedrasında fərdi yolla Azə-

baycan dilini mükemmel öyrənərək ölkələrinə qayılmış, onlardan bir qismi səfirliliklərdə işləyirlər.

"Azərbaycan Respublikasında dövlət dili haqqında" qanun Azərbaycan Respublikasının qanununun mahiyyətini bir məqalədə tam açmaq mümkün deyil. Biz onun bəzi cəhətləri və əhəmiyyəti haqqında mülahizələrimizi dedik" (*Respublika*, 2003-cü il, 4 fevral).

Rəhilə Məhərrəmovanın "Dilimizin xüsusiyyətlərini qoruyaq" adlı məqaləsində deyilir: "Hər bir azərbaycanlı öz dilini bilməli, onu qorumalı və zənginləşdirməlidir. Beynəlxalq tədbirlərdə, yüksək tribunalarda, dünyanın məşhur universitetlərində, diplomatik görüşlərdə Azərbaycan prezidenti möhtərəm Heydər Əliyev ana dilində çıxış etmişdir. Bu gün Azərbaycan dilinin funksional üslublarının əksəriyyəti formallaşmışdır. Bu dilin diplomatiya üslubunun yaranması isə dövlət başçısının adı ilə bağlıdır. Azərbaycan dilçiləri prezidentin dili, üslubu, nitq mədəniyyəti ilə bağlı xeyli kitablar yazmış, qiymətli fikirlər söyləmişlər.

Möhtərəm prezident cənab Heydər Əliyev fərmanında Azərbaycan dilinin müasir səviyyəsini qiymətləndirməklə yanaşı, onun tarixi-türk dilləri içərisində zəngin yazılı abidələrə, ənənələrə malik olmasını da qeyd etmişdir. Bunun əməli nümunəsini biz türk xalqlarının əvəzsiz xəzinəsi olan "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlərdə gördük. Fərmanda deyilir: "Düşüncələrdəki dərinliyi, hissələrdəki incəlikləri bütünlükə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqa bir neçə minillik tarix yaşaması lazımlıdır. Azərbaycan dilinin bu günkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır". Azərbaycan dili tarix ənənəsi olan kamil dillərdən biridir" (*Azərbaycan*, 2003-cü il, 21 fevral).

Nizami Xudiyev Heydər Əliyev haqqında olan "*Müdrilik zirvəsi*" adlı məqaləsində yazır: "Bəşəriyyət tarixinin, bütöv sivilizasiya yolunun ən uca məqamları, ən parlaq çiraqları, əbədi yanar məşəlləridir müdriklik zirvələri. Min illər, yüz illər boyu insanlıq o əbədi məşəllərin işığına üz tutub, o enməz zirvələrin göstərdiyi yollarla irəliləyib. İnsanın ən ali keyfiyyəti, şəxsiyyətin əsas ölçü vahidi, mənəvi dəyər etalonu olan müdriklik haqqında düşünəndə, adətən, qədim dönyanın dahi mütəfəkkiri Esxilin tarixi deyimini xatırlayıraq: "Müdrilik çox şey bilmək deyil, lazım olanı bilməkdir". Etiraf edək ki, bu dərin mənalı, dahiyana deyim hər dəfə Heydər Əliyev şəxsiyyətinin ucalığını, onun həqiqi müdriklik zirvəsini yada salır.

Heydər Əliyev öz xalqına lazım olanları bütünlükə bilən və bu bildiklərini on illər boyu fenomenal fədakarlıqla həyata keçirən, buna qadir olan, qüdrəti çatan dəhidir. Onun müdrikliyi haqqında düşünəndə türk dünyasının əbədi fikir zirvələri "Kitabi-Dədə Qorqud", "Qutadqu bilik", Şərqi "Qabusnamə"ləri, "Siyasətnamə"ləri xatırlanır. Ensiklopedik zəka, intellekt, fenomenal ağıl, mənəvi güc, qüdrət sahibi olan Heydər Əliyev, sözün həqiqi mənasında, zəmanəmizin müdrikər müdrikidir.

Dahi dövlət xadimi Heydər Əliyev cəsarətlə deyə bilərəm ki, Azərbaycana tanrı töhfəsidir. Bu baxımdan onu ötən yüzillikdə türk dünyasının Mustafa Kamal Atatürk zirvəsi ilə müqayisə etmək olar. Atatürk ötən əsrin əvvəllərində Türkiyəni qlobal məhv olmadan necə xilas etmişdir, Heydər Əliyev də Azərbaycanı ən gərgin məqamda eləcə xilas etdi. Onlar son yüz ildə, iyirminci əsrдə türk dünyasının iki dahi rəhbəri, iki dahi xilaskarıdır. Onlar türk tarixinin həqiqi müdriklik zirvəsidiirlər.

Mən Azərbaycan ədəbi dil tarixi üzrə mütəxəssis olduğum üçün adətən, Heydər Əliyevin dahiyana fəaliyyətindən bəhs edən coxsayılı məqalələrimdə, monoqrafik tədqiqat əsərlə-

rində həmin sahə ilə bağlı elmi-nəzəri, ədəbi-publisistik düşüncələrimə geniş yer verirəm. Azərbaycan prezidenti Heydər Əliyevin Azərbaycan dilinə olan və on illər boyu davam edən diqqət və qayğısı, yaradıcı münasibəti həqiqətən çox böyük, çox genişmiqyashi elmi-tədqiqat mövzusudur. Bu mövzuda ciddi doktorluq dissertasiyaları işlənməli, fundamental monoqrafik tədqiqat əsərləri yazılmalıdır. Müdir prezidentimiz türk dünyası yazarlarının III qurultayında demişdir: "Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik. Burada mən Azərbaycan yazıçılarının, dilçilərinin, ədəbiyyatşunaslarının xidmətlərini xüsusi qeyd edirəm. Çünkü hər bir respublikada proseslər cürbəcür gedibdir".

Bunlar ümumtürk miqyasında düşünən, türk dünyasının keçmişsi, bu günü və perspektiv gələcəyi miqyasında Azərbaycan dilinin, bütövlükdə türk dilləri ailəsinin saflaşdırıcı, birləşdirici, bütövləşdirici vəzifəsini, milli-mənəvi xilaskarlıq missiyasını müəyyənləşdirən dahi dövlət xadiminin sözləridir" (Azərbaycan, 2003-cü il, 1 may).

Turə Yusifovannın "Dilimiz-diriliyimiz" adlı məqaləsinə deyilir: "Azərbaycan prezidentinin 18 may 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" ki fərmanı vətən, dil təəssübü çəkən insanların üzəyindən olmuşdur, çünki bu, ana dilinin dövlət qayığının təzahürüdür. Fərmanın 1-ci bəndində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması qərara alınmışdır. Ümid edirik ki, həmin komissiya kütləvi məlumat vasitələrində (bir çoxlarının yazdığını və dediyi kimi informasiya vasitələrində yox!), karguzarlıq və s. sahələrdə, eləcə də reklam,

şiar, plakat və digər əyani vasitələrin Azərbaycan ədəbi dilinin qaydalarına uyğunlaşdırılmasına ciddi nəzarət edəcəkdir.

Bundan əlavə, fərmanda latin qrafikası ilə yenidən çap olunması təklif olunan elmi və bədii əsərlərin, lüğət və dərsliklərin çap proqramlarını bir ay ərzində hazırlamaq nəzərdə tutulub.

Bu, çox təqdirdə layiq bir haldır, çünki latin qrafikasının qəbul olunduğu 1992-ci ildən bu yana ötən müddət heç də az deyildir. Bu müddədə latin əlifbası ilə çap edilmiş kitabları barmaqla saymaq olar" (Azərbaycan, 2003-cü il, 14 avqust).

Ağamusa Axundov "Heydər Əliyevin Azərbaycan dilinə qayğısı qəhrəmanlığa bərabər xidmət idi" adlı məqaləsinə deyilir: "Xalqın elə bir təbəqəsi yoxdur ki, Heydər Əliyev onlarla görüşməmiş olsun: alımlar, yazıçılar, rəssamlar, bəstəkarlar, neftçilər, pambıqçılardır, üzümçülər, əkinçilər, idmançılar... Hami ilə o, bir rəhbər olmaqla bərabər, həm də müvafiq sahə üzrə bir mütəxəssis kimi də səhəbat aparırdı. Lakin bütün təbəqələrlə eyni bir dildə, nitq mədəniyyətinin bütün tələblərinə, orfoepik, leksik, qrammatik normalarına cavab verən mükəmməl, gözəl ədəbi dildə danışırı.

Xalqın nitq mədəniyyətini yüksəltmək onun ən böyük arzularından və tələblərindən biri idi. Böyük rəhbərin yazıçıların VII qurultayında dediyi sözləri necə yaddan çıxarmaq olar: "...mədəniyyət və elmin səviyyəsi yüksəldikcə dilin təkmilləşməsinə, inkişaf etməsinə və zənginləşməsinə daha çox qayğı göstərmək lazımdır. Bu da respublikanın bütün ədəbiyyatçılarının, Yazıçılar İttifaqının ən mühüm vəzifələrindən biridir". Ümumiyyətlə, nitq məsələsi Heydər Əliyevin dil doktrinasının dil və ədəbiyyat problemində dəyişməz və daimi müddəalarдан olmuşdur. 16 il sonra yazıçıların X qurultayında Heydər Əliyev yazıçılar qarşısında əvvəllər qoyduğu "ən mühüm vəzi-

fəni” “ən müqəddəs borc” səviyyəsinə qaldırmışdı: “Azərbaycan dilini daha da zənginləşdirmək, daha da inkişaf etdirmək sizin ən müqəddəs borcunuzdur”.

Dilimizin böyük qayğıkeşi, xalqımızın böyük övladı Heydər Əliyevin ana dilinə məhəbbəti o qədər güclü idi ki, respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə onun Azərbaycan dilinə göstərdiyi himayədarlıq barədə nə qədər desən danışmaq olar. Ana dilinin qorunması, inkişafı, zənginləşməsi sahəsində o, istər imperianın hökm sürdüyü dövrdə, istərsə də müstəqillik illərindən əlindən gələni maksimum həyata keçirib.

Sovet dövlətinin çox qüdrətli bir dövründə Heydər Əliyev Azərbaycan dilinin dövlət dili olması barədə Konstitusiyaya xüsusi maddənin nəinki yazılmamasına, eyni zamanda, əlavə bir abzasın daxil edilməsinə də nail olmuşdu. Həmin abzas belə idi: “Azərbaycan SSR dövlət orqanlarında və ictimai organlarda, mədəniyyət və maarif idarələrində Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir”. Konstitusiyanın qəbul olunduğu dövr, onun törətdiyi çətinliklər nəzərə alınarsa, bu, böyük rəhbərin öz xalqına, öz dilinə, həqiqətən, qəhrəmanlığa bərabər xidməti idi” (*Dirçəliş-XXI əsr, 2004-cü il, № 74-75*).

İ.Kobzon “Mən Azərbaycan dilini təkcə ona görə öyrəndim ki, bu dildə Heydər Əliyev danışmışdır” adlı müsahibəsində deyir: “Böyük və kiçik millətlər yoxdur, ancaq görkəmli şəxsiyyətlər var və onlar öz millətini, deməli, həm də öz ölkəsini şöhrətləndirir, ucaldırılar. Öz fəaliyyəti ilə ölkəmizin hüdudlarından çox-çox uzaqlarda böyük hörmət qazanmış ümummilli liderimiz Heydər Əliyev bu tarixi simalar sırasında xüsusi yer tutur. Heydər Əliyevin anadan olmasının 83-cü ildönümü münasibətilə Azərbaycanın Moskvadakı səfirliliyində keçirilmiş yığıncaqdə bu barədə ətraflı söhbət getmişdir.

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yığıncaqdə iştirak edən Rusiya ictimaiyyətinin görkəmli nümayəndələri bu dahi insan barədə ən gözəl xatırələrini və onunla görüşlərdən alıqları xoş təssürati bölüşmüşlər. AzərTAc Heydər Əliyevin nurlu xatırəsinə həsr olunmuş yığıncaqdə səslənən bəzi çıxışlardan parçaları oxuculara təqdim edir.

Dövlət Duması Mədəniyyət Komitəsinin sədri İosif Kobzon: “Mən demək istəyirəm ki, xoşbəxtlikdən, Heydər Əliyeviçi şəxsən tanıyırdım. Mən indicə Heydər Əliyevin gözəl büstü öünüə güllər qoymurdum. Heydər Əliyeviçi həmişə sevinclə xatırlayıram, o, çox səmimi insan idi. Nadir şəxsiyyət, görkəmli xadim idi. Onunla sadəcə ünsiyyətdə olmaq, sadəcə onu dinləmək, danışarkən ona baxmaq son dərəcə xoş idi. Bilirsiniz, mən həttə Azərbaycan dilini öyrənmək istəyirdim. Mən Azərbaycan dilini təkcə ona görə öyrənərdim ki, bu dildə Heydər Əliyev danışmışdır” (*Azərbaycan, 2006-cı il, 14 may*).

Xalq qəzetində verilmiş “Ümummilli lider Heydər Əliyev haqqında “Şəxsiyyət və zaman” kitabı Tehranda nəşr edilmişdir” sərlövhəli yazıda deyilir: “Ümummilli lider Heydər Əliyev və onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev haqqında “Şəxsiyyət və zaman” adlı kitab türk və fars dillərində kütləvi tirajla nəşr edilmişdir.

Professor Nizami Xudiyevin yazıları əsasında doktor Hüseyin Şərqiñin hazırladığı kitab “Ümummilli liderimiz Heydər Əliyevin əziz xatırəsinə” adlı bölmə ilə başlayır. Bu bölmədə xalqımızın əsrlər boyu can atlığı müstəqilliyinə qovuşmasında ulu öndərimiz Heydər Əliyevin müstəsna xidmətləri zəngin faktların dili ilə oxuculara çatdırılır və xüsusi vurgulanır ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu XX əsr Azərbaycan tarixinin ən görkəmli simalarından biri, dünya şöhrətli dövlət xadimi Heydər Əliyevdir. Bildirilir

ki, bu kitab mənali ömrünü, bütün həyatını xalqımızın tərəqqisinə həsr etmiş siyaset nəhənginin – Heydər Əliyevin parlaq fəaliyyəti və dühası haqqında yazılış və Cənubi Azərbaycanda nəşr edilən çox sanballı əsərdir. Kitabda “Müdirlik zirvəsi”, “Dahi xilaskar”, “Tanrı göndərişli bir arayış”, “Xalqın inanıldığı lider haqqında düşüncələr” başlıqlı bölmələr verilmişdir.

“H.Əliyev parlaq zəkası və natiqlik istedadı ilə Azərbaycan dilini çoxlarına yenidən sevdirmişdir”, “Müstəqil Azərbaycanın dövlət quruculuğu və dil siyasəti”, “Nitq mədəniyyəti və natiqlik məharəti” adlı bölmələrdə Heydər Əliyevin Azərbaycanda apardığı dil siyasəti geniş müstəvidə şərh edilərək oxuculara çatdırılmışdır. Müəllif belə bir elmi qənaətə gəlmişdir ki, Heydər Əliyev yalnız siyaset xadimi, ictimai xadim kimi deyil, həm də bir dilçi-filoloq professionallığına malik şəxsiyyətdir” (*Xalq qəzeti*, 2006-ci il, 20 sentyabr).

Akademik Abel Məhərrəmov “Azərbaycanın milli intibahını təmin edən lider” adlı məqaləsində yazır: “Ümummilli lider Heydər Əliyev zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır. Olduqca mürəkkəb bir dövrə xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, müasir dönyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlerin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutmuşdur. Nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı firtinalı həyatı boyu hər zaman xalqını, vətənini düşünmüştür.

Keçmiş sovetlər birliyinin iqtisadi-siyasi və ideoloji cəhətdən ən güclü dövründə Azərbaycana rəhbərlik etmiş Hey-

dər Əliyevin vətənpərvər fəaliyyəti xalqımızda tarixi adət-ənənələrə, dilinə, mədəniyyətinə bağlılığı gücləndirmiş, yaratdığı zəngin elmi və iqtisadi potensialı milli müstəqilliyə zəmin formalaşdırılmışdır. Bu gün tarixçilər də Heydər Əliyev fenomeni ilə milli dövlətçilik ideyaları arasındaki bağlılığın köklərinin 40 il əvvələ təsadüf etdiyini bildirirlər. Heydər Əliyev hələ sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə böyük strateq kimi dövlət müstəqilliyinə zəmin yaradan bir sıra tədbirlər həyata keçirmiş, bu istiqamətdə ciddi nailiyyətlər əldə etmişdir. Həmin illərdə Azərbaycanda aparılan misli görünməmiş quruculuq işlərini dövlət müstəqilliyimizə təminat yaradan başlıca faktor kimi nəzərdən keçirmək lazımdır. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görərək bunun üçün iqtisadi-siyasi, intellektual baza formalaşdırılmışdır.

Hər bir xalqın elminin, təhsil sisteminin inkişafı onun mənsub olduğu dövlətin apardığı kompleks işlərlə qırılmaz vəhdət təşkil edir. Heydər Əliyev zəkasının respublikamızın elm və təhsil sistemində yaradığı möhkəm bünövrə, dəyərli kadır potensialı çağdaş tariximizdə bu sahənin ən müqəddəs izlərinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində böyük müdrikliklə bəyan etmişdir ki, cəmiyyətin tərəqqisina, mədəni, intellektual intibahə təsir göstərən ən qüdrətli vasitələrdən biri də elm və təhsildir. Heydər Əliyevin lider kimi böyüklüyü məhz onda idil ki, bütün fəaliyyəti boyu bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətin mütərəqqi ruhda inkişafına ciddi zəmin yaratmışdır. Ulu öndərin Azərbaycana rəhbərliyinin birinci dövrü – 1969-1982-ci illər həm də Azərbaycan elminin, təhsilinin intibah dövrü kimi xatırlanır.

Heydər Əliyevə doğma olan Bakı Dövlət Universiteti o zaman ulu öndərin himayəsini hiss etmişdir. Bəhs etdiyimiz həmin 70-ci illərdə Azərbaycan rəhbərinin qayğısı və diqqətilə universitet ən qabaqcıl təhsil müəssisələrindən birinə çevrilmişdir. Respublikanın ən əhəmiyyətli tədbirləri məhz Bakı Dövlət Universitetində təşkil edilirdi. Böyük rəhbərin “Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir” deməklə yüksək qiymət verməsi və bu milli sərvətə millətin sahib olması üçün həmişə təhsil ocağına diqqət göstərməsi Azərbaycan təhsilinin bayraqdarını – Bakı Dövlət Universitetini həmişə öncül yerdə olmağa sövq etmişdir. Elmimizin, mədəniyyətimizin, ədəbiyyatımızın gözəl bilicisi, böyük hamisi olan Heydər Əliyev ziyaliya, alıma həmişə yüksək qiymət vermişdir. Unudulmaz rəhbərin diqqət və qayğısı nəticəsində Azərbaycan elmi, təhsil və mədəniyyəti dünya elminə birbaşa integrasiya imkanları qazanmışdır. Azərbaycanın aparıcı ali məktəbi olan Bakı Dövlət Universiteti elm məbədi kimi bütün dünyada şöhrət qazanmaqla bərabər, özünün kadr potensialını, maddi-texniki bazasını formalasdırmışdır” (*Azərbaycan*, 2008-ci il, 9 may).

“Heydər Əliyev və Azərbaycan dili” sənədli telefilminde Y.Seyidovun çıxışı aşağıdakı kimidir: “İqtisadiyyatdan, ictimai-siyasi həyatın bütün sahələrindən tutmuş, elmin, mədəniyyətin, ədəbiyyatın bütün sahələrinə qədər elə bir cəhət yoxdur ki, Heydər Əliyev ora diqqət yetirməsin. Bax bu fondda dil məsələləri xüsusi yer tutur. Mən şahidəm və yadimdadır ki, elə 1969-cu ildən indiyə qədər Heydər Əliyev ana dili məsələlərinə, Azərbaycan dili məsələlərinə, bu dilin dövlət hüququ almaq məsələlərinə, Konstitusiyaya dövlət dili kimi salınması məsələlərinə xüsusi diqqət yetiribdir və bu haqda, belə demək olar ki, hətta fədakarlıq göstəribdir. Mənim yadıma gəlir, 70-ci illərin əvvəllerində bizim dörd cildlik “Müasir

Azərbaycan dili” adlı adlı dərsliyimiz çıxmışdı. Heydər Əliyevin təşəbbüsü ilə, bilavasitə rəhbərliyi ilə həmin dərsliklərə Dövlət mükafatı verildi. İndi bu azadlıq dövründə bunu demək, belə təsəvvür eləmək, bunun əhəmiyyətini təsəvvür eləmək, bəlkə də, o qədər çətin deyil, amma o dövrə dil dərsliklərinə dövlət mükafatı verilməsi, bu asan məsələ deyildi və o ancaq Heydər Əliyevin qüdrəti ilə, onun bacarığı ilə, onun, necə deyərlər, bu sahəyə diqqəti ilə məsələ başa gəldi. Mənim heç yadimdən çıxmır ki və fəxr edirəm ki, ozaman mən Heydər Əliyevin əlindən həmin Dövlət mükafatı diplomunu almışam və onunla, bir də təkrar edirəm ki, fəxr edirəm, o, mənim yadimdən çıxmır.

Heydər Əliyev dünyanın ən böyük natiqlərindən biridir. Tarixdə təkcə böyük və ən böyük siyasi xadim kimi, dövlət xadimi kimi tanındığı kimi, məşhur olduğu kimi, bir natiq kimi də Heydər Əliyev məşhurdur, tanınır. Natiqlik nədir? Natiqlik müəyyən məqsədə yönəlmış məzmunlu, mənalı, məntiqli, təsiredici nitq deməkdir. Sözləri seçmək qabiliyyəti, cümlə qurmaq qabiliyyəti qarşidakına təsir eləmək qabiliyyəti, bunlar hamısı natiqliyin komponentləridir ki, Heydər Əliyevin nitqlərində bu komponentlər hamısı birləşir” (Y.Seyidov. Əsərləri. 15 cilddə: C.5.).

AzərTAC-ın “Respublika” qəzetində verdiyi “Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilmişdir. Prezident İlham Əliyev yığıncaqda iştirak etmişdir” başlıqlı yazıda deyilir: “Humanitar elmlərlə bağlı məsələlər, əlbəttə ki, daim diqqət mərkəzindədir və bu sahədə aparılan işlər çox uğurludur, təqdirəlayıqdır. Biz bu sahəyə daim diqqət göstərməliyik. Çünkü bildiyiniz kimi, müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub. Ona görə

bu sahəyə dövlət tərəfindən daim diqqət göstərilir. Hesab edirəm ki, Elmlər Akademiyası bu istiqamətdə çox uğurlu fəaliyyət göstərir. Sadəcə olaraq, qeyd etməliyəm ki, bu məsələ daim diqqət mərkəzində olmalıdır.

Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorunmalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formallaşmasında, müstəqil Azərbaycanın formallaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir.

Ədəbiyyat üzrə araşdırırmalar davam etdirilir. Burada da fəaliyyət üçün çox geniş meydan vardır. Çünkü ədəbiyyatımız dünya ədəbiyyatının inkişafında çox böyük rol oynamışdır. Biz haqlı olaraq bu barədə qürur hissi ilə danışa bilərik” (*Respublika*, 2011-ci il, 27 aprel).

AZƏRBAYCAN DİLİ İLƏ BAĞLI RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN SSR-in 1978-ci il KONSTITUSİYASINDAN

Maddə 73. Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.

Azərbaycan SSR dövlət orqanlarında və ictimai orqanlarda, mədəniyyət, maarif müəssisələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfi inkişafına dövlət qayğısı göstərir.

Azərbaycan SSR-də rus dilinin, habelə əhalinin danışdığı başqa dillərin bütün bu orqanlarda və idarələrdə hüquq bərabərliyi əsasında azad surətdə işlədilməsi təmin edilir.

Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası (Əsas qanunu) Bakı, 1978

AZƏRBAYCAN RESPUBLİKASININ 1995-ci il KONSTITUSİYASINDAN

Maddə 21. Dövlət dili

1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

2. Azərbaycan Respublikası əhalinin danışığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.

Azərbaycan Respublikasının Konstitusiyası Bakı, 1996

**DÖVLƏT DİLİNİN TƏTBİQİ İŞİNİN
TƏKMİLLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI**

Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbət zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edirsə onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir.

Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dili miz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkışaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdür, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu əm qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorunmalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur.

Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarına dək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dil-lərindən dir. Düşüncələrdəki dərinliyi, hissələrdəki incəlikləri bütünlükə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqa bir neçə minillik tarix yaşaması lazımlıdır. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır.

Azərbaycan dilinin dünya dilləri arasında ən kamil dillər-dən biri olduğu həqiqətini bir çox xalqların görkəmli nümayəndələri də dənə-dənə etiraf etmişlər. Onlar öz əsərlərində bu dili XIX əsrд Avropada geniş yayılmış fransız dili ilə müqayisə edərək, onu Avrasiyanın hər tərəfində işlənilən bir dil kimi yüksək qiymətləndirmişlər. Milyonlarla azərbaycanlıların hazırda mədəni inkişaf vasitəsi olan bu dil tarixən nəinki Qaf-qazda yayılmışdır, hətta müəyyən dövrlərdə daha geniş məkanda müxtəlif dilli xalqların da istifadə elədikləri ümumi bir dil olmuşdur.

Neçə-neçə böyük mədəniyyətin yaradıcısı olan xalqımızın tarixi qədər onun dilinin təşəkkülü tarixi də olduqca qədimdir. Azərbaycan dili türk mənşəli ümumxalq canlı danışq dili zəminində əmələ gəlib şifahi ədəbi dilə çevrilənədək və sonradan bu əsasda Azərbaycan ədəbi dilinin yazılı qolu təşəkkül tapana qədər yüz illər boyunca mürəkkəb bir yol keçmişdir.

Qədim və zəngin tarixə malik türk dil ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi miladdan əvvəlki dövrlərə gedib çıxır. Ayrı-ayrı türk boy birləşmələrinin ümumi anlaşma vasitəsi olan bu dil IV-V əsrlərdən etibarən ümumxalq danışq dili kimi fəaliyyət göstərməyə başlamışdır. Dilimin özəyini ta qədimlərdən Azərbaycan torpaqlarındaki türk əsilli boyların və soyuların dili təşkil etmişdir.

Azərbaycan dili dialekt və şivələrinin geniş Avrasiya məkanına yayılan türk xalqlarının az qala bütün dil xüsusiyyətlərini əks etdirəcək qədər rəngarəng olmasının da başlıca səbəbi ta qədimlərdən bu torpaqlarda etnik baxımdan eyni köklü türk etnoslarının mövcud olmasınadır. Şifahi şəkildə yayılan ilkin ədəbiyyat nümunələri – dastanlar, nağıllar, bayatilar, layollar və sair Azərbaycan şifahi ədəbi dilinin erkən formalaşması və təkamülü zərurətini yaratmışdır.

Azərbaycan ədəbi dilinin yazılı qolu da əlverişli tarixi şəraitdə ümumxalq dili əsasında təşəkkül tapmışdır. Xalq şifahi şəkildə yaratdıqlarını əbədiləşdirmək üçün sonradan onları yazıya köçürmüştür. Bu prosesin də yazı dilinin təşəkkülü və sabitləşməsində böyük əhəmiyyəti olmuşdur. Bu baxımdan "Kitabi-Dədə Qorqud" eposu olduqca səciyyəvidir. Abidənin bədii dilinin özünəməxsus səlisiyi bir daha göstərir ki, "Kitabi-Dədə Qorqud"un meydana çıxa bilməsi üçün Azərbaycan dili böyük tarixi-ədəbi hazırlıq mərhələsi keçməli idi.

Qaynağını uzaq keçmişdən alan Azərbaycan dilinin ilk və ən qədim yazılı nümunələri günümüzədək gelib çatmasa belə, ölkəmizin ərazisində qədim əlifbaların varlığı, həmcinin, yazı dilimizin bədii mənə kamilliyi və digər amillər bu dilin tarixi köklərə malik olduğunu sübuta yetirir. Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi kimi söz sənətkarları Azərbaycan ədəbi dilinin belə bir bünövrəsi üzərində yüksəlmışdır.

XVI əsr Azərbaycan dilinin mövqelərinin möhkəmləməsi ilə əlamətdardır. Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dili dövlət dili səviyyəsinə qalxaraq, rəsmi və dövlətlərarası yazışmalarda işlədilməyə başlandı. Səfəvilər dövründə Azərbaycan dili sarayda və orduda tam hakim mövqe tutaraq dövlət dili kimi rəsmiləşdi. Anadilli ədəbiyyatın böyük ustadları Şah İsmayıllı Xətai və Məhəmməd Füzuli, xalq ədəbiyyatımızın adı biza bəlli ilk qüdrəti nümayəndəsi Aşıq Qurbani bu dövrdə yetişmişdir. Əgər şifahi şeir dili Qurbanının əsərlərində əks olunmuşdursa, xalq şeiri dilinin yazılı qolu Şah İsmayıllı Xətai və Məhəmməd Əmaninin yaradıcılığı ilə təmsil olunmuşdu. Füzulinin dolğun dili isə elmi və fəlsəfi olduğu qədər də xəlqi idi.

XVII əsrin xalq şeirində cərəyan edən proseslər XVIII əsrda şifahi xalq ədəbiyyatının bədii dilə təsiri şəklində özünü göstərir. Ədəbi dildə sadəliyə, canlı danışiq elementlərinə

meylin gücləndiyi bu dövrdə Azərbaycan dilinin yeni inkişaf mərhələsi məhz Molla Pənah Vaqifin yaradıcılığı ilə başlanır.

XVIII əsrde Azərbaycan ədəbi dilində üslub baxımından da zənginləşmə prosesi gedir. Elmi üslubun təşəkkülü üçün şərait yaranır, ayrı-ayrı elm sahələrinə dair bir çox əsərlər yazılır.

XIX əsr ədəbi dilimizin inkişafı xalqımızın hayatındə baş verən köklü bir hadisə ilə yaxından bağlıdır. Bu, Azərbaycanın ikiyə parçalanması və nəticədə iki ayrı dövlətin tabeçiliyində bir-birindən fərqli mədəni mühitdə yaşamağa məhkum olması hadisəsidir. Müstəmləkəçilik siyaseti ilə yanaşı, Rusyanın Şimali Azərbaycanda oynadığı mədəniləşdirici rol başqa elm sahələri kimi, dilçiliyin də inkişafına zəmin yaratmışdır. XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və dərs vəsaitləri yazılıb nəşr olunmuşdur. Milli məarifçi ziyanlılar özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklerindən, Azərbaycan dilinə aid dərsliklər və lügətlər yazımağa başlamışlar. Azərbaycan dilinə dair ilk dərsliklərin yazılımasına o dövrün görkəmli maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Černyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Seyid Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır.

Zaman keçdikcə dövrün tələbinə uyğun olaraq Azərbaycan dilinin istifadə dairəsi də genişlənmiş, onun tətbiqinin və inkişafının elmi əsaslar üzərində aparılması ehtiyacı meydana çıxmışdır. Rusca-Azərbaycanca və Azərbaycanca-rusca lügətlər, təcrübə-tədris kitabları nəşr olunmuşdur. Məhz bu dövrdən başlayaraq Azərbaycan ədəbi dilinin normalarının müəyyənləşməsində nəzəri-dilçilik ideyaları təzahür edir. Bu baxımdan Mirzə Fətəli Axundovun ədəbi dil haqqında milli ədəbiyyatın

realist məzmununa uyğun gələn tezisləri xüsusilə diqqəti cəlb edir.

Dram, satira, realist nəşr dilinin yarandığı XIX əsr də elmi üslubun əsası kimi müasir elmi-fəlsəfi dilin ilk nümunələrinə də rast gəlirik. Mətbuat dili də bu əsrin məhsuludur. "Əkinçi"dən başlayaraq yaranmış milli mətbuat bu dilin inkişafında mühüm rol oynamışdır.

XX yüzillik isə Azərbaycan ədəbi dilinin ən sürətli tərəqqisi və çıxırlanməsi dövrüdür. Ədəbi dil məsələsi hələ əsrin əvvəlindən ictimai-siyasi mübarizənin tərkib hissəsi olmuşdur. Həmin dövrde ana dili kitabları hazırlanmış, dərsliklər buraxılmış, müntəxəbatlar tərtib olunmuşdur. Azərbaycan dilinin səs quruluşuna və qrammatik sistemini dair kitablar yazılmışdır.

Mətbuat ana dili, ədəbi dil uğrunda mübarizənin önündə gedirdi. Ədəbi dil normasının müəyyənləşməsində bütün görkəmli ziyalılar iştirak edirdilər. Xalq dili xəzinəsinin qapıları "Molla Nəsrəddin" vasitəsilə ədəbi dilin üzünə açılırdı. Bu dövrde yaranan səhnə sənəti də yeni milli-mədəni şəraitdə ədəbi dilə bədii nitq vasitəsilə öz töhfəsini vermişdir.

Ana dilinin taleyinə heç bir ziyalının laqeyd qalmadığı bu dövrda Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə kimi görkəmli söz ustaları Azərbaycan dilinin saflığı və onun yad ünsürlərdən qorunması uğrunda fədakarcasına mübarizə aparırdılar.

Azərbaycan ədəbi dilinin tarixində bundan sonraki yeni mərhələ sovet dövrü ilə başlayır. Ərəb əlifbasını daha uyğun bir əlifba ilə əvəz etmək məqsədilə 1921-ci ildə Əlifba Komitəsi yaradıldı və həmin komitəye Azərbaycan dili üçün latin qrafikali əlifba tərtib etmək tapşırıldı. Bir qədər sonra isə yeni əlifbaya keçildi. 1926-ci ildə Bakıda birinci beynəlxalq türkoloji qurultay çağırıldı. Bu, türk dünyası üçün böyük tarixi əhə-

miyyəti olan bir hadisə idi. Qurultayın Bakıda keçirilməsini 20-30-cu illər Azərbaycanının dilçilik sahəsindəki elmi potensialına verilən qiymət kimi səciyyələndirmək olar.

Təəssüfə qeyd etmək lazımdır ki, sonralar qurultayın qərarlarının yerinə yetirilməsi yolunda süni maneələr yaradıldı, türkdilli xalqların mədəni integrasiyasına yönəldilmiş bu nəcib siyasi məqsədlərə qurban verildi. Azərbaycanın dilçi alimlərinin böyük əksəriyyəti isə totalitar rejimin repressiyalarına məruz qaldı. 1939-cu ildə latin qrafikali əlifbadan kiril qrafikası əsasında yaradılmış yeni Azərbaycan yazısına qatı və məcburi keçmək haqqında qərar verildi. Beləliklə, 1924-cü ildən 1939-cu ilə qədər keçən on beş il ərzində xalqın yazı mədəniyyətinə bir-birinin ardınca iki ağır zərbə dəydi. Buna baxmayaraq, Azərbaycan dili çətinliklə də olsa, bütün bu illər ərzində yenə öz saflığını qoruya bilmüş, elmi və bədii ədəbiyyatda, publisistikada böyük imkanlara malik olduğunu nümayiş etdirmişdir.

1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstytutunun yaranması dilçiliyimizin bir elm kimi inkişafına da təkan verdi. Dilçilik elmimiz XX əsrə sürətli inkişaf dövrü yaşamışdır. Həmin dövrə ədəbi dilimizi tədqiq edən Bəkir Çobanzadə, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Əliheydər Orucov, Səlim Cəfərov, Əlövsət Abdullayev, Fərhad Zeynalov və başqa dilçi alimlərimizin böyük orduyu yaranmışdır. Dərin qürur və fərəh hissi ilə demək olar ki, Azərbaycan dilçiliyinin gərgin əməyi sayəsində dilçiliyin bütün sahələrində səmərəli işlər görülmüş, dil tarixi, dialektologiya, müasir dil, lüğətçilik sahələrində dəyərli tədqiqatlar aparılmışdır. Keçmiş sovet məkanında, eləcə də beynəlxalq miqyasda Azərbaycan türkoloji araşdırımaların önemli mərkəzlərindən biri olmuşdur. Beləliklə, XX əsr bütünlükdə Azərbaycan dilinin yazı mədəniyyətinin əsl inkişaf yoluna qədəm qoyduğu bir dövrdür. Məhz bu dövrdə dilimizin funk-

sional imkanları genişlənmiş, üslubları zənginləşmiş, dilin daxili inkişaf meyilləri əsasında yazı qaydaları cilalanmışdır.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Hər hansı bir dilin dövlət statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formallaşması ilə bilavasita bağlıdır. Azərbaycan xalqının tarixində Azərbaycan dili XVI əsrə Səfəvilər hakimiyyəti dövründə dövlət dili səviyyəsinə qalxsa da, milli dövlətçiliyin itirilməsi nəticəsində həmin ənənə uzun müddət qırılmışdır. Yalnız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan dilinin geniş tətbiq olunması yolunda böyük imkanlar açıldı. Bu sahədə bəzi addımlar atılsa da, gənc respublikanın ömrünün qısa olması Azərbaycan dilinin cəmiyyətdə dövlət dili kimi mövqelərinin tam bərqərar edilməsinə imkan vermedi.

Azərbaycanda sovet hakimiyyəti yaradıldıqdan sonra qəbul edilmiş ilk Konstitusiyada, ümumiyyətlə, dövlət dili haqqında heç bir maddə olmamışdır. SSRİ-nin tərkibinə daxil olduqdan sonrakı dövrə, daha doğrusu, Azərbaycanın 1937-ci ildə qəbul edilmiş Konstitusiyasında belə bir maddə yox idi. Yalnız 1956-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edildi. Lakin respublikanın o dövrədəki rəhbərliyinin mövcud siyasi vəziyyəti lazıminca qiymətləndirə bilməyərək, hadisələri sürətləndirmək cəhdleri bu nəcib işi uğursuzluğa düşər etdi.

Nəhayət, mərkəzin bütün maneələrinə baxmayaraq, respublikanın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddənin daxil edilməsi müəssər oldu. Bu, həmin dövr üçün çox cəsarətli və qətiyyətli bir addım idi.

Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açıldı. Təəssüflər olsun ki, respublikanın o zamankı rəhbərliyinin səriştəsizliyi nəticəsində, xalqın iradəsinə zidd olaraq, dövlət dilinin adı qeyri-qanuni şəkildə dəyişdirildi və məsələyə dolaşıqlıq, anlaşılmazlıq gətirildi. Dövlət dili haqqında məsələ 1992-ci ilin dekabrında Azərbaycanın Milli Məclisində müzakirə edildi və dövlət dilinin adının dəyişdirilməsini nəzərdə tutan anti-konstitusion qanun qəbul edildi. Təəssüf ki, belə taleyülü məsələnin həlli üçün o zaman Milli Məclisidə cəmi 26 nəfərin lehine səs vermesi kifayət edirdi. Halbuki dövlət dili haqqında müddəə Konstitusiyada nəzərdə tutulduğuna görə, ona hər hansı dəyişiklik edilməsi ümumxalq müzakirəsi, ali qanunvericilik orqanı üzvlərinin ən azı üçdə iki səs çoxluğu ilə edilə bilərdi. Lakin o zaman adı qanunvericilik qaydalarına məhəl qoyulmamış, xalqın iradəsi nəzərə alınmadan volyūntarist və məsuliyyətsiz bir qərar qəbul edilmişdir. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsinə baxılarkən dövlət dili, daha doğrusu, dövlətin dilinin adı haqqında müddəə geniş müzakirə obyekti oldu. Həmin məsələ yeni Konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yiğincaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə olundu. Nəhayət, xalq 1995-ci il noyabrın 12-də referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək, Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar olduğunu bildirdi. Ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi.

İndi Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli

yazı normaları vardır. Hazırda ölkəmizdə cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, Azərbaycan dili orada rahat işlədilə bilməsin.

Bununla yanaşı, Azərbaycan Respublikasının onillik inkişaf yolunun təcrübəsi göstərir ki, digər sahələrdə olduğu kimi, ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində də hələ görüləsi işlər çoxdur. Ölkəmizin orta və ali məktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına, milli-mədəni inkişaf tariximizin tələblərinə cavab verən tədrisi işinin təkmil-ləşdirilməsinə ehtiyac vardır. Bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, karguzarlıq və sair sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımlıca əməl edilmir. Azərbaycan dilinin reklam işində istifadə edilməsində ciddi qüsurlar müşahidə olunur. Kəskin təqnidlərə baxmayaraq, reklam vasitələrinin hazırlanmasında bir çox hallarda xarici dil-lərə əsassız olaraq üstünlük verilir. Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir. Ölkə ərazisində yayımlanan televiziya kanallarının əksəriyyəti xarici dillərdə fəaliyyət göstərir. Kino və televiziya ekranlarında Azərbaycan dilinə dublyaj edilmiş xarici filmlərə nadir hallarda rast gəlmək olar, dublyaj edilmiş ekran əsərlərinin tərcümə səviyyəsi isə olduqca aşağıdır. Azərbaycan Respublikasının xarici siyaset sahələrində, xüsusilə, ölkəmizdə fəaliyyət göstərən səfirlilik, xarici nümayəndəlik və şirkətlərdə Azərbaycan dilinin işlənməsi yarıtmaz vəziyyətdədir. Xaricdə yaşayış soydaşlarımızın Azərbaycan dili dərslikləri, tədris vəsaiti, ana dilində elmi və bədii ədəbiyyat, mətbuat və sairə ilə təmin olunması qənaətbəxş deyildir.

Çox qəribə görünənə də, Azərbaycan dilciliyinin sovet dövründə əldə edilmiş sürətli inkişaf tempi son illərdə aşağı düşmüşdür və bu sahədə bir durğunluq müşahidə olunur.

Azərbaycanda nitq mədəniyyəti məsələlərinin tədqiqinə və nizamlanmasına kəskin ehtiyac duyulur. Azərbaycan dilinin tətbiq dairəsi bəzən süni olaraq məhdudlaşdırılır. Rəsmi və elmi üslubun vəziyyəti heç də ürəkaçan deyildir. Azərbaycan dilinin orfoqrafik, izahlı, terminoloji və sair lügətlərinin yenidən latin qrafikası ilə hazırlanıb çap olunması, ikitilli tərcümə lügətlərinin tərtibi və nəşri məsələləri yubadılır. Latin qrafikasının bərpası olunması barədə qanun qəbul edilməsindən on ilə yaxın bir müddət keçməsinə baxmayaraq, onun həyata keçirilməsi olduqca ləng gedir. Bütün bu və digər məsələlərin əlaqələndirilməsi və tənzimlənməsinin, onların həlli prosesinə nəzarətin vahid mərkəzləşdirilmiş bir qurum tərəfindən həyata keçirilməsinə ehtiyac vardır.

Azərbaycanın dövlət müstəqilliyinin başlıca rəmzlərin-dən sayılan Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və bu işə nəzarətin gücləndirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Dil Komissiyası yaradılsın, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, komissiya haqqında əsasnaməni bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanun layihəsini bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının nazirlik, idarə, təşkilat və müəssisə rəhbərləri öz tabeliklərində olan qurumlarda dövlət dilinin və latin qrafikasının tətbiqi işinin yaxşılaşdırılması ilə bağlı uzunmüddətli kompleks planlar hazırlayıb həyata keçir-

sinlər və 2001-ci il avqustun 1-ə qədər ilkin nəticələr haqqında Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi orta və ali məktəblərdə Azərbaycan dilinin tədrisi və Azərbaycan dilində təhsilin keyfiyyəti ilə bağlı əsaslı dönüş yaratmaq istiqamətində qəti tədbirlər həyata keçirsin və müvafiq təkliflər programını bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi Yazyıcılar Birliyi ilə birlikdə latin qrafikası ilə yenidən çap olunması təklif olunan elmi və bədii əsərlərin, lügət və dərsliklərin çap programını bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

6. Azərbaycan Milli Elmlər Akademiyası bir ay ərzində Azərbaycan dilciliyinin müxtəlif sahələri üzrə elmi araşdırma-ların cari və perspektiv planlarına yenidən baxıb təsdiq etsin və onların yerinə yetirilməsinin gedişi barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin.

7. Respublikanın şəhər və rayon icra hakimiyyəti başçılarına tapşırılsın ki:

- Yerlərdə istifadə olunan lövhə, reklam tabloları, şüərlər, plakatlar və digər əyani vasitələrin Azərbaycan ədəbi dilinin qaydalarına uyğunlaşdırılması baxımından tədbirlər görsünlər və bu tapşırığın yerinə yetirilməsi haqqında 2001-ci il avqustun 1-ə qədər Azərbaycan Respublikasının Prezidentinə arayış versinlər;

- Yerlərdə Azərbaycan dilinin və latin qrafikasının tətbiqi işinə nəzarəti gücləndirsinlər və bu işin gedişi barədə 2001-ci il avqustun 1-ə qədər Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

8. Azərbaycan Respublikasının Mədəniyyət nazirliyinə, Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə tapşırılsın ki, əcnəbi ölkələrdə istehsal edilmiş və Azərbaycanda nümayiş etdirilmək üçün alınmış kino və televiziya məlumatının Azərbaycan dilinə dublyajı işinin lazımı səviyyədə qurulması və ölkə ərazisində xarici kino və telefilmlərin Azərbaycan dilində nümayiş etdirilməsi məsələləri barədə təkliflərini bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

9. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

- Ölkədə Azərbaycan dilində çap olunan qəzet, jurnal, bülleten, kitab və digər çap məhsullarının istehsalının 2001-ci il avqustun 1-ə qədər bütövlükdə latin qrafikasına keçməsini təmin etsin;

- Azərbaycan Respublikasında Dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərmək, onun hüquqlarının məhdudlaşdırılmasına cəhd etmək kimi hallara, latin qrafikasının tətbiq olunmasına maneələr törədilməsinə görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

- Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında karguzarlığın latin qrafikası ilə aparılması 2001-ci il avqustun 1-ə qədər təmin etsin;

- Bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyun 2001-ci il

**AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT DİL KOMİSSİYASININ TƏRKİBİNİN
TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI**

Azərbaycan Respublikası Prezidentinin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli 506 nömrəli fərmanının yerinə yetirilməsi məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Dövlət dil komissiyası aşağıdakı tərkibdə təsdiq edilsin:

Komissiyanın sədri:

Heydər Əliyev - Azərbaycan Respublikası Prezidenti

Komissiya sədrinin müavinləri:

Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri

Mahmud Kərimov - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Anar Rzayev - Azərbaycan Yaziçilər Birliyinin sədri, Milli Məclisin deputati

Komissiyanın üzvləri:

Vasif Talibov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Milli Məclisin deputati

Elçin Əfəndiyev - Azərbaycan Respublikası baş nazirinin müavini

Hacıbala Abutalibov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Misir Mərdanov - Azərbaycan Respublikasının Təhsil naziri

Polad Bülbüloğlu - Azərbaycan Respublikasının Mədəniyyət naziri

Nizami Xudiyev - Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri, Milli Məclisin deputati

Yusif Hümətov - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdürü

Əli Həsənov - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdürü

Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının humanitar siyaset şöbəsinin müdürü

Nizami Cəfərov - Azərbaycanda Atatürk mərkəzinin müdürü, Milli Məclisin deputati, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü

Bəkir Nəbiyev - Azərbaycan Milli Elmlər Akademiyasının ədəbiyyat, dil və incəsənat bölməsinin akademik-katibi

Bəxtiyar Vahabzadə - xalq şairi, Milli Məclisin deputati, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

Mirvarid Dilbazi - xalq şairi

Nəbi Xəzri - xalq şairi

Qabil İmamverdiyev - xalq şairi

Cabir Novruz - xalq şairi

Fikrət Qoca - xalq şairi

Əkrəm Əylislı - xalq yazıçısı

Vaqif Səmədoğlu - xalq şairi, Milli Məclisin deputati

Sabir Rüstəmxanlı - şair-publisist, Milli Məclisin deputati

İsmayıllı Vəliyev - "Azərbaycan ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru

Kamal Abdullayev - Bakı Slavyan Universitetinin rektoru

Mübariz Yusifov - Gəncə Dövlət Universitetinin rektoru

Ağamusa Axundov - Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü

Vasim Məmmədəliyev – Bakı Dövlət Universitetinin İlahiyat fakültəsinin dekanı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü

Məsud Mahmudov – Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu direktorunun müavini

Vilayet Əliyev – Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru

Tofiq Hacıyev – Bakı Dövlət Universitetinin kafedra müdürü, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü

Yusif Seyidov – Bakı Dövlət Universitetinin kafedra müdürü

Adil Babayev – Azərbaycan Dillər Universitetinin kafedra müdürü

Samət Əlizadə – Bakı Dövlət Universitetinin professoru

Əzizə Cəfərzadə – Bakı Dövlət Universitetinin professoru

Elbrus Əzizov – Bakı Dövlət Universitetinin professoru

Rəhilə Məhərrəmova – Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi

Aydın Ələkbərov – Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi

Müseyib Məmmədov – Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdürü

İsmayıllı Məmmədov – Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdürü

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti,
Bakı şəhəri, 4 iyul 2001-ci il

**AZƏRBAYCAN ƏLİFBASI VƏ AZƏRBAYCAN DİLİ
GÜNÜNÜN TƏSİS EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI**

Qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox dəyərli töhfələr vermişdir. Onların ilk nümunələri bəşər tarixinin böyük kəşfi olan yazı vasitəsilə Qobustan və Gəmiqaya təsvirləri, həmçinin, epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq günümüzədək yaşamışdır. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsrlərli yaradarkən Azərbaycan xalqı müxtəlif əlifbalardan istifadə etmişdir.

İslamın qəbuluna qədər olan dövrün yazıları ilə yaradılan bu qiymətli xəzinənin böyük bir qismi məhv edilmiş, zaman keçdiyikcə həmin abidələrin qələmə alındığı yazı şəkilləri unudulmuş və ya ərəb qrafikasına keçirilmişdir. İslamın yayıldığı dövrlərdən isə xalqımız ərəb əlifbasından istifadə yolu ilə min ildən artıq bir zaman ərzində tariximizin ən yeni mərhəlesi-nədək zəngin mədəni irs yaratmışdır. Ərəb əlifbası yüz illər boyu geniş məkanda müsəlman Şərqi xalqlarının ümumi yazı sistemi kimi formalılmışdır. Büyük Azərbaycan ədibləri, mütəfəkkirləri islam mədəniyyətinin təşəkkül tapıb inkişaf etməsində mühüm rol oynayaraq bəşər sivilizasiyasını zənginləşdirmişlər. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqəsinə xidmət edən ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmaması XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundov başda olmaqla dövrün mütərəqqi maarifçi ziyanlarını əlifba islahatı problemi üzərində düşünməyə vadar etmişdir. Bu, Azərbaycan xalqının həmin dövrdə yaşadığı tarixi şəraitdən doğan zərurət idi. Öz

qaynağını Avropadan alan yeni dövrün maarifçilik hərəkatı Azərbaycan mədəniyyətinin inkişaf istiqamətini müəyyənləşdirmiş və bu da yeni mədəniyyət tipinə uyğun müasir əlifbaya olan ehtiyacı aktuallaşdırılmışdır. XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi və mədəni proseslərin gedışatı mövcud əlifbanı daha münasibi ilə əvəz etmək ideyasını meydana atmışdır.

1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında yeni əlifba komitəsinin yaradılması, həmin komitəyə Azərbaycan dili üçün latin qrafikali əlifba təribinin tapşırılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk addım idi. 1923-cü ildən etibarən latin əsaslı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-ci ildə keçirilmiş birinci Ümumittifaq türkoloji qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latin qrafikali əlifba tətbiq edildi. Qısa bir müddət ərzində latin qrafikasının işlədilməsi Azərbaycanda geniş kütlələr arasında savadsızlığıñ ləğvi üçün olduqca əlverişli zəmin yaratdı. Bütün bu nailiyyətlərə baxmayaraq həmin əlifba 1940-ci il yanvarın 1-dən kiril yazılışı əsasında tərtib edilmiş yeni qrafikali əlifba ilə əvəz olundu. Yarım əsrən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Lakin kiril qrafikasının dilimizin səs quruluşuna uyğun gəlməməsi Azərbaycan ziyalılarını bu əlifbanın təkmilləşdirilməsi yolunda mütəmadi iş aparmağa sövq etdi. Təcrübə göstərdi ki, kiril qrafikasının dilimizin səs quruluşuna uyğunlaşdırılması yolunda nə qədər cəhd göstərilsə də optimal variantın əldə edilməsi mümkün deyildir, bu da onun nə vaxtsa dəyişdiriləcəyi ehtimalını gücləndirdi.

Müstəqilliyyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latin qrafikali Azə-

baycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanun qəbul olunması yolu ilə nəticələndi.

On ilə yaxın bir müddətdə latin qrafikali Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq qərara alıram:

1. Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilsin.
2. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti,
Bakı şəhəri, 9 avqust 2001-ci il

AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT DİLİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən birləşdirir, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

Bu qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

I Fəsil Ümumi müddəalar

Maddə 1. Dövlət dilinin hüquqi statusu

1.1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur.

1.2. Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədirilir.

1.3. Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir.

1.4. Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən, karguzarlıq işləri dövlət dilində aparılır.

1.5. Dövlət dilinin tətbiqinin normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

1.6. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla (və ya onların nümayəndəlikləri ilə) və xarici dövlətlərin diplomatik nümayəndəlikləri ilə yazışmalar Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq xarici dildə Azərbaycan dilinə tərcümə olunmaq şərtiylə aparıla bilər.

Maddə 2. Azərbaycan Respublikasında dövlət dili haqqında qanunvericilik

Azərbaycan Respublikasında dövlət dili haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu q-

nundan, digər normativ aktlardan və Azərbaycan Respublikasının tərəfdarlığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri

3.0. Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:

3.0.1. Azərbaycan Respublikası Konstitusiyasının və bu Qanunun tələblərinə uyğun olaraq dövlət dili ilə bağlı hüquq qaydalarının müəyyənləşdirilməsi;

3.0.2. dövlət dilinin tətbiqi işinə, bu dilin işlənməsi və qorunması ilə bağlı qanunvericiliyin müddəalarına riayət olunmasının təmin edilməsi;

3.0.3. dövlət dilinin inkişaf programının hazırlanması və dövlət bütçəsinin vəsaiti hesabına maliyyələşdirilməsinin təmin edilməsi;

3.0.4. dövlət dilinin saflığının qorunması, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi;

3.0.5. dövlət dilinin işlənməsi üçün zəruri olan maddi bazanın yaradılması;

3.0.6. xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına, bu dildən sərbəst istifadə etmələrinə köməklik göstərilməsi.

II Fəsil Dövlət dilinin işlənməsi, qorunması və inkişafı

Maddə 4. Dövlət dilinin rəsmi mərasimlərdə işlənməsi

4.1. Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, dövlət qurumlarının keçir-

diyi bütün rəsmi mərasim və tədbirlər Azərbaycan Respublikasının dövlət dilində aparılır.

4.2. Bu Qanunun 4.1-ci maddəsinin tələbləri Azərbaycan Respublikasının təşkil etdiyi beynəlxalq səviyyəli rəsmi mərasimlər və tədbirlərə, habelə müvafiq icra hakimiyyəti orqanları tərəfindən digər ölkələrdə keçirilən hər hansı rəsmi mərasim və tədbirə şamil olunmur.

Maddə 5. Dövlət dilinin təhsil sahəsində işlənməsi

5.1. Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır.

5.2. Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə müəssisələrdə dövlət dilinin tədrisi məcburidir.

5.3. Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir.

Maddə 6. Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi

6.1. Azərbaycan Respublikasının ərazisində təsis edilən və fəaliyyət göstərən mülkiyyət formasından asılı olmayaraq bütün televiziya və radio yayımları dövlət dilində aparılır.

6.2. Azərbaycan Respublikasının ərazisində təsis edilən və fəaliyyət göstərən mülkiyyət formasından asılı olmayaraq dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməlidirlər və onların səlis danışq qabiliyyəti olmalıdır. Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normallarına uyğun olmalıdır.

Maddə 7. Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi

7.1. Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazışdan sonra gəlməlidir.

7.2. Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir.

7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır.

7.4. Azərbaycan Respublikasına idxlənən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müsəyiət olunmalıdır.

Maddə 8. Dövlət dilinin xüsusi adlarla işlənməsi

Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir.

Maddə 9. İnzibati ərazi bölgüsü ilə əlaqədar dövlət dilindən istifadə

“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan

Respublikasının inzibati ərazi bölgüsünü təşkil edən inzibati ərazi vahidlərinin – şəhər, rayon, inzibati ərazi dairəsi, qəsəbə və kəndlərin adları dövlət dilində yazılımalıdır, onların dövlət dilinin normallarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyənləşdirilir. Bu maddədə göstərilən inzibati ərazi vahidlərinin adları dövlət dili ilə yanaşı, xarici dillərdə də yazılı bilər. Belə olan halda inzibati ərazi vahidinin adı əvvəlcə dövlət dilində və ondan sonra xarici dildə verilməlidir.

Maddə 10. Coğrafi obyektlərin adlarında dövlət dilinin işlədilməsi

10.1. Azərbaycan Respublikasında coğrafi obyektlərin adlarının dövlət dilinin normallarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyənləşdirilir.

10.2. Azərbaycan coğrafi adlarının xarici dillərdə verilməsi Azərbaycan dilində səslənməsinə, coğrafi adların beynəlxalq yazılış qaydalarına uyğun olaraq müəyyən edilir.

Maddə 11. Dövlət dilinin hüquq-mühafizə orqanlarında, Silahlı Qüvvələrdə, notariat fəaliyyətində, məhkəmə icraatunda və inzibati xətalar üzrə icraatda işlənməsi

11.1. Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında Azərbaycan Respublikasının dövlət dili işlənir. Dövlət dilini bilməyən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada tərcüməciddən istifadə edə bilərlər.

11.2. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, sərhəd qoşunlarında və daxili qoşunlarda qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, dövlət dili işlənir.

11.3. Azərbaycan Respublikasının notariat fəaliyyəti üzrə karguzarlıq dövlət dilində aparılır. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini

bilmirsə və ya notariat hərəkətinin hər hansı başqa dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmi-ləşdirilən sənədlərin metnlərini arzu edilən dildə tərtib edə bilər və ya mətn tərcüməçi tərəfindən ona tərcüma edilə bilər.

11.4. Azərbaycan Respublikası məhkəmələrində cinayət mühakimə icraati dövlət dilində aparılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada məhkəmələrdə cinayət mühakimə icraati digər dillərdə aparıla bilər.

11.5. Azərbaycan Respublikası məhkəmələrində mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraati dövlət dilində aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada bütün növ məhkəmə icraatları digər dillərdə aparıla bilər.

11.6. Azərbaycan Respublikasında inzibati xətalar üzrə icraat dövlət dilində aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati xətalar üzrə icraat digər dillərdə aparıla bilər.

Maddə 12. Dövlət dilinin beynəlxalq yazışmalarда işlənməsi

12.1. Azərbaycan Respublikasının beynəlxalq yazışmaları dövlət dilində aparılır. Belə yazılmalar zəruri hallarda dövlət dili ilə yanaşı, müvafiq xarici dillərdən birində də aparıla bilər.

12.2. Azərbaycan Respublikasının ikitərəfli beynəlxalq müqavilələri dövlət dilində, çoxtərəfli beynəlxalq müqavilələr isə müqavilə bağlayan tərəflərin razılığı ilə müəyyən edilən dildə (dillərdə) tərtib olunmalıdır.

12.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr (sazişlər və s.) və qoşulduğu beynəlxalq konvensiyalar (protokollar və s.) dövlət dilində nəşr edilməlidir.

Maddə 13. Dövlət dilinin normaları

13.1. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Hüquqi, fiziki və vəzifəli şəxslər həmin normalara əməl etməlidirlər.

13.2. Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsbit edən lügətin (orfoqrafiya lügətinin) nəşr olunmasını təmin edir.

Maddə 14. Dövlət dilinin əlifbası

Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latin qrafikali Azərbaycan əlifbasıdır.

Maddə 15. Dövlət dilinin nəşriyyat işində işlənməsi

15.1. Dövlət dilinin nəşriyyat işində işlənməsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həyata keçirilir.

15.2. Azərbaycan Respublikasında dövlət dilində nəşr olunan çap məhsulları latin qrafikali Azərbaycan əlifbasında buraxılmalıdır.

15.3. Azərbaycan yazı mədəniyyətinin tarixində mühüm rol oynamış ərəb və kiril əlifbalarından xüsusi hallarda (lügətlərdə, elmi nəşrlərdə ədəbiyyat göstəricisi və s.) istifadə edilə bilər.

Maddə 16. Dövlət dilinin vətəndaşların şəxsiyyətini təsdiq edən rəsmi və vahid nümunəli sənədlərdə işlədilməsi

16.1. Azərbaycan Respublikası vətəndaşlarının doğum və nikah haqqında şəhadətnaməleri, şəxsiyyət vəsiqəsi, əmək kitabçası, hərbi bilet və yalnız ölkə daxilində etibarlı sayılan digər rəsmi və vahid nümunəli sənədlər dövlət dilində tərtib edilir.

16.2. Azərbaycan Respublikası vətəndaşlarının pasport və təhsil haqqında sənədləri, zəruri hallarda digər sənədləri dövlət dili ilə yanaşı, xarici dillərdə də tərtib edilir.

Maddə 17. Dövlət dilinin dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adında işlədilməsi

Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və karguzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib edilir.

Maddə 18. Dövlət dilinin qorunması və inkişafı

18.1. Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır.

18.2. Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər.

III Fəsil **Yekun müddəələri**

Maddə 19. Qanunun pozulmasına görə məsuliyyət

Bu qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 20. Qanunun qüvvəyə minməsi

20.1. Bu qanun dərc olunduğu gündən qüvvəyə minir.

20.2. Bu qanun qüvvəyə mindiyi gündən "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının 22 dekabr 1992-ci il tarixli 413 nömrəli qanunu qüvvədən düşmüş hesab edilir.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti,
Bakı şəhəri, 30 sentyabr 2002-ci il

"AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT DİLİ HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

- qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

- həmin qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

- həmin qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

- həmin qanunun 9-cu və 10.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq qurumun səlahiyyətlərini həyata keçirən orqanın dair təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

- "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

2. Müəyyən edilsin ki, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun 1.5-ci, 13.1-ci və 13.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dil Komissiyası həyata keçirir.

3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 02 yanvar 2003-cü il

MÖVZU ÜZRƏ ÇAP OLUNMUŞ ƏSƏRLƏRİN BİBLİOQRAFIYASI

KİTABLAR

1989

1. Xudiyev N. Azərbaycan ədəbi dilinin sovet dövrü. – B.: Maarif. – 1989. – 402 s.

1991

2. Xudiyev N. Azərbaycan ədəbi dilinin təşəkkülü: Dərs vəsaiti. – B.: N.Tusi adına ADPU-nun nəşri, 1991. – 151 s.

1995

3. Cəfərov N. Azərbaycan türkçəsinin milliləşməsi tarixi. – B., 1995. – S.27-30.

1997

4. Əliyev H. Müstəqilliyimiz əbədidir. C.1. – B., 1997. – S.9.

5. Əliyev Heydər. Müstəqillik yolu: Seçilmiş fikirlər / Bur. məs. R.Mehdiyev, tərt. ed. Ş.Əsgərov, S.Xəlilov, red.: Ə.Həsənov. – B.: Azərbaycan Universiteti nəşriyyatı, 1997. – 136 s.

6. Xudiyev N. Heydər Əliyev və Azərbaycan dili. – B., 1997. – 281 s.

7. Yusifov M. Dahi şəxsiyyətin nitq fenomeni. – B., 1997. – 144 s.

1998

8. Heydər Əliyev dil haqqında və Heydər Əliyevin dili / Elmi red. B.Nəbiyev. – B.: Elm, 1998. – 196 s.

9. Heydər Əliyev və Azərbaycan ədəbiyyatı / Red.: B.Nəbiyev. – B.: Elm, 1998. – 178 s.

1999

10. Əliyev H. Ədəbiyyatın yüksək borcu və amalı (Nitqlər, məruzələr, çıxışlar). – B.: "Ozan", 1999. – 496 s.

2002

11. Azərbaycanlıq-birliyimizin əsasıdır: 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş Dünya azərbaycanlılarının I Qurultayında və "Gülüstan" sarayındakı rəsmi qəbulda Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin nitqi. – B.: Azərbaycan nəşriyyatı, 2002. – 34 s.

12. Balayev X. Azərbaycan dilinin dövlət dili kimi təşəkkülü tarixindən (XVI-XX əsrlər) / Elmi red.: Y.Mahmudov. – B.: "Elm və Həyat", 2002. – 199 s.

13. Dünya azərbaycanlılarının I Qurultayı: Bakı şəhəri, 9-10 noyabr.-2001-ci il / bur.məs.: R.Ə.Mehdiyev; tərt. ed.: Ə.M.Həsənov. – B.: Azərbaycan nəşriyyatı. – 2002. – 351 s.

14. Əliyev V. Heydər Əliyevin dil siyasəti / Elmi red.: N.Cəfərov. – B.: Nurlan, 2003. – 100 s.

15. Heydər Əliyev: Bibliografik məlumat kitabı / Tərt. edənlər: A.A.Xələfov, S.A. Sadıqova; Red. və ön sözün müəllifi A.M.Məhərrəmov. – B.: Bakı Universiteti nəşriyyatı, 2003. – 434 s.

16. Гейдар Алиев: Библиографический справочник / Составители: А.А. Халафов, С.А.Садыгова / Ред. и автор вступ. слова: А.М. Магеррамов. – Б.: Издательство Бакинского Университета, 2003. – 451 с.

17. Haydar Aliyev: Bibliographic reference book / Completed by A.A. Khalaphov, S.A.Sadigova / Editor and preface by A.M.Maharramov. – B.: Baku University Press. – 2003. – 455 p.

18. Məhərrəmqizi A. Dil quruculuğunun yeni mərhəlesi: Söz yaradıcılığı / Elmi red.: A.Axundov (təkmilləşdirilmiş II nəşri).– B.: Azərbaycan.– 2004.–102 s.

19. Cəfərov N. Azərbaycanşünaslığın əsasları / Elmi red.: H.İmanov; rəyçilər: T.Bünyadov, T.Hacıyev. – B.: Pedaqogika. – 2005. – 256 s.

20. Dünya azərbaycanlılarının II Qurultayı: Bakı şəhəri, 16 mart 2006-cı il / Xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi / tərt. ed.: N.Qurbanov, R.Hüseynov, E.Miraləm; bur. məs.: N.İbrahimov. – B.: Çaşioğlu, 2006. – 192 s.

21. Cəfərov N. Heydər Əliyev / Elmi red.: Osman Musayev; red.: S.Nəzərli. – B.: Az AtaM, 2007. – 53 s.

22. Əhmədova S. Heydər Əliyevin dil siyasəti / Elmi red.: N.Cəfərov. – Azərbaycanda Atatürk Mərkəzi. – B.: MBM, 2008. – 95 s.

23. Əliyev H. Deyilən söz yadigarıdır / Red. N.Cəfərov, tərtibçilər: E.Zal Qaraxanlı, S.Babullaoğlu. – B.: Azərbaycanda Atatürk Mərkəzi, 2008. – 32 s.

24. Görkəmlı adamların həyatı / Əsası 1890-cı ildə F.Pavlenkov tərəfindən qoymulmuş və 1933-cü ildən M.Qorki tərəfindən davam etdirilmişdir: 1205 (1005). V.İ.Andriyanov, H.F.Mirələmov. Heydər Əliyev. – B.: Nurlan. – 2008. – 623 s. (Rus dilində ikinci nəşrindən tərcümə).

25. Əhmədova S. Heydər Əliyevin dil siyasəti: Rəsmi sənədlər / Tərt. ed.: S.Əhmədova; Elmi red. N.Cəfərov. – B.: Şirvannəşr, 2009. – 135 s.

26. Əliyev H. Müstəqilliyimiz əbədidir. Cild 26 / Bur. məs. akad. R.Mehdiyev. – B.: Azərnəşr, 2009. – 510 s.

27. Seyidov Y. Əsərləri. 15 cildə: C.5. Heydər Əliyev və demokratianın şərəfli yolu / Red.: N.Cəfərov. – B.: Bakı Universiteti nəşriyyatı, 2009. – 536 s.

2010

28. Əhmədova S. Heydər Əliyevin dil siyasəti: Monografiya. – B.: İncə, 2010. – 212 s.

2011

29. Əfəndiyev T. Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz. – B.: Zərdabi Ltd. – 2011. – 260 s.

DÖVRİ MƏTBUATDA DƏRC OLUNMUŞ ƏSƏRLƏR

1952

30. Cəfər M. Azərbaycan ədəbi dilinin bəzi məsələləri haqqında // Təbliğatçı. – 1952. – №2. – fevral. – S.56.

1978

31. Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (əsas Qanunun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunları haqqında / Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nin birinci

katibi, Azərbaycan SSR Konstitusiyasının layihəsini hazırlayan komissiyanın sədri H.Ə.Əliyev yoldaşın məruzəsi // Kommunist. – 1978. – 21 aprel. – S.2, 3, 4.

1982

32. Abdullayev Ə. Dilçiliyin inkişaf yolları // Ədəbiyat və incəsənət. – 1982. – 24 dekabr.

1992

33. Piriyev V. "Azərbaycan" istilahı nə vaxtdan bəllidir // Ədəbiyyat qəzeti. – 1992. – 17 iyul.

1995

34. Piriyev V. Bir daha "Azərbaycan dili" istilahı bərədə // Azadlıq qəzeti. – 1995. -13 may. – S.8.

35. Dövlət dili milli mənəvi sərvətimizdir / Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın noyabrın 2-də keçirilmiş iclasından // Azərbaycan. – 1995. – 10 noyabr. – S.3,4.

1996

36. Dahi Füzulinin yubileyi ədəbiyyatımızın, mədəniyyətимizin bayramıdır / Azərbaycan Prezidenti Heydər Əliyevin sədrliyi ilə Məhəmməd Füzulinin yubileyi üzrə Dövlət Komissiyasının növbəti iclası // Azərbaycan. – 1996. – 25 iyul. – S.1.

37. Mehdiyev R. Elimizin və dilimizin xilaskarı (Heydər Əliyevin dövlət dilini inkişaf etdirmək üçün dövlətçilik

təfəkküründən bəhs olunur) // Azərbaycan. – 1996. – 19 sentyabr.

1997

38. Mədəniyyətə, ədəbiyyata qayğı həmişə lazımdır: Azərbaycan Prezidenti Heydər Əliyev ədəbiyyatımızın yaşılı nəslinin nümayəndələri ilə görüşmüştür // Azərbaycan. – 1997. – 30 oktyabr. – S.1.

39. Ədəbiyyatımızın nəsilləri arasında layiqli varislik olmalıdır: Azərbaycan Prezidenti Heydər Əliyevin ədəbiyyatımızın gənc nəslinin nümayəndələri ilə görüşü // Azərbaycan. – 1997. – 31 oktyabr. – S.1,2,3,4.

40. Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir: Respublika Prezidenti Heydər Əliyevin Azərbaycan Yazıçılarının X Qurultayında nitqi // Azərbaycan. – 1997. – 5 noyabr. – S.1,2,3.

41. Quliyev V. "Azərbaycan dili bizi birləşdirəcəkdir" / professor Nizami Xudiyevin "Heydər Əliyev və Azərbaycan dili" kitabı haqqında düşüncələr // Azərbaycan. – 1997. – 11 dekabr. – S.1.

42. Ana dilimizə böyük qayğı və diqqəti aks etdirən qiymətli əsər / Azərbaycan // Azərbaycan. – 1997. – 19 dekabr. – S.1.

1998

43. Seyidov Y. Dilimizin böyük havadarı / Heydər Əliyevin milli dilla əlaqədar yorulmaz fəaliyyətindən bəhs edir // Bakı Universitetinin xəbərləri. – 1998. – № 1.

44. Seyidov Y. Milli dila dövlət qayğısı // "Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalı. – 1998. – № 3.

2000

45. Seyidov Y. Heydər Əliyev rəsmi səviyyədə ilk dəfə Azərbaycan dilində çıxışı ADU-da (BDU) etdi / Müsahibəni apardı V.Rzayeva // Yeni Azərbaycan. – 2000. – 28 yanvar.

2001

46. Xəlilov B. Azərbaycan dili milli varlığımızdır // Dirçəliş – XXI əsr. – № 43,44,45,46. – B., 2001.

47. Xudiyev N. Heydər Əliyev və Azərbaycan dili // Dirçəliş – XXI əsr. – 2001. – № 40. – iyun. – S.34-39.

48. Seyidov Y. Azərbaycan dilinə dövlət qayığının yeni təzahürü // Dirçəliş – XXI əsr. – 2001. - № 40. – iyun. – S.40-45.

49. Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Heydər Əliyev; Azərbaycan Respublikasının Prezidenti; Bakı şəhəri; 18 iyun 2001-ci il) // Dirçəliş – XXI əsr. – 2001. – № 40. – iyun. – S.3-10.

50. Mehdiyev R. Azərbaycanda müstəqil dövlət quruculuğu təcrübəsi: uğurlar, problemlər və perspektivlər // Dirçəliş - XXI əsr. - 2001. - № 40. - iyun. - S.12-33.

51. Cəfərzadə Ə. Hər bir vətəndaş öz dilini qorumalıdır // Azərbaycan. - 2001. - 3 iyul.

52. Cəfərov N. Azərbaycan dövlətinin dili yaxud Azərbaycan Prezidentinin dil siyasəti // Azərbaycan. - 2001. - 18 avqust.

53. Xəlilov B. Azərbaycan dili milli varlığımızdır (I məqalə) // Dirçəliş - XXI əsr. - 2001. - № 43. - sentyabr. - S.96-101.

54. Azərbaycan dövləti bundan sonra da yaşayacaq və müstəqilliyimiz əbədi, daimi olacaqdır / Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi // Dirçəliş - XXI əsr. - 2001. - № 44. - oktyabr. - S.3-22.

55. Xəlilov B. Azərbaycan dili milli varlığımızdır (II məqalə) // Dirçəliş - XXI əsr. - 2001. - № 44. - oktyabr. - S.102-112.

56. Xudiyev N. Dahi xilaskar // Dirçəliş - XXI əsr. - 2001. - № 44. - oktyabr. - S.30-44.

57. Dünya azərbaycanlılarının I Qurultayının qətnaməsi: Bakı şəhəri, 10 noyabr 2001-ci il // Dirçəliş - XXI əsr. - 2001. - № 45. - noyabr. - S.18-21.

58. Dünya azərbaycanlılarının I Qurultayı nümayəndələrinin bütün Dünya azərbaycanlılarına müraciəti (Bakı şəhəri, 10 noyabr 2001-ci il) // Dirçəliş - XXI əsr. - 2001. - № 45. - noyabr. - S.26-30.

59. Dünya azərbaycanlılarının həmrəyliyinin möhkəməndirilməsində çox mühüm tarixi mərhələ: Dünya azərbaycanlılarının I Qurultayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi // Dirçəliş - XXI əsr. - 2001. - № 45. - noyabr. - S.5-16.

60. Kərimov M., Mustafayev R. Azərbaycanlılıq fəsəfəsinə dair // Dirçəliş - XXI əsr. - 2001. - № 45. - noyabr. - S.106-119.

61. Məmmədov M. Ana dili və nitq mədəniyyəti məsələləri // Dirçəliş - XXI əsr. - 2001. - № 45. - noyabr. - S.150-160.

62. Xəlilov B. Azərbaycan dili milli varlığımızdır (III məqalə) // Dirçəliş - XXI əsr. - 2001. - № 46. - dekabr.

63. Xəlilov S. Dil və dövlətçilik / Müstəqil Azərbaycan Respublikasının gələcəyi üçün ən əsas vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf etdirilməsində möhtərəm Heydər Əliyevin fəaliyyətindən bəhs olunur // Azərbaycan. - 2001. - 2 fevral. - S.5.

64. Axundov A. Ana dilimiz yüksəliş yollarında / 21 fevral Beynəlxalq Ana dili günüdür // Azərbaycan. - 2001. - 20 fevral. - S.5.

65. Xəlilov S. Dil və dövlətçilik // Azərbaycan. – 2001. – 21 fevral. – S.5.

66. Ana dili göz bəbəyimizdir, onu qorunmałyq / "Azərbaycan" qəzetiinin keçirdiyi "Dəyirmi stol"da dilçi alimlərdən N.Cəfərov, T.Hacıyev, Y.Seyidov, A.Qurbanov iştirak edirdilər / Qələmə aldı F.Xəlilzadə, Əntiqə Qonaq // Azərbaycan. – 2001. – 19 mart. – S.5.

67. Vəfa Z. Dildən dilə peyvənd vurulmaz // Azərbaycan. – 2001. – 8 may. – S.6.

68. Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı // Respublika. – 2001. -19 iyun.

69. Seyidov Y. Azərbaycan dilinə Dövlət qayğısının yeni təzahürü // Azərbaycan. – 2001. – 23 iyun. – S.5.

70. Vəfa Z. Dilimiz milli varlığımızın təsdiqidir // Azərbaycan. – 2001. – 24 iyun. – S.6.

71. Sadıqov B. Dilimizə qayıdış: Deputat sözü // Azərbaycan. – 2001. – 29 iyun. – S.4.

72. Cəfərzadə Ə. Hər bir vətəndaş öz dilini qorunmalıdır // Azərbaycan. – 2001. – 3 iyul.

73. Həmidov H. Dünya azərbaycanlılarının birinci Qurultayının keçirilməsi müstəqilliyimizin təntənəsidir: Millətin birliyi naminə // Azərbaycan. – 2001. – 3 iyul. – S.3.

74. Bağırov M. Dövlətçilik dəyərlərimizə hörmət və ehtiram əsas şərttdir / Dünya azərbaycanlılarının I qurultayı qarşısında // Azərbaycan. – 2001. – 8 iyul. – S.5.

75. Aydinoğlu T. Özümüz, sözümüz, izimiz: I-Dilimizin özəlliyi-gözəlliyi / Dilimiz-diriliyimiz // Xalq qəzeti. – 2001. – 12 iyul. – S.5.

76. Aydinoğlu T. Özümüz, sözümüz, izimiz: II-Ax, yazıq Ana dili! / Dilimiz-diriliyimiz // Xalq qəzeti. – 2001. – 14 iyul. – S.3.

77. Dilimizin xilaskarı (Heydər Əliyev haqqında): professor Bəxtiyar Əkbərovlə müsahibəni apardı Z.Quliyeva // Azərbaycan. – 2001. – 14 iyul. – S.4.

78. Əliyev V. Mənəvi sərvətimizə dövlət qayğısı // Azərbaycan. – 2001. – 15 iyul. – S.5.

79. Seyidov T. Ana dilimizi qorumağa borcluyuq! // Azərbaycan. – 2001. – 26 iyul. – S.5.

80. Dilimizi sevərək qrafikamızı da qorunmałyq. Sumqayıt Dövlət Sənaye Universitetinin rektoru, professoru Nadir Qəhrəmanov / Müsahibəni apardı: F.Xəlilzadə // Azərbaycan. – 2001. – 27 iyul. – S.6.

81. Seyidov Y. Həyatın, zamanın tələbi: Prezidentin fərmanı işığında // Vətən səsi qəzeti. – 2001. – 28 iyul.

82. Hacıyev N. Ana dilimizi – milli varlığımızı qorunmałyq // Azərbaycan. – 2001. – 1 avqust. – S.4.

83. Nəsibli L. Dilimizin inkişafında yeni mərhələnin başlanğıcı // Xalq qəzeti. – 2001. – 1 avqust. – S.2.

84. Ana dilimizi qorumalıyıq / Azərbaycan // Azərbaycan. – 2001. – 2 avqust. – S.4.

85. Əliyeva N. Ana dili-xalqın yaddaş xəzinəsi // Azərbaycan. – 2001. – 3 avqust. – S.1, 3.

86. Azərbaycan dilinə həsr olunmuşdur // Azərbaycan. – 2001. – 4 avqust.

87. Həbiboglu V. Heydər Əliyev və Azərbaycanda milli siyaset // Yeni Azərbaycan. – 2001. – 8 avqust. – S.7.

88. Əliyeva İ. Dil xalqın mənəvi sərvətidir // Azərbaycan. – 2001. – 8 avqust. – S.4.

89. Azərbaycan dilinə həsr olunmuşdur / AzərTac // Xalq qəzeti. – 2001. – 8 avqust.

90. Azərbaycan əlifbasi və Azərbaycan dili gününün təsis edilməsi haqqında / Azərbaycan Respublikası Prezidentinin Fərmanı: Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti; Bakı şəhəri, 9 avqust 2001-ci il // Azərbaycan. – 2001. – 10 avqust. – S.1.

91. Azərbaycan əlifbasi və Azərbaycan dili gününün təsis edilməsi haqqında / Azərbaycan Respublikası Prezidentinin Fərmanı: Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti; Bakı şəhəri, 09 avqust 2001-ci il // Yeni Azərbaycan. – 2001. – 10 avqust. – S.2.

92. İsmayılova Ş. Prezidentin fərmani mənəvi-ideoloji hadisədir. Nizami Cəfərov: Bu əlifba üzərində biz mədəniyyətimizi inkişaf etdirəcəyik // Yeni Azərbaycan. – 2001. – 11 avqust. – S.2.

93. Vəfa Z. Əlifba sahəsində yeni uğurlu addım // Azərbaycan. – 2001. – 17 avqust. – S.4.

94. Cəfərov N. Azərbaycan dövlətçiliyinin dili, yaxud Azərbaycan Prezidentinin dil siyaseti // Azərbaycan. – 2001. – 18 avqust.

95. Əsədova T. Dil dövlətdən qayğı, ziyahlardan diqqət, xalqdan məhəbbət umur. Dövlətin qayğısı və ziyahların diqqəti var, xalqın məhəbbətini isə biz müəllimlər yaratmalıyıq // Xalq qəzeti. – 2001. – 18 avqust.

96. Quliyeva Z. Əlifba dili yaşıdan, onu gələcəyə aparan əsas vasitədir // Azərbaycan. – 2001. – 19 avqust. – S.5.

97. Akkan Suver. Ərəb və kiril əlifbalarından qurtuluş // Azərbaycan. – 2001. – 21 avqust. – S.3.

98. Milli mənəvi dəyərləri qorumaq hər birimizin vətəndaşlıq borcudur. ADU-nun elmi işlər üzrə prorektoru, filologiya elmləri doktoru Zeydulla Ağayevlə müsahibəni Ə.Bədəlov apardı // Azərbaycan. – 2001. – 21 avqust. – S.3.

99. Bayramlı N. Ana dilini qorumaq milləti və dövləti qorumaq deməkdir /Azərbaycan Universitetində “Dilimiz, mənəviyyatımız, milli varlığımız” mövzusunda dəyirmi masa keçirildi // Yeni Azərbaycan. – 2001. – 25 avqust. – S.2.

100. Dil insan intellektinin göstəricisidir: Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi M.Zeynalova müsahibəni apardı: T.İsayev // Azərbaycan. – 2001. – 29 avqust. – S.4.

101. Quliyeva Z. Filoloqların öhdəsinə məsul vəzifə düşür // Azərbaycan. – 2001. – 29 avqust. – S.3.

102. Abdullayev E. Dövlət dili və konstitusiya təcrübəsi // Azərbaycan. – 2001. – 6 sentyabr. – S.5.

103. Qarabağlı S. Üzeyir Hacıbəyov və ana dili // Xalq qəzeti. – 2001. – 18 sentyabr. – S.3.

104. Vəliyev A. Dilimizin saflığını qorumaq hamimizin borcudur // Azərbaycan. – 2001. – 22 sentyabr. – S.5.

105. Latin əlifbasına keçmək tarixi qərardır / A.Penahova ilə müsahibəni apardı: Ə.Əjdəroğlu // Azərbaycan. – 2001. – 6 oktyabr. – S.4.

106. Əliyev T. Dil xalqın varlığının təsdiqididir // Azərbaycan. – 2001. – 3 noyabr. – S.5.

107. Vəfa Z. Dünya azərbaycanlılarının vahid vətəni – Azərbaycan // Azərbaycan. – 2001. – 3 noyabr. – S.3.

108. Dünya azərbaycanlılarının I Qurultayının qətnaməsi // Azərbaycan. – 2001. – 11 noyabr. – S.4.

109. Dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində çox mühüm tarixi mərhələ: Dünya

azərbaycanlılarının I Qurultayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi // Azərbaycan. – 2001. – 11 noyabr. – S.1,2.

110. Ağdaşlı S. "Heydər Əliyev və Azərbaycan dili" kitabı İranda / N.Xudiyevin eyni adlı kitabı haqqında // Azərbaycan. – 2001. – 29 noyabr. – S.4.

111. Vəfa Z. Dil ürəyin güzgüsüdür // Azərbaycan. – 2001. – 26 dekabr. – S.6.

2002

112. Seyidov Y. İctimai-siyasi həyatımızda böyük hadisə / Heydər Əliyevin ana dili siyaseti; Azərbaycan dili haqqında fərman və göstərişlərinə həsr olunmuşdur // "Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalı. – 2002. – №3.

113. Məmmədli N. 19 iyul 1991-ci il: Heydər Əliyev Sov. İKP-yə protest etdi / 1990-cı ilin yanvarında Mərkəzin və Azərbaycan KP-nin siyasi rəhbərliyi altında Azərbaycan xalqına qarşı edilmiş hərbi təcavüzündən sonra məndə Sov. İKP sıralarından çıxmaq fikri yarandı // Yeni Azərbaycan. – 2002. – 19 iyul. – S.3.

2003

114. Seyidov Y. Heydər Əliyev Azərbaycan dilini Azərbaycana qaytarı / Respublika prezidenti dövlət dilinin inkişafına və möhkəmlənməsinə vacib strateji məsələ kimi baxır // Azərbaycan. – 2003. – 5 yanvar. – S.2.

115. Mahmudov M. Ana dilinin inkişafına büyük qayğı // Respublika. – 2003. – 8 yanvar. – S.4.

116. Hacıyev T. Dövlət dilinin işlənməsində istisna olmayıcaq / Ana dilinin inkişafına böyük qayğı // Respublika. – 2003. – 9 yanvar. –S.3.

117. Məmmədov İ. Dövlət dilinə ardıcıl qayğı / Ana dilinin inkişafına qayğı // Respublika. – 2003. – 9 yanvar. –S.3.

118. Əliyev V. Heydər Əliyevin Azərbaycan ədəbi dili-nin inkişafında rolü // Respublika. – 2003. – 11 yanvar. –S.3.

119. Əliyev V. Heydər Əliyevin Azərbaycan ədəbi dili-nin inkişafında rolü // Respublika. – 2003. – 12 yanvar. –S.4.

120. Əliyev V. Heydər Əliyevin Azərbaycan ədəbi dili-nin inkişafında rolü // Respublika. – 2003. – 14 yanvar. –S.4.

121. Sultanqızı S. Dilimiz varlığımızdır // Respublika. – 2003. – 15 yanvar. –S.4.

122. Seyidəliyev N. Dilimizi qoruyaq // Respublika. – 2003. – 17 yanvar. –S.4.

123. Sadıqova S. Ana dilimizə qayğı // Respublika. – 2003. – 22 yanvar. –S.6.

124. Axundov A. Azərbaycan dili xalqımızın ən qiymətli mənəvi sərvətidir // Xalq qəzeti. –2003. – 4 fevral.

125. Seyidov Y. Dövlət dili haqqında Qanun // Respublika. – 2003. – 4 fevral.

126. Seyidov Y. Dövlət dili haqqında Qanun Heydər Əliyevin milli dövlətçilik siyasetinin tərkib hissəsi kimi // “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalı. – 2003. – №1; Respublika qəzeti. – 2003. – 4 fevral.

127. Müştərək dil, mədəniyyət və mənəvi dəyərlər türkdilli xalqları bir-biri ilə əsrlər boyu birləşdirmişdir / Azərbaycan Prezidenti Heydər Əliyev Türksoy Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının XIX toplantısının iştirakçılarını qəbul etmişdir. AzərTac // Azərbaycan. – 2003. – 8 fevral. – S.1,2.

128. Əliyeva İ. Azərbaycan Prezidenti ana dilimizin inkişafına daim qayğı göstərir: BMT 21 fevralı Ana dili günü elan etmişdir // Azərbaycan. – 2003. – 21 fevral. – S.3.

129. Məhərrəmova R. Dilimizin xüsusiyyətlərini qoru-yaq // Azərbaycan. – 2003. – 21 fevral. – S.3.

130. Xəlilov B. Dilçilik elminə yeni töhfə // Respublika. – 2003. – 15 mart. – S.2.

131. Məhərrəmov A. Bakı Dövlət Universiteti dünya şöhrətli məzunu ilə fəxr edəcəkdir / Heydər Əliyev haqqında // Azərbaycan. – 2003. – 18 aprel. – S.3.

132. Xudiyev N. Müdriklik zirvəsi (Heydər Əliyev haqqında) // Azərbaycan. – 2003. – 1 may. – S.2.

133. Abdullayeva H. Dilimizin inkişafına qayğı göstermək hamının borcudur / "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanuna müvafiq olaraq ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında Azərbaycan dili və ədəbiyyatına daha geniş yer ayrılmalıdır // Respublika. – 2003. – 8 may.

134. Qılıcov İ. Ömrünü Azərbaycana həsr edən fenomenal şəxsiyyət (Heydər Əliyev haqqında) // Azərbaycan. – 2003. – 13 may. – S.4.

135. Quliyev İ. Müstəqil dövlətçiliyin banisi (Heydər Əliyev haqqında) // Azərbaycan. – 2003. – 13 may. – S.4.

136. "Heydər Əliyevin dil siyaseti" / prof. V.Əliyevin eyni adlı kitabı haqqında /Azərbaycan // Azərbaycan. – 2003. – 17 may. – S.3.

137. Mehdiyev R. Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr // Azərbaycan. – 2003. – 7 iyun. – S.3,4,5,6.

138. Yusifova T. Dilimiz-diriliyimiz // Azərbaycan. – 2003. – 14 avqust. – S.3.

2004

139. Axundov A. Heydər Əliyevin Azərbaycan dilinə qayğısı qəhrəmanlığa bərabər xidmət idi / Dövlət və dil // Dirçəliş - XXI əsr. – 2004. – № 74-75. – S.42-52.

140. Xudiyev N. Heydər Əliyevin dil siyasetinin uğurları / Dövlət və dil // Dirçəliş - XXI əsr. – 2004. – № 74-75. – S. 52-61.

141. İsləməliyəva Ş. Mənim doğma dilim // Ulu körpü. – 2004. – 3 aprel. – S.3.

142. Bayramov Ə. Heydər Əliyevin xatirəsi əbədiləşdirilir // Azərbaycan. – 2004. – 15 aprel. – S.5.

143. Əsədov B. Zamanın fövqündə dayanan böyük şəxsiyyət /Azərbaycanın özü kimi əbədi: Heydər Əliyev haqqında // Azərbaycan. – 2004. – 15 aprel. – S.5.

144. Xəlilzadə F. Milli liderin ədəbiyyat tarixində yaşıntısı / "Ədəbiyyat ömrü yaşayan əbədiyyət memarı" kitabı haqqında // Azərbaycan. – 2004. – 15 aprel. – S.5.

145. Nəbiyev T. Ümummilli liderimiz Azərbaycan dilinin qorunmasını bizə əmanət qoyub // Azərbaycan. – 2004. – 15 aprel. – S.5.

146. Mehdiyev R. Heydər Əliyevin siyasi portretinin cizgiləri // Azərbaycan. – 2004. – 24 aprel. – S.2.

2006

147. Folklor İnstitutunun yaradılması ulu öndərimiz Heydər Əliyevin milli-mənəvi dəyərlərə bağlılığının əyani təcəssümü idi / Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru H.İsmayılovlə söhbəti yazdı S.Elmanoğlu //Azərbaycan. – 2006. – 12 yanvar. – S.5.

148. Nəbiyev A. Azərbaycanın zəngin tarixi, etnoqrafiyası, ədəbiyyatı var: Birinci ümumittifaq türkoloji qurultayın 80 illiyi // Azərbaycan. – 2006. – 5 mart. – S.4.

149. Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının birliyini təmin edən təkmil konsepsiyadır: Nizami Cəfərov: "II qurultay diasporumuzun fəaliyyətində ciddi nailiyyətlərə təkan verəcək" // Azərbaycan. – 2006. – 15 mart. – S.5.

150. Həbiboglu V. Azərbaycan reallıqlarını dünyaya çatdırmaq diasporun fəaliyyətində əsas xətt olmalıdır // Azərbaycan. – 2006. – 16 mart. – S.6.

151. Qurbanlı G. Ana dili uğrunda mübarizə // Azərbaycan. – 2006. – 1 aprel. – S.6.

152. Cəfərli Y. Azərbaycan dilçiliyinə böyük töhfə / Məşədiyev Q., Seyidəliyev N. "İzahlı onomastik terminlər lüğəti" adlı kitabı haqqında // Azərbaycan. – 2006. – 19 aprel.

153. Əliyev H. Haqqa tapınan ucalıq: Ədalətli və hüquqi dövlət yaratmaq arzusu ulu öndərimiz Heydər Əliyevin siyasi fəaliyyətinin başlıca amalı idi / Azərbaycan // Azərbaycan. – 2006. – 5 may. – S.4.

154. "Heydər Əliyev və azərbaycançılıq" / AzərTac // Azərbaycan. – 2006. – 6 may. – S.6.

155. Akkan Suver. Türkün böyük oğlu (Heydər Əliyev haqqında) // Azərbaycan. – 2006. – 12 may. – S.5.

156. Məmmədov Y. Azərbaycançılıq ideologiyasının banisi (Heydər Əliyev haqqında) // Azərbaycan. – 2006. – 12 may. – S.5.

157. Kobzon İ.: "Mən Azərbaycan dilini təkcə ona görə öyrənərdim ki, bu dildə Heydər Əliyev danışmışdır" // Azərbaycan. – 2006. – 14 may. – S.6.

158. "Heydər Əliyev və Azərbaycançılıq" // Azərbaycan. – 2006. – 20 may. – S.2.

159. Əliyeva N. Azərbaycançılıq ideologiyasının banisi // Azərbaycan. – 2006. – 18 iyun. – S.2.

160. Ümummilli lider Heydər Əliyev haqqında "Şəxsiyyət və zaman" kitabı Tehranda nəşr edilmişdir // Xalq qəzeti. – 2006. – 20 sentyabr.

161. Nadirov A. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsərləri 25 dildə internetdə - www.aliyev-heritage.org. // Xalq qəzeti. – 2006. – 12 oktyabr. – S.6.

2007

162. Əliyeva İ. Ana dilinin qorunması dövlət siyasetinin mühüm istiqamətini təşkil edir / 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili Günüdür // Azərbaycan. – 2007. – 1 avqust. – S.5.

2008

163. Rüstəmli N. Ümummilli liderimizin xatirəsinə layiqli töhfə // Respublika. – 2008. – 30 aprel. – S.10.

164. Həsənov Ə. Heydər Əliyev dünya idarəetmə elminin korifeylərindəndir / Ümummilli lider kadrların seçilməsi,

yerləşdirilməsi və onlara qayğı göstərilməsində əvəzolunmaz dövlət başçısı idi // Azərbaycan. – 2008. – 8 may. – S.4.

165.Əhmədov H. Heydər Əliyev və milli təhsil quruculuğu / Azərbaycanın özü qədər əbədi // Azərbaycan. – 2008. – 9 may. – S.9.

166.Əliyeva J. Ömrünü xalqına həsr edən ulu şəxsiyyət / Azərbaycanın özü qədər əbədi // Azərbaycan. – 2008. – 9 may. – S.6.

167.Qarabağlı S. Əbədi ömür qazananlar / Azərbaycanın özü qədər əbədi // Azərbaycan. – 2008. – 9 may. – S.9.

168.Məhərrəmov A. Azərbaycanın milli intibahını təmin edən lider / Azərbaycanın özü qədər əbədi // Azərbaycan. – 2008. – 9 may. – S.7.

169.Rəcəbli A. Uğurun rəmzi /Azərbaycanın özü qədər əbədi // Azərbaycan. – 2008. – 9 may. – S.5.

170.Rəhimzadə A. Böyük insan / Azərbaycanın özü qədər əbədi // Azərbaycan. – 2008. – 9 may. – S.6.

2009

171.Aslanova R. Azərbaycanın dünyaya integrasiyası Heydər Əliyevin adı ilə bağlıdır // Azərbaycan. – 2009. – 9 may. – S.10.

172.Əhmədov Ə. Böyük yolun uğurlu davamı // Azərbaycan. – 2009. – 9 may. – S.4.

173.Ələsgərov M. Dövlətçilik ənənələrinin banisi // Azərbaycan. – 2009. – 9 may. – S.5.

174.Əsədov O. Milli parlamentarizm ənənələri yaratmış lider // Azərbaycan. – 2009. – 9 may. – S.3.

175.“Heydər Əliyev və Azərbaycan dili” sənədli telefilmində Y.Seyidovun çıxışı (1997) // Y.Seyidov. Əsərləri. 15 cilddə: C.5. – B.: Bakı Universiteti nəşriyyatı. – 2009. – S.178-181.

176.Məhərrəmov A. Təhsilin himayədarı (Heydər Əliyev) // Azərbaycan. – 2009. – 9 may. – S.9.

177.Xələfov A. Professor V.İ.Razumovskidən akademik A.Məhərrəmova qədər keçilmiş inkişaf və tərəqqi yolu / Bakı Dövlət Universiteti – 90 // Kitabxanaşunaslıq və bibliografiya. – 2009. - №2. – S.28-47.

2010

178.İbrahimova P. Universitetdaxili “50+50” qrant programı // Bakı Universiteti. – 2010. – 6 mart. – S.5.

179.Xəlilzadə F. Söz sərvətinin beşiyi / 1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili Günüdür // Azərbaycan. – 2010. – 1 avqust. – S.5.

180.Məhərrəmov A. Elmi əsaslara söykənən davamlı inkişaf strategiyasının müəllifi / Azərbaycanın özü kimi əbədi Heydər Əliyev haqqında // Azərbaycan. – 2010. – 11 dekabr. – S.3.

181. Sadıqlı A. Azərbaycan dilini yaşatmalyıq // Bakı Universiteti. – 2010. – 29 dekabr. – S.5.

2011

182. Sadıqlı A. Ümummilli lider Heydər Əliyevin irsi Azərbaycan xalqına əvəzsiz töhfədir // ADU-nun elmi xəbərləri. – 2011. – № 2. – S.297-302.

183. Dadaşova İ. Tanrı qüdrəti / “21 fevral – Beynəlxalq ana dili günü” // Bakı Universiteti. – 2011. – 28 fevral. – S.8.

184. Mehdiyeva M. Universitetdaxili “50+50” qrant proqramı // Bakı Universiteti. – 2011. – 18 aprel. – S.4.

185. Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilmişdir / Prezident İlham Əliyev yığıncaqdə iştirak etmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi /AzərTac // Respublika. – 2011. – 27 aprel. – S.1,2,3,4.

186. Heydər Əliyevin irsi milli sərvətimizdir / T.Əfəndiyevin “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” kitabı haqqında // Respublika. – 2011. – 27 aprel. – S.6.

187. Qardaşlı A. Zirvələri fəth edən böyük azərbaycanlı (Heydər Əliyev haqqında) // Azərbaycanın sözü. – 2011. – 2 may. – S.2.

188. Dünya azərbaycanlılarının III qurultayında İlham Əliyevin nitqi / president.az. – 2011. – 5 iyul.

MÜƏLLİFLƏRİN ƏLİFBA GÖSTƏRİCİSİ

**Abdullayev E. – 102
Abdullayev Ə. – 32
Abdullayeva H. – 133
Ağayev Z. – 98
Ağdaşlı S. – 110
Axundov A. – 64, 124, 139**

**Akkən Suver – 97, 155
Andriyanov V. – 24
Aslanova R. – 171
Aydinoğlu T. – 75, 76**

**Babullaoglu S. – 23
Bağırov M. – 74
Balayev X. – 12
Bayramlı N. – 99**

**Bayramov Ə. – 142
Bədəlov Ə. – 99
Cəfər M. – 30
Cəfərli Y. – 152**

**Cəfərov N. – 3, 19, 21, 52, 66, 94, 149
Cəfərzadə Ə. – 51, 72
Dadaşova İ. – 183**

**Elmanoğlu S. – 145
Əhmədov Ə. – 172
Əfəndiyev T. – 29
Əhmədov H. – 165
Əhmədova S. – 22, 25, 28
Əjdəroğlu Ə. – 106
Əkbərov B. – 77**

Ələsgərov M. – 173
Əliyev H. – 4, 10, 11, 26, 31, 36, 38, 39, 40, 54,
59, 109, 111, 127
Əliyev İ. – 185, 188
Əliyev T. – 106
Əliyev V. – 14, 78, 118, 119, 120
Əliyeva İ. – 88, 128, 162
Əliyeva J. – 166
Əliyeva N. – 85, 159
Əsədov B. – 143
Əsədov O. – 174
Əsədova T. – 95
Əsgərov Ş. – 5
Hacıyev N. – 82
Hacıyev T. – 66, 116
Həbiboğlu V. – 87, 150
Həmidov H. – 73
Həsənov Ə. – 13, 164
Hüseynov R. – 20
Xələfov A. – 15, 16, 17, 177
Xəlilov B. – 46, 53, 55, 62, 130
Xəlilov S. – 5, 63, 65
Xəlilova X. – 33
Xəlilzadə F. – 144, 179
Xudiyev N. – 1, 2, 6, 47, 56, 132, 140
İbrahimova P. – 178
İsayev T. – 101
İsmayılov H. – 147
İsmayılova Ş. – 141
Kərimov M. – 60
Kobzon İ. – 157
Qarabağlı S. – 103, 167

Qaraxanlı E. – 23
Qardaşlı A. – 187
Qəhrəmanov N. – 80
Qılıcov İ. – 134
Qonaq Ə. – 69
Quliyev İ. – 135
Quliyev V. – 41
Quliyeva F. – 34
Quliyeva Z. – 96, 101
Qurbanlı G. – 151
Qurbanov A. – 66
Qurbanov N. – 20
Mahmudov M. – 115
Mehdiyev R. – 37, 50, 137, 146
Mehdiyeva M. – 184
Məhərrəmqızı A. – 18
Məhərrəmov A. – 131, 168, 176, 180
Məhərrəmov A. – 129
Məmmədli N. – 113
Məmmədov İ. – 117
Məmmədov M. – 61
Məmmədov Y. – 156
Mənsimov S. – 27
Miraləm E. – 20
Mirələmov H. – 24
Mirzəyeva A. – 27
Mustafayev R. – 60
Nadirov A. – 161
Nəbiyev A. – 148
Nəbiyev B. – 8, 9
Nəbiyev T. – 145
Nəsibli L. – 83

- Pənahova A. – 105
 Piriyev V. – 33, 34
 Rəcəbli A. – 169
 Rəhimzadə A. – 170
 Rüstəmli N. – 163
 Sadiqlı A. – 181, 182
 Sadıqov B. – 71
 Sadıqova S. – 123
 Sadıqova S.A. – 15, 16, 17
 Seyidəliyev N. – 122
 Seyidov T. – 79
 Seyidov Y. – 27, 43, 44, 45, 48, 66, 81, 112, 114,
 125, 126, 175
 Sultanqızı S. – 121
 Vəfa Z. – 67, 93, 107
 Vəliyev A. – 104
 Yusifov M. – 7
 Yusifova T. – 138
 Zeynalov M. – 100

MÜNDƏRİCAT

Müəllifdən.....	3
Giriş.....	5
Ümummilli lider Heydər Əliyevin nitq və çıxışları.....	19
Heydər Əliyevin Azərbaycan dili haqqında müdrik kəlamları.....	37
Heydər Əliyev haqqında deyimlər.....	43
“Heydər Əliyev və Azərbaycan dili” mövzusunda çap olunmuş kitabların xülasəsi.....	46
“Heydər Əliyev və Azərbaycan dili” mövzusunda çap olunmuş dövri mətbuat əsərlərinin xülasəsi.....	58
Azərbaycan dili ilə bağlı rəsmi sənədlər.....	119
Mövzu üzrə çap olunmuş əsərlərin bibliografiyası.	
Kitablar.....	148
Dövri mətbuatda dərc olunmuş əsərlər.....	152
Müəlliflərin əlifba göstəricisi.....	173

*Kitab "Mütərcim" Nəşriyyat-Poliqrafiya Mərkəzində
səhifələnmiş və çap olunmuşdur.*

Redaktor: **Aygün Məhərrəmova**
Kompüter tərtibatı: **Rəşad Sadıqov**

Çapa imzalanıb: 02.12.2011. Format: 60x84 1/16. Qarnitur: Times.
Offset kağızı: əla növ. Həcmi: 11,25 s.ç.v. Tiraj:500. Sifariş №69.
Qiyməti müqavilə ilə.

"Mütərcim" Nəşriyyat-Poliqrafiya Mərkəzi
Bakı, Rəsul Rza küç., 125
Tel./faks 596 21 44
e-mail: mutarjim@mail.ru

AZf 266587



Sadıqlı Ayşən Əsəd qızı 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2008-ci ildə Bakı şəhəri Səbail rayonu 49 saylı orta məktəbi əla qiymətlərlə bitirmiştir.

Bakı Dövlət Universiteti filologiya fakültəsinin IV kurs tələbəsidir. Oxuduğu müddətdə bir neçə respublika tələbə elmi konfranslarında məruzə ilə çıxış etmişdir.

BDU-nun 2010-2011-ci illər üçün universitetdaxili “50+50” qrant programı çərçivəsində “Ümummilli liderimiz Heydər Əliyev və Azərbaycan dili” mövzusunda təqdim etdiyi layihə qalib olmuşdur.

2010-cu ildə tədris uğurlarına, aktiv ictimai fəaliyyəti-nə və liderlik keyfiyyətlərinə görə fərqləndiyi üçün “İlin ən yaxşı tələbəsi” fəxri adına layiq görülmüşdür.

2011-ci ildə XVI Respublika Fənn olimpiadasında “Azərbaycan dili” fənni üzrə III yeri tutmuş, medal və diplomla mükafatlandırılmışdır.

Nizami Gəncəvi adına təqəußdüdür.

Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədridir.

1 qrantın qalibi və 4 elmi məqalə müəllifidir.